

AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ

VƏ

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ

BİPİ EKSPOREYŞN (AZƏRBAYCAN) LİMİTED

TOTALFİNAELF E ƏND Pİ QAFQAZ QAZ SA

LUKAcip N.V.

NAFTİRAN İNTERTREYD KO. (NİKO) LİMİTED

STATOYL AZƏRBAYCAN a.s.

TÖRKİŞ PETROLEUM OVERSİZ KOMPAKİ LİMİTED

ARASINDA

TRANZİT ƏRAZİSİNƏ MALİK ÖLKƏNİN HÖKUMƏTİ İLƏ SAZİŞ



## MÜNDƏRİCAT

Səh.

MADDƏ 1 TƏRİFLƏR .....	2
MADDƏ 2 SƏLAHİYYƏT .....	2
MADDƏ 3 SAZİŞİN VAXTI VƏ MÜDDƏTİ .....	3
MADDƏ 4 HÜQUQLARIN VERİLMƏSİ .....	6
MADDƏ 5 HÖKUMƏTİN RAZILIĞI VƏ TƏMİNATLARI .....	9
MADDƏ 6 BƏYANAT VƏ ZƏMANƏTLƏR .....	11
MADDƏ 7 HÖKUMƏTİN MÜƏYYƏN ÖHDƏLİK VƏ İCAZƏLƏRİ .....	13
MADDƏ 8 VERGİLƏR .....	19
MADDƏ 9 İTKİ VƏ YA ZƏRƏRİN ÖDƏNİLMƏSİ .....	34
MADDƏ 10 MADDİ MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI .....	36
MADDƏ 11 TƏHLÜKƏSİZLİK .....	37
MADDƏ 12 ƏTRAF MÜHİTİN QORUNMASI, SAĞLAMLIQ, TƏHLÜKƏSİZLİK VƏ SOSİAL TƏSİR .....	38
MADDƏ 13 VALYUTA .....	39
MADDƏ 14 İDXAL VƏ İXRAC .....	40
MADDƏ 15 İCBARİLİK .....	41
MADDƏ 16 VARİSLƏR VƏ MÜVƏKİLLƏR .....	41
MADDƏ 17 MÜBAHİSƏLƏRİN HƏLLİ VƏ TƏTBİQ OLUNAN QANUN .....	44
MADDƏ 18 ƏMƏLİYYAT ŞİRKƏTİ .....	50
MADDƏ 19 FORS MAJOR .....	51
MADDƏ 20 TƏSDİQNAMƏLƏR .....	53
MADDƏ 21 ƏMƏKDADAŞLIQ VƏ ƏLAQƏLƏNDİRMƏ MEXANİZMİ .....	53
MADDƏ 22 BİLDİRİŞLƏR .....	54
MADDƏ 23 DİĞƏR MƏSƏLƏLƏR .....	55
MADDƏ 24 SATIŞLARIN DƏSTƏKLƏNMƏSİ .....	63

*[Signature]*

*[Signature]*

- ƏLAVƏ 1 MÜƏYYƏN TƏRİFLƏR .....
- ƏLAVƏ 2 LAYİHƏ İLƏ ƏLAQƏLİ ƏRAZİDƏ TORPAQ HÜQUQLARI.....
- ƏLAVƏ 3 MÜQAVİLƏ ƏSASINDA CQBK SİSTEMİNƏ DAXİL OLMA İLƏ  
ƏLAQƏDAR PRİNSİPLƏR
- ƏLAVƏ 4 İŞ QAYDALARI.....
- ƏLAVƏ 5 MARAQ DƏHLİZİ.....
- ƏLAVƏ 6 ÜSTÜNLÜK VERİLƏN MARŞRUT DƏHLİZİ .....



anr

## **TRANZİT ƏRAZİSİNƏ MALİK ÖLKƏNİN HÖKUMƏTİ İLƏ SAZİŞ**

**BU SAZİŞ 2002-ci ilin fevral ayının 21 Azərbaycan Respublikasının Bakı şəhərində**

### **AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ**

ilə

**Azərbaycan Respublikasının qanunları əsasında təsis edilmiş şirkət AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ;**

**İngiltərə qanunları əsasında qeydiyyatdan keçmiş şirkət BİPİ EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED;**

**Fransanın qanunları əsasında qeydiyyatdan keçmiş şirkət TOTALFINAELF E ƏND Pİ QAFQAZ QAZ SA;**

**Niderlandın qanunları əsasında qeydiyyatdan keçmiş şirkət LUKAcip N.V.;**

**Cersi adasının qanunları əsasında qeydiyyatdan keçmiş şirkət NAFTİRAN INTERTREYD KO. (NIKO) LIMITED;**

**Norveç Krallığının qanunları əsasında qeydiyyatdan keçmiş şirkət STATOYL AZƏRBAYCAN a.s.;**

**Cersi adasının qanunları əsasında qeydiyyatdan keçmiş şirkət TÖRKİŞ PETROLEUM OVERSİZ KOMPANI LİMİTED**

**arasında bağlanmışdır**

və yuxarıda adları çəkilən imzaçılar müvafiq sənədlərlə təsdiq edildiyi kimi təsis edildikləri və yaradıldıqları ölkələrin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxslərdirlər;

### **NƏZƏRƏ ALARAQ Kİ,**

CQBK iştirakçıları Təbii qazın Azərbaycan Respublikası, Gürcüstan və/yaxud Türkiyə Cumhuriyyətinin ərazilərinə, ərazilərində və əraziləri vasitəsilə və/yaxud əraziləri hüdudlarından kəndə qəbul edilməsi, nəql edilməsi və/yaxud çatdırılması üçün Cənubi Qafqaz Boru Kəməri sistemi kimi tanınacaq (bir və ya daha artıq əsas ötürücü boru kəmərlərindən ibarət ola bilecek) təhlükəsiz və əlverişli boru kəməri sisteminin tikintisini nəzərdə tuturlar;

CQBK iştirakçıları Layihə sazişlerinin və bu Layihə sazişləri ilə uyğunlaşan digər kommersiya yönümlü razılışların şərtlərinə əsasən Layihəni həyata keçirmək və CQBK sistemini, o cümlədən, Obyektləri tikmək (yaxud tikdirmək), onlara sahib olmaq və/yaxud onları istismar etmək və CQBK sistemində nəticədə əldə edilən keçirme qabiliyyətindən və Torpaq hüquqlarından istifadə etmək hüququna malikdirlər;

— 6 —

*...ura*

Hökumət bu Saziş müddəaları ilə təsbit edilmiş məsələlərdə Dövlət və Dövlət hakimiyyət orqanları adından fəaliyyət göstərir;

Azərbaycan Respublikası və Gürcüstan Layihənin hüquqi və ticari şərt və müddəalarına beynəlxalq hüquq seviyyəsində dəstək vermek və onları müvafiq çərçivəyə salmaq məqsədi ilə Hökumətlərarası saziş bağlamışlar və ya bağlayacaqlar;

Bu Saziş adı çəkilən Hökumətlərarası sazişə müvafiq olaraq və ona əsasən bağlanmışdır və onun tərkib hissəsinə təşkil edir;

Hökumətlərarası sazişlə əlaqədar və orada göstərildiyi kimi Hökumətlərarası saziş və bu sazişin əlavə olunmuş forması və digər Layihə sazişləri (özünün əsasını təşkil edən müddəalara münasibətdə) Azərbaycan Respublikasının qanunvericiliyindən (Konstitusiyadan başqa) üstün tutulmalı, belə sazişlərin şərtləri beynəlxalq hüquq nöqtəyi-nəzərindən Azərbaycan Respublikasının öhdəlikləri sayılmalı və Azərbaycanın daxili qanunvericiliyinə görə Layihəyə dair üstün hüquqi rejim kimi Konstitusiyaya əsasən qüvvəyə minməlidir; bu Saziş və hər hansı digər Layihə sazişləri icra edildikdə həmin sənədlərin müvafiq şərtlərinə uyğun olaraq qanun qüvvəsi daşıyan məcburi sənədlərdirilər;

Hökumət, Dövlət və Dövlət hakimiyyət orqanları adından çıxış edərək, Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən Dövlət və Dövlət hakimiyyət orqanları adından rəhbərlik etmək və öhdəliklər götürmək və Dövlət əmlakını, o cümlədən Dövlət müəssisələrinin əmlakını idarə etmək və ona dair sərəncam vermək üçün tam səlahiyyət verilmiş bu Tranzit ərazisinə malik ölkənin hökuməti ilə sazişi bağlayır;;

Dövlət hakimiyyət orqanları Layihənin həyata keçirilməsinə yardım etmək və onu dəstəkləmək arzusundadır, onun həyata keçməsini təmin etməkdən ötrü zəruri hüquqi və kommersiya mühafizə sistemi yaradılmasına ehtiyac olduğunu başa düşür və Layihənin və müvafiq Layihə iştirakçılarının xeyrinə və onlar üçün digər məsələlərlə yanaşı, bu Saziş və müvafiq Layihə sazişlərində təsbit edildiyi kimi Azərbaycan Respublikasında boru kəməri marşrutunu ehətə edən zəruri torpaqları, eləcə də Dövlət hakimiyyət orqanlarının sahib olduğu və ya onların nəzarət etdikləri müəyyən obyektlərə hüquqları, birbaşa hökumət təminatları, zərərin ödənilməsi, digər icazələri, azadolmaları və zəmanətləri təmin etmək niyyətindədir, və;

Dövlət hakimiyyət orqanları təsdiq edirlər ki, Təbii Qazın Azərbaycan Respublikası daxilində və xaricində marketinqi və satışı Təbii Qazın əlavə keşfiyyatını, istehsalını, nəqlini, marketinq və satış imkanlarını təkmilləşdirəcək və inkişaf etdirəcək, Təbii Qazın Ölkələrə çatdırılması üçün mövcud infrastrukturun daha çox istifadə edilməsinə imkanlar yaradacaq və Dövlət hakimiyyət orqanları və Azərbaycan Respublikası Ərazisi daxilində olan digər alıcılar üçün etibarlı Təbii Qaz təchizatlarının əlverişliliyini artıracaqdır.

BUNUNLA TƏSDİQ EDİLİR Kİ, yuxarıda göstərilənləri nəzərə alaraq, Tərəflər aşağıdakılardan barədə razılığa gəlirlər:

## MADDƏ 1

### TƏRİFLƏR

Bu Sazişdə (o cümlədən, onun bəyannamə hissəsində) baş hərflərə verilmiş və bu sənəddə başqa mənada işlədilməyən terminlər onların Əlavə 1-də müəyyən edilmiş mənalarında işlədirilir.

## MADDƏ 2

### SƏLAHİYYƏT

- 2.1 Bu Sazişlə əlaqədar Dövlət və Dövlət hakimiyət orqanları adından bu Sazişdə verilmiş öhdəlikləri istiqamətləndirmek və onları yerinə yetirmək üçün Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən Hökumətə selahiyət verilir. Bu Sazişə əsasən Dövlət hakimiyət orqanlarının bütün öhdəlikləri Dövlətin öhdəlikləridir və bütün məqsədlər üçün, Dövlətin öhdəlikləri kimi nəzərdə tutulmalıdır. Bu Sazişə əsasən Dövlət hakimiyət orqanlarının bütün öhdəlikləri ilə əlaqədar onların müvafiq hər tərkib elementinin, o cümlədən, Hökumət, Yerli hakimiyət orqanları və Dövlət müəssisələrinin hər biri tərəfindən riayət olunmalı və onlar yerinə yetirilməlidir.
- 2.2 Hökumət bu Sazişdə göstərilən Dövlət hakimiyət orqanlarının öhdəliklərinin vaxtında (bu sənəddə göstərilmiş hər bir vaxt müddətinə uyğun olaraq) yerinə yetirilməsini və Layihə üzrə fəaliyyətin həyata keçirilməsinə başqa formada yardım göstərilməsini və ya onun əlaqələndirilməsini həyata keçirmək üçün CQBK iştirakçılarına yazılı bildiriş verməklə selahiyətli nümayəndə, agent və ya başqa təşkilat ("Hökumətin CQBK nümayəndəsi") təyin edir, və onun vasitəsilə CQBK iştirakçıları müvafiq surətdə (i) bu Sazişdə nəzərdə tutulan bütün hüquq, lisensiya, viza, icazə, sertifikat, selahiyət və qərarları, və ya onlardan her hansı birinin (müvafiq Dövlət hakimiyət orqanı tərəfindən) verilməsini; (ii) bu Sazişdə göstərilən məlumat, sənədlər və digər materialları və ya hüquqların verilməsini xüsusi olaraq sübut edilməsini, (iii) bu Saziş müddəaları ilə nəzərdə tutılmış bildirişlərin, şəhadətnamələrin və digər yazışmanın təqdim olunub alınmasını və (iv) Layihənin həyata keçirilməsinə asanlaşdırmaq üçün Dövlət hakimiyət orqanları ilə əlaqədar digər müvafiq və ya lazım olan tədbirlərin həyata keçirilməsini tələb və ya təmin edə bilerlər.
- 2.3 CQBK iştirakçıları özlerinin öhdəliklərinin vaxtı – vaxtında yerinə yetirilməsinin və bu Sazişə müvafiq Layihə üzrə fəaliyyətin vaxtında və mütənasib şəkildə yerine yetirilməsinin və bu sahə üzrə fəaliyyətin birgə qurulmasının mühüm əhəmiyyətini anlayırlar. Müvafiq surətdə, CQBK iştirakçıları Qüvvəyeminmə tarixindən etibarən yüz səksən (180) gün ərzində Bütün səyərlərdən istifadə etməklə CQBK iştirakçıları tərəfindən onların hüquq, maraq, imtiyaz və azad olmalarının vaxtı – vaxtında və mütənasib surətdə həyata keçirilməsini və/yaxud bu Sazişin müddəalarına müvafiq surətdə öhdəliklərin yerinə yetirilməsini təmin edən metod və üsulların yaradılmasına yönəlmış prosedurları yaradacaqlar (bu qəbildən olan prosedurlar sırasına digərləri ilə bərabər həmçinin CQBK iştirakçılarının aşağıdakılardan vasitəsi ilə çıxış etmək məqsədi üçün bir və ya bir

neçə nümayəndənin, komitenin yaxud digər təşkilati ve ya funksional qurumun təyin olunması da daxildir) ("CQBK nümayəndəsi"), belə bir şərtlə ki, bu üsullar, (i) CQBK iştirakçıları arasında işgütar fəaliyyət strukturunu və/yaxud onların işgütar fəaliyyəti və (ii) Vergilərə dair bütün təleblər müvafiq CQBK iştirakçısı (yaxud onun tərəfindən təyin olunmuş agent) tərəfindən öz həllini tapsın, CQBK iştirakçılarının biznes strukturunun təşkilindən sonra CQBK nümayəndəsi(-ləri) belə biznes strukturunu barədə Hökumətin CQBK nümayəndəsinə vaxtında bildiriş verir. CQBK nümayəndəsi təyin olunduqdan sonra, Dövlət hakimiyət orqanları CQBK nümayəndəsi(lerinin) onun məlumat edilmiş səlahiyyət sahəsinə dair təqdim etdiyi yazılaşma, hərəkət, məlumat və təqdimatları CQBK iştirakçılarının yazılaşma, hərəkət, məlumat və təqdimatları kimi dəyərləndirəcəklər. Tərəflər həmçinin bildirirlər ki, CQBK iştirakçıları Dövlət hakimiyət orqanlarına ağlabatan bir müddət ərzində bildiriş təqdim etməklə, müvafiq CQBK nümayəndəsini və ya nümayəndələrini bu vəzifədən azad edə, əvəz eləyə və ya onun (onların) nümayəndəlik səlahiyyətlərinə xitam verə bilər.

- 2.4 CQBK iştirakçıları və Dövlət hakimiyət orqanları, digər tərəfin müvafiq müraciətinə əsasən, CQBK üzrə fəaliyyəti nəzərdən keçirəcək və bununla əlaqədar yaranan her hansı bir məsələni həll edəcəklər.

### MADDƏ 3

#### SAZIŞIN VAXTI VƏ MÜDDƏTİ

- 3.1 Bu Saziş Tərəflər tərəfindən tam şəkildə imzalandığı tarixdən («Qüvvəyəminmə tarixi») qüvvəye minir və ilkin müddət kimi Təbii qazın Çıxış nöqtəsindəki sayğacdan ilk göndərişi tarixindən etibarən altmış (60) il ərzində öz qüvvəsini saxlayır («İlkin müddət»); bu şərtlə ki, bununla belə CQBK iştirakçıları ya (i) Təbii qazın Çıxış nöqtəsindəki sayğacdan ilk göndərişi tarixinin qırxinci (40-ci) ildönümündən dərhal sonra dekabr ayının 31-i (40-ci ildönüm) və ya (ii) Təbii qazın Çıxış nöqtəsindəki sayğacdan ilk göndərişi tarixinin əlliinci (50-ci) ildönümündən dərhal sonra dekabr ayının 31-dən (50-ci ildönüm) etibarən bu Sazişə xitam vermək hüququna malikdirlər. Belə xitamı qüvvəyə mindirmek məqsədilə, CQBK iştirakçıları Sazişə xitam verilməsi barəsində qərarlarını müvafiq olaraq tətbiq edildiyi kimi 40-ci və ya 50-ci ildönümünü tarixinin başa çatmasına ən tezi üç yüz altmış (360) və ən gec yüz səksən (180) gün qalmış («Bildiriş müddəti») Hökumətə yazılı bildiriş təqdim etməyi öhdələrinə götürürler. Yuxarıdakı müddəalara baxmayaraq, (1) əgər Çıxış nöqtəsindəki sayğacdan Təbii qazın ilk göndəriş tarixi təqvim ilində 30 iyun və ya ondan əvvəlki tarixdirse, İlkin müddət (i) həmin təqvim ilində qalan bütün günlər sayılan birinci il, üstəgəl (ii) həmin birinci ildən sonra gələn əlli doqquz (59) təqvim ilindən ibarətdir, və (2) əgər Çıxış nöqtəsindəki sayğacdan Təbii qazın ilk göndəriş tarixi təqvim ilində 1 iyul və ya ondan sonrakı tarixdirse, İlkin müddət (i) həmin təqvim ilində qalan bütün günlər sayılan birinci il, habelə növbəti təqvim ilinin bütün günləri, üstəgəl (ii) İlkin müddətin həmin birinci ilindən sonra gələn əlli doqquz (59) təqvim ilindən ibarətdir.
- 3.2 Yuxarıda verilmiş 3.1 Bəndinin müddəalarına vərmədan və 3.7 Bölmesinin müddəalarına əsasən, CQBK iştirakçıları hamısı Hökumətə yazılı bildiriş

göndərməkə istənilən vaxt bu Sazişin qüvvəsinə xitam verə bilər və belə bir bildirişdə CQBK iştirakçıları tərəfindən göstərilən tarixdən etibarən Saziş bütün məqsədlər üçün öz qüvvəsi və etibarlılığını itirmiş hesab edilir.

- 3.3 CQBK iştirakçıları Qüvvəyəminmə tarixindən etibarən otuz altı (36) ay ərzində Obyektlərə münasibətdə tikinti fazası üzrə işlərin başlanmasına dair əsas addımlar atmadıqda, Hökumətin həmin müddətdən sonrakı yüz iyirmi (120) gün ərzində CQBK iştirakçılarına bildiriş təqdim etməklə 3.7 Bölmesinin müddəalarına əsasən bu Sazişin qüvvəsinə xitam vermək hüquq olacaq. Bu sənədin məqsədlərinə müvafiq olaraq, Obyektlərə münasibətdə tikinti fazası üzrə işlərin başlanmasına dair əsas addımlar ƏMTQ və İlkin vəziyyətin tədqiqi (Əlavə 4-də bu terminlər izah edildiyi kimi) sənədləri təqdim edildikdə atılmış hesab olunur. Bu xitam vermə CQBK iştirakçıları tərəfindən müvafiq bildirişin faktiki olaraq alınması tarixindən etibarən otuz (30) gün sonra qüvvəyə minir, belə bir şərtlə ki, bu (30) otuz günlük müddət ərzində CQBK iştirakçıları ƏMTQ və İlkin vəziyyətin tədqiqi sənədlərini təqdim etməsinlər. Yuxarıda istinad olunan yüz iyirmi (120) günlük müddət ərzində Hökumət tərəfindən xitam vermək haqqında bildiriş təqdim olunmadıqda, 3.3 Bölmesinin müddəalarına uyğun olaraq Hökumətin xitam vermək hüquq öz qüvvəsini itirir və bu Saziş öz tam qüvvəsini və etibarlılığını saxlamaqda davam edir. Buna əlavə olaraq, yuxarıda istisnad edilmiş otuz altı (36) aylıq müddət Dövlət hakimiyət orqanları tərəfindən CQBK üzrə fealiyyətə dair hər hansı bir öhdəliyin vaxtı – vaxtda yerinə yetirilməsindən intina və yaxud iqtidarsızlıq nəticəsində yaranan yubanma müddətinə uzadılır; CQBK iştirakçıları Hökumətin CQBK nümayəndəsinə hər hansı Hökumət orqanının yerinə yetirməməsi və ya intinası ilə əlaqədar vaxtda bildiriş verir, bu şərtlə ki, CQBK iştirakçılarının belə bildirişlə təmin etməməsi heç bir halda 3.3 Bölmesinin müddəalarına uyğun olaraq Tərəflərin hüquq və öhdəliklərini dəyişmir.
- 3.4 3.3 bəndində öz əksini tapmış Hökumətin bu Sazişin qüvvəsinə xitam vermək hüququna əlavə olaraq, Hökumət bu Sazişin qüvvəsinə 3.4 Bəndində öz əksini tapmış hallarda və üslü ilə xitam vermək hüququna malik olacaq. Hökumət CQBK iştirakçıları tərəfindən onların hər hansı birgə yaxud fərdi öhdəliklərinin (10.3 Bəndində verilmiş öhdəliklərin) əsaslı surətdə pozulması fikriə gəldikdə, Hökumətin CQBK iştirakçılarına belə bir əsaslı xətanı aradan qaldırmaq imkanı yaranan təfərruatlar ilə yazılı bildiriş təqdim etmək hüquq olacaq. Məsələnin həll edilməsi istiqamətində müvafiq danişqlar və/yaxud sonrakı arbitraj araşdırması müddəti ərzində, CQBK iştirakçıları iddialı edilən xətanı aradan qaldırmaq və/yaxud həll etmek hüquq olacaq, lakin bu, onların öhdəliyi sayılmayacaq; lakin bir şərtlə ki, CQBK iştirakçıları mübahisə mövzusu olan xətanı aradan qaldırmaq üçün fealiyyət göstərmədikdə, Hökumət belə fealiyyəti özü apara bilər. CQBK iştirakçıları xəta faktını mübahisə etmədikdə yaxud xətanın aradan qaldırılmasına yönəlmış danişqlardan sonra belə bir əsaslı xətanın əslen baş verməsi ilə razılışdıqda, və ya əsaslı xətanın baş vermə faktı arbitraj tərəfindən müyyəyen olunduqda, CQBK iştirakçıları həmin xətanın nəticələrinin aradan qaldırılması üçün dərhal bütün tedbirləri həyata keçirəcəklər. Hər hansı xəta nəticələri mübahisə olunmayan bildiriş alındıqdan, həll təsdiq edildikdən və ya müvafiq olaraq xətanın baş verməsi faktını təsdiq edən arbitraj qərarı çıxarıldıqdan sonra doxsan (90) gün ərzində («Xəta nəticələrinin aradan qaldırılması müddəti») aradan qaldırılmadıqda, Hökumət CQBK iştirakçılarına bu Sazişin qüvvəsinə xitam verilməsi haqqında yazılı bildiriş təqdim etmək hüququna malik olacaq və

bele bir qüvvəyə xitam verme Hökumət tərəfindən CQBK iştirakçılarına bildiriş təqdim olunması tarixindən otuz (30) gün sonra qüvvəye minəcək. CQBK iştirakçıları xəta nəticələrini Xəta nəticələrinin aradan qaldırılması müddəti ərzində aradan qaldırıldıqda, Hökumətin yuxarda istinad edilmiş bildiriş təqdim etmek hüququna xitam verilir və bu Saziş öz qüvvəsinə və icbariliyini saxlamaqda davam edir. Baş vermiş xəta nəticələrini müvafiq Xətanın nəticələrinin ağlabatan səyər göstərməklə aradan qaldırılması müddəti ərzində aradan qaldırmaq mümkün olmadıqda, CQBK iştirakçılarının bele nəticələri aradan qaldırmaq və müvafiq Xəta nəticələrinin aradan qaldırılması müddəti ərzində mütnəsib fealiyyətə başlayıb sonradan əsaslı şəkildə davam etdirməklə bu Sazişin qüvvəsinə xitam verilməsinin qarşısını almaq hüquq olacaq. Xəta nəticələrinin aradan qaldırılması müddətindən sonra hər hansı Xəta nəticələrinin belə bir aradan qaldırılması Xəta nəticələrinin aradan qaldırılması müddəti ərzində aparılmış hesab olunacaq və belə bir fealiyyət vasitəsi ilə Hökumətin əvvəlki bildirilmiş xəta əsasında bu Sazişin qüvvəsinə xitam verməyə dair yuxarıda istinad edilmiş hüquq öz qüvvəsini itirəcək və bu Saziş öz tam qüvvəsi və icbariliyini saxlamaqda davam edəcək. CQBK iştirakçıları tərəfindən xəta nəticələrinin aradan qaldırılması ilə əlaqədar aparılan fealiyyətin vaxtı-vaxtında olması və ya kafiliyinə, habelə xitam verilən halının bu bəndə uyğun olaraq etibarlı olmasına dair hər hansı mübahisə 17-ci Maddənin müddəalarına əsasən arbitraja təqdim olunur. Bu 3.4 Bəndinin müddəalarında göstərildiyi kimi, Hökumət tərəfindən xəta nəticələrinin aradan qaldırılması istiqamətində fealiyyət aparıldıqda, və sonradan 17-ci Maddənin müddəalarına əsasən belə bir xətanın əsaslı olması barəsində qərar çıxarıldıqda, CQBK iştirakçıları xəta nəticələrinin aradan qaldırılması ilə əlaqədar Hökumət tərəfindən çəkilmiş bütün xərcləri Hökumətə ödəyir.

Bu 3.4 Bəndinin məqsədləri üçün «əsaslı xəta» aşağıdakılardır deməkdir:

- (i) müvafiq fealiyyətin CQBK iştirakçıları tərəfindən bilərkəndə və davamlı şəkildə yerinə yetirilməməsi və ya yerinə yetirilməsində iqtidarsızlıq nəticəsində
- (a) Ərazidə aparılan CQBK üzrə fealiyyətin bu Sazişdə əksini tapmış qayda və standartlara əməl olunmaması; yaxud
- (b) Layihə üzrə Ərazidə aparılan işlərin Azərbaycan Respublikasının milli təhlükəsizliyi üçün təhlükə yaratması; yaxud
- (ii) Sazişin bütövlükdə yerinə yetirilə bilməməsi ilə nəticələnən hərəkətlərə bərabər bir xəta;

və hər iki (i) və (ii) hələndə, xətanın növü və həcmi (o cümlədən onun tekrar olunması) nəzərə alınmaqla mövcud şəraitdə yeganə mütnəsib çıxış yolunun Sazişin qüvvəsinə tam şəkildə və birdəfəlik xitam verilməsi və Ərazidə Layihə üzrə işlərin daimi olaraq dayandırılmasıdır. Bu Bəndin müddəalarına müvafiq olaraq xitam verme 3.7 Bölmesinin müddəalarına uyğun yerinə yetirilir və bu Saziş ilə Hökumətə təqdim edilmiş digər hüquqi müdafiə vasitələrinə xələl yetirmir.

Yuxarıda verilmiş müddeələrə baxmayaraq, hər hansı Layihə sazişinin pozulmasından və/yaxud hər hansı Dövlət hakimiyət orqanı tərefindən öhdəliklərin yerinə yetirilməməsindən irəli gələn və ya bunun nəticəsi olan əsaslı xəta halında Hökumətin bildiriş teqdim etmək və/yaxud Sazişin qüvvəsinə xitam vermək hüquq olmayacağı.

- 3.5 Əgər bu Sazişin qüvvəsinə 3-cü Maddənin və 3.7 Bölüməsinin müddeələrinə uyğun olaraq daha əvvəl xitam verilməmişsə, bu Sazişin qüvvəsinə CQBK iştirakçılarının Hökumətə yazılı şəkildə bildirdiyi kimi, CQBK üzrə bütün fealiyyətin daimi olaraq başa çatdığı tarixdən xitam verilir və Saziş öz qüvvəsini itirmiş hesab edilir.
- 3.6 Tərəflər öz aralarında razılığa gəlirlər ki, bu Sazişin bağlamaqla və ya CQBK üzrə fealiyyəti öhdələrinə götürməklə, nə CQBK iştirakçıları, nə də digər Layihə iştirakçısı Dövlət hakimiyət orqanları qarşısında CQBK ilə əlaqədar hər hansı digər fealiyyət aparmaq, yaxud bu Layihəni başqa cür həyata keçirmək öhdəliyinə malik deyildir və bunu öz üzərinə götürməmişdir, və nə CQBK iştirakçısı, nə də hər hansı digər Layihə iştirakçısı Layihəni həyata keçirmək, yaxud Layihə ilə bağlı bu və ya başqa Sazişə uyğun olaraq və ya başqa tərzə başlamış olduğu hər hansı CQBK üzrə fealiyyəti davam etdirmək məcburiyyətində qalmır və qalmaqacaqdır, bu şərtlə ki, öhdəliyə götürülən hər hansı Layihə üzrə fealiyyət zamanı bu Sazişin şərtlərinə əməl olunsun.
- 3.7 Bu Sazişə xitam verilməsi (a) xitam verilməsinə qədər və ya onun nəticəsində olan bütün öhdəliklərin tamamilə icra olunması ilə bağlı Tərəflərin (o cümlədən artıq Tərəf olmayanların) hüquqlarına və (b) belə xitamdan qabaq və ya onun baş verdiyi tarix müddəti ilə əlaqədar bir Tərəfin (və ya keçmiş Tərəfin) xeyrinə burada verilen normalardan və maddi məsuliyyətdən və vergidən azad olunmaların ziyanına olmamalıdır.

#### MADDƏ 4

#### HÜQUQLARIN VERİLMƏSİ

- 4.1 Bu Layihənin məqsədləri baxımından Dövlət hakimiyət orqanları bununla Layihə sazişlərinə müvafiq surətdə aşağıdakı hüquq və imtiyazları təmin edir:
- (i) Layihəni yerinə yetirmək və gerçekləşdirmək, CQBK üzrə fealiyyəti aparmaq və Layihə sazişlərində göstərildiyi kimi Dövlət hakimiyət orqanları tərefindən verilmiş digər hüquq və imtiyazlardan istifadə etmək üçün Layihə iştirakçılarına mütləq və qeyri-məhdud hüquq və imtiyazlar;
- (ii) Əlavə 2-də göstərildiyi kimi CQBK iştirakçılarına və CQBK iştirakçılarının CQBK üzrə fealiyyəti yerinə yetirmək üçün müəyyən etdikləri digər Layihə iştirakçılarına müstəsna və qeyri-məhdud Torpaq hüquqları;
- (iii) Daimi torpaq mülkləri üstündə yaxud altında tikinti aparmaq, mülklərə yiylənmək, onlardan istifadə və onlara nəzarət etmək üçün, həmçinin hər

- hansi digər Şəxs tərəfindən bunlarda və yaxud bunların altında tikintiyə, sahibliyə, bunlardan istifadəyə və bunlara nəzarətə (CQBK iştirakçılarının müstəsna müləhizəsinə əsasən) icazə vermek, yaxud belə bir hüquqları mehdudlaşdırmaq üçün hər bir CQBK iştirakçısına müstəsna və qeyri-mehdud hüquq;
- (iv) Obyektlərin tikintisi, onlara sahib olmaq, yiyənlənmək, onlardan istifadə və onlara nəzarət etmək üçün hər bir CQBK iştirakçısına müstəsna və qeyri-mehdud hüquq;
- (v) Sazişin 18.2 və 18.3 Bəndlərinə müvafiq surətdə CQBK üzrə fəaliyyətin aparılması məqsədilə Layihə iştirakçısının fikrincə kifayət qədər bilik, səriştə və təcrübə nümayiş etdirən Şəxslər və onların müvafiq işçiləri (Dövlətin və, 7.2 Bəndinin müddəalarına müvafiq olaraq, Dövlətdən başqa digər ölkələrin vətəndaşları) ilə müqavilələr imzalamaq və ya işə cəlb etmək üçün Layihə iştirakçularına mütləq və qeyri-mehdud hüquq və imtiyazlar;
- (vi) (a) həmsahiblərin hüquqi şəxs kimi qeydiyyatdan keçməmiş birgə müəssisələri, agentlik, nümayəndəlik, mehdud partnyorluqlar, mehdud mükəlliyyətli şirkətlər, korporasiyalar, filiallar və ya belə ölkə və ya yurisdiksiyada təşkil və ya təsis edilmiş Layihə iştirakçılarının vaxtaşın seçidləri hər hansi digər struktur və ya tədbirlər daxil olmaqla Satış iştirakçıları və ya hər hansi hüquqi və ya biznes struktur və ya strukturlarından istifadə edərək Satış fəaliyyətini yerinə yetirilmək üçün CQBK iştirakçılarının bu sənədə Əlavə 3 kimi əlavə edilmiş Sazişin CQBK sistemine daxil olması ilə əlaqədar əməl etdikləri prinsiplər uyğun olaraq Layihə iştirakçularına verilən müstəsna və qeyri-mehdud hüquq və imtiyazlar (Dövlət hakimiyət orqanları təmin edirlər ki, Satış fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq Təbii qaz alanlara verilən lisenziyalar və/və ya səlahiyyətlər ayrıseçkilik olmadan veriləcək, Təbii qazı və/və ya xidmətləri CQBK sistemindən və ya bu sisteme münasibətdə satınalmağa lisenziyası və/və ya səlahiyyəti olan alıcılar arasında (nə onların kimliyi, nə de onlara tanınmış hüquq və imtiyazlarda) və Ərazidə olan digər xidmət və/və ya Təbii qaz təchizatçılarından və ya onlara münasibətdə xidmət və/və ya Təbii qazı satınalmağa lisenziyası və/və ya səlahiyyəti olan alıcılar arasında fərq qoyulmayıacaq); və (b) belə CQBK üzrə fəaliyyəti və ya Satış fəaliyyətinin yerinə yetirilməsi ilə bağlı olaraq hər hansi lisenziya, icazənamə, sertifikat, səlahiyyət və təsdiqnamələrin təmin olunması və qüvvədə saxlanılması üçün Yükgöndərən və digər Layihə iştirakçıları, onların müvafiq əmlakları və ya bununla əlaqədar mülkiyyətə qoyulan bütün Azərbaycan qanunlarının tətbiqi və işləməsi ilə bağlı hər hansi vəzifə və öhdəliklərdən Müstəsna və qeyri-mehdud azadolmalar; c) CQBK üzrə fəaliyyətin icrası və Satış fəaliyyətinin yerinə yetirilməsi zamanı biznes rəqabəti, antiimhisar, təbii inhissar, ticarət mehdudiyyətləri, biznes kombinasiyası və CQBK üzrə fəaliyyət ilə bağlı digər oxşar hüquqi mehdudiyyətlər və ya qadağanlar ilə əlaqədar bütün Azərbaycan qanunlarından tam və qeyri-mehdud azadolmalar;

- (vii) (a) Digərləri ile yanaşı Layihə iştirakçılarının CQBK sistemi ilə bağlı xidmət göstərmə metod və qaydaları üzərində hər hansı cür nəzarət yurisdiksiyası teyin edəcək vəlyaxud kommunal xərclərə, məzənnə və xidmetlərə, tarif və girişə (Təbii qazın təchizatı, paylanması və ya nəqli ilə bağlı hər hansı nəzarət forması və ya buna münasibətdə hər hansı digər nəzarət forması daxil olmaqla) hər hansı nəzarət forması müləyyənləşdirəcək, hər hansı cür lisensiya (Təbii qazın və ya Şah Dəniz Təbii Qazının təchizatı, paylanması və ya nəqli ilə bağlı hər hansı lisensiya daxil olmaqla), icazoname, sertifikat, səlahiyyət və təsdiqnameleri təmin etmək və saxlamaq və ya bütün ictimaiyyətə və ya onun hər hissəsinə və ya Dövlət orqanları ilə əlaqədar xidmətin və ya xüsusi xidmət növlerinin göstərilməsi üçün (razılaşdırılır ki, (belə satışlar ilə bağlı qoyulan məhdudiyyətlərə uyğun olaraq) Layihə iştirakçıları və ya CQBK sisteminin hər hansı xidmət göstərməsi və ya Təbii qazı və ya Şah Dəniz Təbii qazını satmasına qoyulan yegane öhdəlik Layihə iştirakçılarının azad danışqlar aparmaqla bağlıqları ticari sazişlərə müvafiqdir) Layihə iştirakçılarının və ya CQBK sisteminə hər hansı vəzifə və öhdəliklər qoysaq və ya (b) bu Sazişin və ya hər hansı digər Layihə sazişinin müdiddələrinə əlavə və ya müxalif olaraq CQBK sistemi və ya CQBK üzrə fealiyyət ilə bağlı Layihə iştirakçılarının biznes fealiyyəti barədə Azərbaycan qanunveriliyi ilə məhdudiyyətlər və şərtlər yaradacaq Layihə iştirakçıları tərəfindən (belə satışları ilə bağlı bu sənəddə göstərilən məhdudiyyətlə uyğun olaraq) kommersiya müqavilələrinin bağlanması və icrası daxil olmaqla, lakin Layihə iştirakçılarının sazişin bu sənədə Əlavə 3 kimi əlavə olunan CQBK sisteminə daxil olması prinsiplərinə əməl etməsinə uyğun olaraq, CQBK sistemi ilə bağlı xidmətlərinə əlaqədar (Təbii qazın marketing, satış və alış daxil olmaqla) Layihə iştirakçıları, CQBK sistemi ilə əlaqədar və ya CQBK sistemi və ya CQBK üzrə fealiyyət, communal xərclər, Təbii qaz, communal tədbirlər, konsessioner, lisensiya verən və digər qanun təsnifatı və ya çərçivəsi ilə əlaqəsi olan hər hansı cür vəzifə və öhdəliklər ilə bağlı Layihə iştirakçıları tərəfindən təmin olunan xidmətlərlə əlaqədar bütün Azərbaycan qanunlarının tətbiqi və işləməsindən tam və qeyri-məhdud azad olunmalar; və
- (viii) Obyektlərin hidrostatik və digər yoxlamalarını aparmaq məqsədi ilə Obyektlərə yaxın bir yerdə lazımı miqdard və keyfiyyətdə olan və dərhal istifadə oluna biləcək səthi su və müvafiq yoxlamalar bitdikdən onu sonra belə bir yer(lər)də buraxıb getmək üçün CQBK iştirakçılarına və CQBK iştirakçılarının müəyyən etdiyi digər Layihə iştirakçılarına heç bir haqq ödənilmədən müvafiq hüquq.
- (ix) Burada Layihə iştirakçılarına tanınmış hüquq və imtiyazları məhdudlaşdırmadan sərmayələri qoruyan beynülxalq hüquq standartlarının vahid, ayrıseçkilik qoymayan surətdə tətbiqi, Ölkenin də tərəf olaraq iştirak etdiyi ikitərəfli və çoxtərəfli sazişlərdə nəzərdə tutulduğu kimi investorlarla ayrıseçkilik qoymadan davranışma və CQBK Sisteminə və CQBK fealiyyətlərinə münasibətdə Layihə iştirakçılarına və Yükgöndərenlərə, eləcə də onların sərmayələrinə Dövlətin öz sərmayəcılərinə və ya hər hansı digər dövlətin sərmayəçisinə göstərdiyi ən əlverişli münasibət.

- 4.2 Bu Sazişə görə verilmiş və ya təqdim edilmiş hüquq, azad olma və/yaxud imtiyazları Dövlət hakimiyyət orqanları CQBK iştirakçıları və diger Layihə iştirakçıları tərəfindən Layihəni və CQBK üzrə fəaliyyəti həyata keçirməkə əlaqədar verir və təqdim edirlər. Dövlət hakimiyyət orqanları CQBK iştirakçıları tərəfindən Layihə və CQBK üzrə fəaliyyətin yerinə yetirilməsi zamanı CQBK iştirakçıları ilə işgūzar münasibətlər qurmaq və ya onları belə bir fəaliyyətə cəlb etmək niyyətini təsdiq edir və bu sənədə CQBK iştirakçıları ilə razılıqlar ki, Layihədə iştirak etməklə digər Layihə iştirakçılarına hər hansı Layihə sazişinə uyğun olaraq (hər hansı Hökumət orqanı və ya Hökumətin CQBK nümayəndəsinin hər hansı cür təsdiq və ya razılığına ehtiyac olmadan) nəzərdə tutulmuş qrant, hüquq, azadoluñma və öhdəliklərin verilməsindən faydalanañ hüquq verilir. Bununla əlaqədar, hər hansı Layihə sazişinin administrasiyasının asanlaşdırmaq üçün CQBK iştirakçıları vaxtaşırı Hökumətin CQBK nümayəndəsi və/yaxud müvafiq Dövlət orqanına Layihə iştirakçıları olan Şəxslər barədə bildirirler və/yaxud həmin Şəxsləri layihənin vəziyyəti barədə yazılı sənədə temin edirlər. Başa düşülür ki, belə bildirişin göndərilməməsi və/yaxud Layihə iştirakçısının vəziyyəti barədə yazılı sənədin göndərilməməsi belə vəziyyətin (geriye və ya gələcəyə təsir göstərmək) tekzib olunması təsiri göstərmir, lakin bu belə vəziyyət və hüquqlar CQBK iştirakçıları tərəfindən təsdiq edilməyincə müəyyən hallarda yubanmalara səbəb ol bilər (məsələn, gömrükdən keçmənin dərhal temin olunması). Layihə iştirakçılarına Sazişin Layihə iştirakçısı olmaqla bağlı hər hansı belə hüquq, azadoluñma, imtiyaz və güzəştərin bu Sazişin və/yaxud Azərbaycan Respublikası Qanunvericiliyi ilə (bu sənəddə və ya başqa hallarda göstərildiyi kimi Layihə sazişlerinin Azərbaycan qanunlarına qəbul edilməsi və ya ratifikasiya olunması yolu ilə) artıq verilmədiyi hallarda, Dövlət hakimiyyət orqanları (i) həmin hüquqları bu Layihə iştirakçılarına dolayısı ilə vermek və ya (ii) 16-cı Maddəyə uyğun olaraq ötürmək, həvalə etmək və ya onlarla bələdçi olmaq üçün sonrakı hüquq və səlahiyyətləri belə Layihə iştirakçılarına verir. Bundan əlavə, Dövlət hakimiyyət orqanları razılıq verirlər ki, hər hansı CQBK iştirakçısı tərəfindən tələb edildikdə, Dövlət hakimiyyət orqanları Layihə, CQBK üzrə fəaliyyət və ya onun hər hansı bir hissəsinin yerinə yetirilməsinə yardım etməkdən öteri bu Saziş uyğun olaraq belə hüquq, azad olunma və təminatların qeyd olunan Layihə iştirakçılarına verilməsini kifayət edən və mütənəsib olan yazılı təsdiqnamə vasitəsi ilə təsdiq edəcəklər.

## MADDƏ 5

### HÖKUMƏTİN RAZILIĞI VƏ TƏMİNATLARI

- 5.1 Aşağıdakı öhdəliklərin Dövlət hakimiyyət orqanlarının birinci dərəcəli öhdəlikləri olmasına təsdiq etməkdən əlavə, bu Sazişdə göstərildiyi kimi Hökumət bununla onun Dövlət hakimiyyət orqanları adından verdiyi və öz üzərinə götürdüyü bütün təsdiqlərin, bəyanatların və zəmanətlərin etibarlılığına və qanuni qüvvəyə malik olmasına və Layihə sazişlerinə əsasən Dövlət hakimiyyət orqanları tərəfindən bütün və hər hansı Layihə iştirakçılarına verilmiş və (verilecək) hüquq və imtiyazların təmin edilməsinə və Layihə sazişlerinin şərtlərinə uyğun olaraq Dövlət hakimiyyət orqanlarının özlerinin üzerine götürdüyü bütün öhdəliklərin bütövlükdə və vaxtı-vaxtında təmin edilib yerine yetirilməsinə razılıq və təminat verir.

- 5.2 5.1 Bölmesinin həcmi və əhatə dairəsini məhdudlaşdırmadan, Hökumət aşağıdakılardaxil olmaqla, özündən başqa Dövlət hakimiyyət orqanlarına münasibətdə bununla onlara öz öhdəliklərini yerine yetirməyi təpsirir ve CQBK iştirakçılarına digər Dövlət hakimiyyət orqanlarının aşağıdakı öhdəlikləri yerinə yetirəcəyi barədə təminat verir:
- (i) Dövlət hakimiyyət orqanları tərəfindən Təbii qazın və Şah Dəniz Təbii Qazının aşağıdakı (ii) bəndinin müddəələri istisna edilməklə Əraziyə, Ərazi vasitəsilə və/yaxud Ərazidən tranziti, qəbulu və ya çatdırılması sərbəstliyinin dayandırılmaması və buna əngel törədilməməsi;
- (ii) Dövlət hakimiyyət orqanlarının bütün Layihə sazişlərinin şərtlərinə əsasən öz tərəflərindən tələb olunan bütün ölçüləri götürməsi və bütün qərarları verməsi;
- (iii) Dövlət hakimiyyət orqanlarının belə məqsədlərlə ətraf mühitlə əlaqədar bu Sazişin Əlavə 4-ün məqbul standart və təcrübəsindən və istifadə olunmaqla, CQBK üzrə fəaliyyətə mane olan və ya onu texxirə salan, Layihəyə başqa mənfi təsir göstərən və ya Layihə sazişlərinə əsasən verilmiş hüquqlara zərər götirəcək hər hansı hərəkətə, yaxud hərəkətsizliyə yol verməməsi (buraya birbaşa və ya dolayısı ilə Təbii qazın Obyektlər vasitəsilə qəbulu, hərəkəti, və ya çatdırılmasının qarşısını kəsen, ona manecilik törədən və onu məhdudlaşdırın tehlükəsizlik, sağlamlıq, ətraf mühitin qorunması və tehlükəsizlik texnikası motivləri ilə əsaslandırılmış hər hansı bu cür hərəkət və ya hərəkətsizlik daxildir, lakin bu zaman Obyektlərin fəaliyyətinin təcili tədbir görülmədən fasılısız şəkildə davam etdirilməsi nəticəsində əhalinin tehlükəsizliyinə, mədəni irlsinə sağlamlığına, ətraf mühitin qorunmasına yaxud tehlükəsizlik texnikasına birbaşa və əsaslı tehlükə yaradan və bu cür müvafiq hərəkət, yaxud hərəkətsizlik (bu cür hərəkətin, yaxud hərəkətsizliyin yalnız tehlükənin arada qaldırılması üçün zəruri olan vaxt müddətində və dərəcədə həyata keçirilməsi şərti ilə) üçün əsas verən şərait istisna edilir);
- (iv) CQBK üzrə fəaliyyətlə əlaqədar olaraq Dövlət hakimiyyət orqanlarının tam əməkdaşlıq etməsi və bütün hüquq və azad olunmaların gözənlənməsi və tətbiq edilməsi;
- (v) Dövlət hakimiyyət orqanlarının Təbii qaz, Şah Dəniz Təbii Qazı yaxud Obyektlər üzərində sahiblik yaxud istifadə hüququ tələb etməməsi;
- (vi) Dövlət hakimiyyət orqanlarının müvafiq Dövlət hakimiyyət orqanları tərəfindən CQBK iştirakçılarına verilən Torpaq hüquqları ilə əlaqədar hüquqlara qarşı iddia qaldırılmaması, bunları tələb etməməsi və hər hansı bir vasitə ilə məhdudlaşdırılmaması; habelə
- (vii) (a) Hər hansı Layihə sazişinə əsasən Dövlət hakimiyyət orqanları tərəfindən ödənilməli olan bütün və hər hansı pul məbləğlərinin, o cümlədən bu Sazişin 19-cu Maddəsinə və hər hansı Layihə sazişinin maddi mesuliyyətdən azad olunma haqqında müdəələrinə , və (b) bir tərəfdən bir və ya daha çox Layihə iştirakçıları və digər tərəfdən hər hansı Dövlət hakimiyyət orqanları və onların təyin etdiyi

— 4 —

şəxslər arasında hər hansı Təbii qazın alqı-satqı müqavilələrinə əsasən kompensasiya ödənişlerinin həyata keçirilməsi.

5.3 Hökumətin Madde 5-də verdiyi təminatları:

- (i) aynılıqda mövcud olan, müstəqil, mütləq, ləğvedilməz və qeyd-şərtsizdir və onlardan hər biri Hökumətin müstəqil təminat və əsas öhdəliyidir, Dövlət hakimiyyət orqanlarının Layihə sazişlərinə əsasən nəzərdə tutulmuş bütün digər öhdəliklərindən, həmin öhdəliklərin yerinə yetirilməməsi, etibarsızlığı, yaxud həyata keçirilə bilinməməsi nəzərə alınmamaqla ayrı icra edilir;
  - (ii) birgə və ayrı-ayrılıqda Dövlət hakimiyyət orqanlarının tərkib hissələrinə münasibətdə icra edilir və bu tətbiq olunmanın kime qarşı nəzərdə tutulduğundan asılı olmayaq, ödəniş üzrə arbitrajın çıxardığı hər hansı qərarla və ya tələblə bağlı müraciət Hökumət təqdim edilir və belə bir müraciətə dair məbləğ (belə bir şərtə ki, ödənişə dair çıxarılmış qərat Dövlət hakimiyyət orqanları tərəfindən mübahisə obyekti olmasın) Hökumət tərəfindən CQBK iştirakçılarına ödənişin aparılmasına dair bildirişin alınmasından sonra otuz (30) gün ərzində və ya otuzuncu gündə ödənilir; habelə
  - (iii) Dövlət hakimiyyət orqanlarının hər hansı Layihə sazişinə əsasən verilmiş mühafizə vasitəsindən istifadə etməsi ilə və ya başqa tərzdə, 5.3(iii) Yarimbəndi istisna olmaqla, hər hansı hadisənin baş verməsi nəticəsində (bu təminatların müvafiq Layihə sazişinə əsasən tam şəkildə yerinə yetirilməsi istisna olmaqla) dəyişdirilmir, qüvvəsi azalmır və ya icraedilməz edilmir.
- 5.4 Hökumətin bu Maddə 5-də üzərinə götürdüyü öhdəlik və verdiyi təminatların yerinə yetirilməsinə yardım etmək məqsədilə, Hökumət (i) burada göstərilən Dövlət hakimiyyət orqanlarının öhdəliklərini təsdiq edir və Layihə sazişinə əsasən Dövlət hakimiyyət orqanlarına verilmiş belə öhdəliklərin yerinə yetirilməsinə razılıq verir və (ii) Dövlət hakimiyyət orqanlarının Layihə sazişlərində göstərilən bütün müvafiq öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməsinə şərait yaratmaq və bunu tələb etmek məqsədilə yuxarıda göstərilən razılığın gələcəkdə də qüvvədə qalacağını sübut etmək üçün zəruri və ya uyğun olan bütün ferman, qanunverici aktlar, əmr, tənzimləyici akt, qayda, terif, icazə, təsdiq olunmaları və razılıqları vaxtında yazılı şəkildə qəbul edir, verir və ya verilməsini təmin edir.

## MADDƏ 6

### BƏYANAT VƏ ZƏMANƏTLƏR

6.1 Bununla Hökumət hər bir CQBK iştirakçısına bəyan edir və zəmanət verir ki, Qüvvəyəminmə tarixinədək Hökumət:

- (i) Hökumətlərarası Sazişin qüvvəyə minməsi və onun Dövlət üçün beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə əsasən məcburiyini digər yollarla təsbit etmək üçün Azərbaycan qanunvericiliyinə əsasən

Dövlət hakimiyyət orqanlarından tələb olunan bütün ratifikasiyaları və bütün parlamentar, qanunverici və digər fealiyyətləri və qanunvericilik aktlarını tamamlamışdır.

- (ii) Bu Sazişin müddəalarının və Dövlət hakimiyyət orqanlarının CQBK iştirakçıları və/yaxud digər Layihə iştirakçılarının xeyrinə bu Sazişdəki zəmanət və öhdəliklerinin Azərbaycan Respublikasında Layihəyə və bütün CQBK üzrə fealiyyətlərə münasibətdə Azərbaycan qanunvericiliyinə görə üstünlük teşkil edən hüquqi rejim kimi qüvvəyə minməsi və Dövlət hakimiyyəti orqanlarının icbari öhdəliyi olması üçün Azərbaycan qanunvericiliyinə əsasən Dövlət hakimiyyət orqanlarından tələb olunan bütün ratifikasiyalar və bütün parlamentar, qanunverici və digər fealiyyətləri və qanunvericilik aktlarını tamamlamışdır.

Anlaşılmazlığa yol verməmək üçün, Konstitusiya bütün qoşmaları, nəzərdə tutduqları hüquqlar, imtiyazlar və öhdəliklərlə birlikdə bu Saziş və Hökumətlərarası Saziş üzərində üstünlüyü malik olacaqdır.

6.2 Hökumət bununla hər bir CQBK iştirakçısına bəyan edib zəmanət verir ki, Qüvvəyəminmə tarixindən etibarən və Sazişin qüvvədə olduğu bütün müddət ərzində:

- (i) Bu Sazişin Hökumət tərəfindən icrasına qanuni şəkildə icazə verilmişdir, və yalnız 7.1 Bəndində nəzərdə tutulan öhdəliklərin Dövlət hakimiyyət orqanları tərəfindən yerinə yetirilməsi müqabilində Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq Dövlət və Dövlət hakimiyyət orqanları adından bağlanmışdır və onlar üçün mütləq qüvvəyə malikdir.
- (ii) Dövlət hakimiyyət orqanları (Daimi torpaq mülkləri də daxil olmaqla) Torpaq hüquqları ilə əlaqədar yeganə və müstəsna yurisdiksiyaya və Maddə 4-də göstərilən və bu Saziş müvafiq olaraq CQBK iştirakçıları tərəfindən başqa tərafə verile bilən hüquq və imtiyazların Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən verilməsi üçün tam selahiyət, hüquq və imtiyazlara və ya müvafiq müddət ərzində belə bir selahiyət, hüquq və imtiyazları almağa dair hüquqi selahiyətə malikdir.
- (iii) Dövlət hakimiyyət orqanlarının bu Sazişə (o cümlədən Maddə 5-ə uyğun olaraq Hökumətin verdiyi teminatlara) və Layihə sazişlərinə uyğun olaraq müəyyən edilmiş öhdəlikləri bu Sazişin və digər Layihə sazişlərinin müddəalarına uyğun olaraq qanuni qüvvəyə malikdir və Dövlət və Dövlət hakimiyyət orqanlarına münasibətdə icbari tətbiq edilir və yerinə yetirilir;
- (iv) Hökumətlərarası sazişə əsasən Hökumət münasibətdə verilmiş bəyannamə, zəmanət və öhdəliklər (o cümlədən, lakin bunlarla məhdudlaşmadan, Hökumətlərarası sazişin II Maddəsinin (5)-ci bəndində verilmiş bəyannamə və zəmanət) bu Sazişə müvafiq dəyişikliklərlə şamil olunur və CQBK iştirakçıları tərəfindən bu Sazişə əsasən icbari surətdə yerinə yetirilə bilər;
- (v) Dövlət hakimiyyət orqanları hər hansı Şəxslə hər hansı CQBK iştirakçısının hər hansı Layihə sazişi ilə bağlı hüquqlarına və imtiyazlarına uyğun gəlməyən

və ya onlara ziddiyet təşkil edən, yaxud onları məhdudlaşdırın və ya onlara müdaxilə edən hər hansı hüquqları verməmişlər və vermək məcburiyyətində deyillər; və

(vi) Əlavə 2-də verilmiş Torpaq hüquqları və xüsusi ilə Dövlət hakimiyyət orqanları tərəfindən CQBK iştirakçılarına verilmiş Daimi torpaq mülkündən müstənsə istifadə, tikinti, yiyeñnmə və nəzarət hüquqları sahiblik hüququna istisna olmaqla mülk üzərində müvafiq hüquqları təsbit edir.

6.3 Hər bir CQBK iştirakıcı bununla bəyan edir və zəmanət verir ki, Qüvvəyəminmə tarixinə:

(i) belə bir iştirakçı özünün təsisatı və təşkilatı yurisdiksiyasının qanunvericiliyinə müvafiq surətdə təşkil edilmiş, etibarlı şəkildə fealiyyət göstərir və müsbət maliyyə durumuna malikdir, onun hal-hazırda həyata keçirdiyi və həyata keçirilməsi planlaşdırılan işgüzar fealiyyət ilə məşğul olmağa tam hüquq vardır, müvafiq yurisdiksiyada hər hansı işgüzar fealiyyət növü ilə məşğul olmaq üçün hər hansı bir lisensiya yaxud səriştə tələb olunduqda ise, o, bir xarici hüquqi şəxs kimi, müvafiq lazımı lisensiya və səriştəyə malikdir;

(ii) onun bu Sazişə bağlanmaq və onun müddəalarını həyata keçirmək, bu Sazişə müvafiq öhdəlikləri yerinə yetirmək hüquq vardır və bütün belə hərəkətlər onun tərəfindən tələb olunan bütün lazımı prosedurlar vasitəsi ilə qanuniləşdirilmişdir;

(iii) bu Sazişin bağlanması, nüsxəlerinin mübadiləsi və onun müddəalarının yerinə yetirilməsi onun təsis və ya təşkilat sənədlərinin yaxud onun tərəf olduğu və ya onun əmlakına şamil olunaraq bu əmlaka təsir edən və ya ona münasibətdə mütləq qüvvə daşıyan hər hansı razılaşmanın, qərarın yaxud göstərişin müddəaları ilə toqquşma yaratmır, onların müddəalarının pozulmasına gətirib çıxarmır, onlara münasibətdə öhdəliklərinin yerinə yetirilməməsi halını təşkil etmir və onların heç bir müddəasının həyata keçirilməsini tezlaşdırır;

(iv) bu Saziş, iştirakçı tərəfindən lazımi qaydada və etibarlı bir şəkildə imzalanmış və nüsxələri mübadilə edilmişdir, onun üçün qanunu, etibarlı və icbari bir öhdəlik olaraq qalır və özünün müddəalarına əsasən həyata keçirilə bilər, belə bir şərt və həcmədə ki, onun müddəalarından istifadə halları müflisleşmə, iflas, yenidən təşkilat və ümumi şəkildə yaxud müvafiq olaraq ümumi ədalət prinsiplərinə münasibətdə kreditorların hüquqlarına təsir edən digər hüquqi proseslər ilə məhdudlaşır;

(v) hər hansı məhkəmə, arbitraj tribunalı yaxud hər hansı dövlət təşkilatı tərəfindən ayrı – ayrılıqda və ya birlikdə onun işgüzar fealiyyəti, əmlakına və maliyyə yaxud hər hansı digər vəziyyətinə və ya onun bu Sazişə müvafiq öhdəliklərinin yerinə yetirilməsinə mənfi təsir göstərən mövcud və ya onun bilsinə əsasən mümkün ola bilən hərəkət, iddia, proses mövcud deyil və təhqiqat apartılmışdır. Belə Tərəf hər hansı bu cür maddi mənfi təsir və ya itki ilə nəticələnə bilən hər hansı məhkəmə, arbitraj tribunalı və ya hər hansı hökumət orqanının hər hansı sərəncam, fərman, qərar və ya qadağası ilə

əlaqədar hər hansı pozuntu və ya öhdəliklərin yerinə yetirilməməsi halından xəbərdar deyildir.

(vi) o, ona tətbiq olunan bütün qanunların müddəalarına riayət etmiş və bunun nəticəsində ayrı – ayrılıqda və ya birlikdə onun işgizar fealiyyəti və yaxud maliyyə vəziyyətinə və ya onun bu Sazişə müvafiq öhdəliklərinin yerinə yetirilməsinə mənfi təsir göstərə bilən heç bir cərimə, peniya, qadağan və ya cinayət məsuliyyəti mövcud deyildir;

(vii) bu Sazişdə verilmiş heç bir bəyanat yaxud zəmanətdə əsaslı faktlara dair heç hansı yalan ifadə mövcud deyil və onların mətnində verildikləri şəraite əsasən əsaslıdırıcı olmamaları üçün heç bir əsaslı fakt dair ifadə nəzərdən qaçırlıkmamışdır.

## MADDƏ 7

### HÖKUMƏTİN MÜƏYYƏN ÖHDƏLİK VƏ İCAZƏLƏRİ

7.1 Hökumət bununla öz üzərinə öhdəlik götürür və razılıq verir ki, o, Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən bu Sazişin və bütün digər Layihə sazişlərinin qüvvədə qalması və onların müddəalarının tam yerinə yetirilməsi və bütün Layihə sazişləri ilə nəzərdə tutulmuş fealiyyət və eqdələr icazə vermək, onları mümkün etmək və onlara dəstək vermək məqsədləri üçün öz səlahiyyətləri daxilində lazımla bilən və ya lazımla biləcək bütün hərəkətləri yerinə yetirəcək və bütün qanun və fərمانların ratifikasiyası, qüvvəyə minməsi və ictimaliyətin nəzərinə çatdırılmasını həyata keçirəcək. Bu məqsədlə və Hökumət öhdəliklərini yerinə yetirmək məqsədilə, Hökumət CQBK iştirakçıları ilə məsləhətleşmələr aparmalı, onlara müvafiq qanun və ya fərمانların qəbul olunması işinin inkişafı və yuxarıda verilmiş müddəalara riayət etmək məqsədi ilə lazımla bilən və ya lazımla biləcək digər hərəkətlərin statusu barəsində məlumat verəcəkdir.

7.2 Hökumət bununla (öz adından və Dövlət hakimiyət orqanları adından çıxış edərək və onların üzərinə öhdəlik götürürək) öz üzərinə öhdəlik götürür və razılıq verir ki, bu Sazişin qüvvədə olduğu bütün müddət ərzində:

(i) burada göstərilən tarixdən sonra vaxtaşırı olaraq Dövlət hakimiyət orqanları bu Sazişin, Hökumətlərarası sazişin və bütün digər Layihə sazişlərinin Layihəyə mütənasib olaraq Azərbaycan Respublikası Qanunvericiliyinə münəsibətdə üstünlük təşkil etməsi, Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən, və ya Hökumətlərarası saziş münəsibətdə isə beynəlxalq hüquq normalarına əsasən, Dövlət hakimiyət orqanları üçün onların mütləq öhdəlikləri olması məqsədi ilə bu Saziş yazılı əlavələr, şərtlərin yeniləşdirilməsi, maddələrinin əvəz olunması, düzelişlərin və başqa dəyişikliklərin aparılması üçün Azərbaycan qanunvericiliyinə uyğun olaraq tələb olunan bütün bildirişləri göndərir və bütün parlamentar, qanunverici və digər tədbirlərin həyata keçirilməsini öz səlahiyyətləri daxilində mümkünlaşdırır. Bu məqsədlə, Hökumət CQBK iştirakçıları ilə məsləhətleşmələr aparmalı, onlara müvafiq qanun və ya fərمانların qəbul olunması işinin inkişafı və yuxarıda verilmiş müddəalara riayət etmək

məqsədi ilə lazımlı ola bilən və ya lazımlı ola biləcək digər hərəkətlərin statusu barəsində məlumat verəcəkdir;

(ii) Buradakı şərtlərə və Layihə sazişində xüsusi olaraq müəyyən edilmiş təltiflər, yaxud CQBK iştirakçılarının hamısının əvvəlcədən yazılı razılığı olan şərtlərə uyğun olaraq, Dövlət hakimiyyət orqanları Obyektlərdən istifadə etmək üçün, yaxud Torpaq hüquqları ilə bağlı olan hüquqların verilməsinə və ya hər hansı Şəxsə hər hansı CQBK iştirakçısının hər hansı Layihə sazişi əsasında malik olduğu hüquqlardan istifadəsinə uyğun gəlməyən, bu istifadə ilə ziddiyət teşkil edən, yaxud ona müdaxilə edən hər hansı hüquqların verilməsinə yol vermir (bu şərtlə ki, (vaxt və miqyas baxımından müvafiq dərəcədə məhdudlaşdırılmış) fəvqələdə vəziyyətlərdə Obyektlərə və ya Torpaq Hüquqlarına təsir edən müvafiq Dövlət Hakimiyyət Orqanları Obyektlərə və ya Torpaq Hüquqlarına yol verilməz müdaxilə etməyəcəklər);

(iii) Buradakı şərtlərə və hər hansı digər Layihə sazişinə uyğun olaraq, Dövlət hakimiyyət orqanları hər hansı Layihə iştirakçısının Layihə sazişinə əsasən malik olduğu hər hansı hüququ, marağı, yaxud xeyirini CQBK bütün iştirakçılarının yazılı razılığı olmadan (müvafiq Layihə sazişinə xitam vermək və ya düzəlişlər etmək yolu ilə və ya başqa formada) geri götürmür, şərtləndirmir və ya dəyişmir;

(iv) Dövlət hakimiyyət orqanları Dövlətin yalnız immiqrasiya (viza və yaşayış üçün icazə qaydaları da daxil olmaqla), gömrük, cinayət və ya digər müvafiq qanunvericiliyinin icra edilməsi şərti ilə Layihə ilə əlaqədar işə cəlb edilmiş heyətin ölkəyə girişini, yaxud ölkədən çıxısını məhdudlaşdırın hər hansı halın mövcud olmasına yol vermir və ya buna icazə vermir;

(v) 9.4 bəndində nəzərdə tutulmuş tərzdə və şəraitdə həyata keçirilən Ekspropriasiya aktları istisna olmaqla (lakin bütün hallarda, 9.4 bəndinin şərtlərinin yerinə yetirilib-yetirilməməsini nəzərə almayaq), 9.2(iii) bəndində nəzərdə tutulmuş Ekspropriasiya müqabilində müvafiq kompensasiyanın ödənilməsi şərti ilə), Dövlət hakimiyyət orqanları Layihə ilə əlaqədar heç bir Ekspropriasiya aktını həyata keçirməməlidir;

(vi) Əgər hər hansı ölkədaxili saziş və ya ölkələr arasında beynəlxalq müqavilə ; hər hansı qanun, onun ictimaiyyətin nəzərinə çatdırılması, qanunverici akt və fərman, yaxud öhdəlik, siyaset, bəyanat və ya icazənin hər hansı digər forması Layihənin həyata keçirilməsinə mənfi təsir göstərir, ziddiyət yaradır və ya müdaxilə edirə, və ya bu Sazişə və ya hər hansı digər Layihə sazişinə əsasən verilmiş və ya əmələ gelən hüquq, imtiyaz, azadolma, normalardan imtina, maddi məsuliyyətdən azad olunma və ya mühafizə vasitələrini məhdudlaşdırır, azaldır və ya onlara mənfi təsir göstərirə, bu, 7.2(x) bəndinə əsasən Qanunvericilikdə Dəyişiklik hesab edilir;

(vii) Dövlət hakimiyyət orqanları:

(1) bütün öhdəliklərini yerinə yetirir və CQBK iştirakçılarına və hər hansı müəyyən olunmuş Podratçılara Layihənin qüvvədə olduğu müddət ərzində bu Sazişə müvafiq olaraq və ona qoşulan Əlavə 2-də göstərildiyi kimi Torpaq hüquqlarının əldə olunması, verilməsi və istifadəsi ilə əlaqədar yardım göstərirərlər;

(2) Dövlət hakimiyyət orqanlarının hər bir CQBK iştirakçısına Torpaq hüquqlarının verilməsi ilə əlaqədar qüvvəsinə xitam verilə, şərtləndirilə, məhdudlaşdırıla və ya başqa

cür tesirə məruz qala bilecek daha evvel mövcud olmuş hər hansı sahibkarlıq payına, mülkiyyət, yaşayış, tikinti hüququna malik olan və ya ona iddia edən hər hansı və bütün Şəxslərin müəyyən edilməsi üçün tam mesuliyyət daşıyır;

(3) evvelki (2) yarımbəndində göstərilən Şəxslərin hər bir CQBK iştirakçısının Torpaq hüquqlarına və CQBK üzrə fəaliyyəti aparmaq məqsədi ilə həmin torpaq ərazisində CQBK iştirakçılarının və hər hansı təyin olunmuş Podratçıların olması üçün Dövlət hakimiyyət orqanları səlahiyyətinə malik olması barədə qabaqcadan xəbərdarlıq edilməsi ilə bağlı tam məsuliyyət daşıyır;

(4) CQBK iştirakçılarının hər birinin və onun, yaxud onların tərəfindən təyin olunmuş şəxslərin Torpaq hüquqlarını almasını və onlardan istifadə etməsini və xüsusilə, bu Sazişin 4.1(iii) bəndində nəzərdə tutulmuş Daimi torpaq mülklərinə dair müstəsna və qeyri-məhdud mülkiyyət hüquqlarının (sahiblik hüququ istisna olmaqla) və bu Sazişin 4.1(iv) bəndində nəzərdə tutulmuş Obyektlərə dair müstəsna və qeyri-məhdud sahiblik hüququnun verilməsini təmin etmək üçün müsadirə, məcburi götürmə, özgəninkileşdirmə və bu kimi digər suveren səlahiyyətləri yerinə yetirməlidir;

(5) Əlavə 2-nin 1.3 Bəndində xüsusiəl müəyyən olunduğu kimi, yalnız Dövlət Torpağına münasibətdə bu Şəxslərə ödənilən kompensasiya istisna olmaqla Dövlət hakimiyyət orqanlarına yuxarıda verilmiş (4) yarımbəndinin müddəalarına müvafiq olaraq təmin edilmiş hüquqları CQBK iştirakçılarına verməyə və onlara təsbit etməyə müvafiq səlahiyyət vermek üçün Ərazilədə olan Şəxsləre Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən tələb edilən müvafiq kompensasiyanı ödəməlidir; bu şərtlə ki, yalnız Dövlət hakimiyyət orqanları tərəfindən bu Sazişə əsasən alınmış və CQBK iştirakçılarına verilən Qeyri-dövlət torpaq mülklərinə dair Torpaq hüquqları müqabilində və bütün belə Qeyri-dövlət torpaq mülklərinin mümkün olan ən aşağı qiymətə və Azərbaycan Respublikası Torpaq Məcəlləsində (25 iyun 1999-cu il), «Torpaq bazarı haqqında» Azərbaycan Respublikasının Qanununda (7 may 1999-cu il) və yuxarıda qeyd edilən Torpaq Məcəlləsinin və Qanunun həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin hər hansı Fərmanları və/ yaxud Azərbaycan Respublikası Nazirlər kabinetinin hər hansı Qərarlarında nəzərdə tutulmuş norma və qaydalara müvafiq surətdə alınmasına dair öhdəliklərə əməl edilməsi şərti ilə, CQBK iştirakçıları Dövlət hakimiyyət orqanlarına onların belə Qeyri-dövlət torpaq mülklərinin alınması prosesində çəkdiyi bütün faktiki və sübut edilə bilən xərcləri belə bir xərclərin ödənilməli olduğundan otuz (30) gün əvvəl (müvafiq məqsədli hesab mexanizmi vasitəsilə) ödəməlidirlər.

(6) hər bir CQBK iştirakçısına torpaq sahələrinə giriş və ondan istifadə hüququnu (o cümlədən belə sahələrə dair mülkiyyət, sahiblik, yiylənmə, tikinti və/yaxud istifadə hüquqlarından azad olunmuş Şəxslərin yazılı bəyannamesini) verir;

(7) Torpaq hüquqları, və xüsusi ilə yuxarıda verilmiş (4) bölməsinə müvafiq olaraq alınmış hüquqları və deyilənlərə aid olan bütün sənədləşməni vaxtında və müvafiq suretdə Azərbaycan Respublikası Qanunvericiliyinin teleblərinə uyğun şəkildə müvafiq CQBK iştirakçısını Daimi torpaq mülklərinə dair hüquqların yaxud Obyektlərin sahibi kimi göstərməkə və Azərbaycan Respublikasının Qanunvericiliyinin CQBK iştirakçılarının Torpaq hüquqları və xüsusi ilə yuxarıda verilmiş (4) bölməsinə müvafiq olaraq alınmış hüquqları barəsində ictimaiyyətə bildiriş təqdim olunmasına dair

müddəalarına riayət etmək məqsədi ilə CQBK iştirakçısı adına qeydiyyata alır və qeyd edir;

(8) CQBK iştirakçılarının hər birini və digər əlaqəli Layihə iştirakçılarını Torpaq hüquqları ilə əlaqədar hər hansı ekoloji çırklənmə, zərər və ya digər şəraitlə bağlı İtki və ya Zərərdən (əgər eyni hadisə Qüvvəyəminmə tarixində baş vermişsə) ("Öncə Mövcud Olan Ətraf Mühit Şəraiti") qoruyur, müdafiə edir və məsuliyyətdən azad edir; yuxarıda qeyd olunanlara baxmayaraq, CQBK iştirakçılarının Obyektlərinin yerinin dəyişdirilməsi və ya onlara yeni istiqamət verilməsi halında A) ortaya çıxan İtki və Zərərə görə Hökumət Öncə Mövcud Olan Ətraf Mühit Şəraiti səbəbiil CQBK iştirakçıları və/və ya digər zərər çəkmiş CQBK iştirakçıları qarşısında; B) Öncə Mövcud Olan Ətraf Mühit Şəraitinin nəticəsində boru xəttinin təmir xərclərinə görə məsuliyyət daşıdır.

- (viii) Dövlət hakimiyyət orqanları aydın şəkildə təsdiq edir və razılışları ki, Layihə CQBK iştirakçıları tərefindən hər hansı hüquqi və ya kommersiya strukturu və ya strukturları, o cümlədən həmsahiblərə məxsus olan inkorporasiya olunmamış birgə müəssisə, məhdud məsuliyyətli ortaqlıq, məhdud məsuliyyətli müəssisə, korporasiya, filial(lar) və ya CQBK iştirakçıların istenilən zaman seçidləri ölkə və ya yurisdiksiyada təşkil və ya fəsisi edilmiş hər hansı digər struktur və ya qurum vasitəsi ilə həyata keçirilə bilər, Torpaq Hüquqları isə yuxarıda göstərilən struktur ve qurumlar vasitəsi ilə CQBK iştirakçıları tərefindən saxlanıla və onlarına qeydiyyata alınır və qeyd oluna bilər;
- (ix) müvafiq sənədlərdə aydın şəkildə eks hallar nəzərdə tutan müddəalar istisna olmaqla, Dövlət hakimiyyət orqanları CQBK iştirakçılarının və/yaxud müvafiq sazişə təraf olan hər hansı digər Layihə iştirakçılarının əvvəlcədən alınmış yazılı razılığı olmadan bu Sazişə, Hökumətlərarası sazişə və ya hər hansı digər Layihə sazişinə düzəlişlər etməməli, onu leğv etməməli, ona xitam verməməli, etibarsız və ya istifadə oluna bilməyen bəyan etməməli və ya ondan digər vasite ilə dəyişmirlər; və
- (x) (1) Qüvvəyəminmə tarixi yaxud (2) Hökumət tərefində 7.1 yaxud müvafiq olaraq 7.2(i) Bəndlərində müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsinin sonrasında (hənsi birlinin daha gec baş vermesindən asılı olaraq) Azərbaycan Respublikası Qanunvericiliyində (o cümlədən onun Vergilərə, sağlamlığa, təhlükəlik texnikasına və ətraf mühitə dair hər hansı Azərbaycan qanunları, lakin əgər bu Azərbaycan qanunları Layihə, Obyektlər, CQBK Fəaliyyətləri və/və ya Layihə iştirakçıları üzərinə Avropa İttifaqının mədəni irsə, sağlamlığa, təhlükəsizliyə və ya ətraf mühitə hörmət bəsləyən tüzv ölkəlerinin üzərinə düşəndən daha ağır hüquqi şərtlər qoymursa və və hər bir halda cərimə şəklində ödənilən kompensasiya istisna olmaqla, Əlavə 4-də müəyyən edildiyi kimi qət edilən, bəyan edilən, qəbul edilən, eləvələr edilən, yenidən qət edilən və ya başqa üsulla çıxarılan və ya qüvvəyə minən (icbari qəbul edilmə, səlahiyyətlərdən istifadə etmə və bu məsələlərə bağlı Azərbaycan qanunvericiliyinin hüquqi təfsiri daxil olmaqla) Boru Xətti Fəaliyyətləri ilə və mədəni irsə, sağlamlığa, təhlükəsizliyə və ətraf mühitə münasibətdə Obyektlərlə əlaqədar hər hansı Azərbaycan qanunu (-lari) istisna olmaqla) ister Layihəyə birbaşa aid olan, isterse ümumi xarakterli dəyişikliklər edildikdə, o cümlədən Azərbaycan Respublikası Qanunvericiliyində müddəalarına düzəliş edildikdə, onlar qüvvədən düşdükdə, götürüldükde, onlara xitam verildikdə və ya qüvvəsində olma müddəti bitdikdə,

Azərbaycan Respublikası Qanunvericiliyi qəbul olunduqda, ictimaliyetin nəzərinə çatdırıldıqdə və ya çıxarıldıqdə, Azərbaycan Respublikası Qanunvericiliyi təfşir yaxud tətbiq olunduqda (o cümlədən bu məhkəmə, icra yaxud qanunverici hakimiyət bölmələri, inzibati yaxud nizamlayıcı orqanlar tərəfindən həyata keçirildikdə), ədliyyə orqanları, tribunallar və məhkəmələr, Dövlət hakimiyət orqanları tərəfindən qərar, siyaset qəbul edildikdə və digər bunlara bənzər hərəkətlər aparıldıqdə və ədliyyə orqanları, tribunallar, məhkəmələr, Dövlət hakimiyət orqanları tərəfindən Azərbaycan Respublikası Qanunvericiliyi müddəəlarının yerinə yetirilməsindən intima edildikdə və ya onlar bu müddəələri yerinə yetirmək iqtidarı olmadıqdə və hüquq sisteminde deyişikliklər baş verdiqdə («Qanunvericilikdə Dəyişiklik») müvafiq İqtisadi tarazlıq pozulduqda və ya mənfi təsirə məruz qaldıqdə, Dövlət hakimiyət orqanları Layihə sazişləri müddəələrinə müvafiq olaraq yaranmış İqtisadi tarazlığın bərpası üçün özlerinin iqtidarı çərgivesində olan bütün hərəkətləri yerinə yetirməlidirlər. Yuxarıda istisnad edildiyi kimi, İqtisadi tarazlığın bərpasına yönəlmis bütün hərəkətlərin sırasına lazımlı olan bütün vəsítələrdən istifadə etməklə, o cümlədən azad etmənin təmin olunması, qanunverici fəaliyyətin təqdim edilməsi, fərmanın verilməsi və/yaxud digər inzibati sənəd qəbul etməklə hər hansı Layihə sazişi ilə Azərbaycan Respublikası Qanunvericiliyi arasında yaranmış ziddiyət və ya mübahisəni aradan qaldırmaq da olacaqdır.

7.3 Hər hansı CQBK iştirakçısı və ya CQBK iştirakçıları tərəfindən teyin oluna bilən digər Layihə iştirakçılarının müraciətindən otuz (30) gün sonra, müvafiq Dövlət hakimiyət orqanı bu 7.3 Bölmsində göstərilən məsələlərlə ilə bağlı hallar daxil olmaqla, CQBK üzrə fəaliyyətin yerinə yetirilməsi üçün CQBK iştirakçıları və ya CQBK iştirakçıları tərəfindən teyin oluna bilən digər Layihə iştirakçıları tərəfindən xüsusi lisenziya, viza, icazə, şahadətnamə, səlahiyyət, təsdiq və ya izn almaq üçün lazımlı olan bütün sənədlərin və təleblərin tam və lazımi qaydada tutulmuş siyahısını («Ərizə sənədləri») təqdim etməlidir. Müvafiq sənədə dair CQBK iştirakçısı və yaxud onun teyin etdiyi Layihə iştirakçısına təqdim edilmiş siyahı bu qəbildən olan sənəd üçün tam və lazımi qaydada tutulmuş Ərizə sənədləri siyahısı olur və müvafiq sənədlərin alınmasından ötəri yalnız bu siyahıda adları çəkilən sənədlər təqdim edilməlidir. Ərizə sənədləri təqdim edildikdən və/yaxud təmin edildikdən sonra, Dövlət hakimiyət orqanları ilk növbədə olmaqla otuz (30) gün ərzində, lakin heç bir halda belə təqdim etmədən sonra altmış (60) gündən gec olmayıaraq (belə ki, altmış günlük müddət yalnız qeyri – adı şəraitdə tətbiq edilir), CQBK iştirakçılarına və teyin edilmiş bütün digər Layihə iştirakçılarına CQBK üzrə bütün fəaliyyəti vaxtı – vaxtında, etibarlı surətdə və effektiv şəkildə yerinə yetirmək və/yaxud Layihə sazişlərinə dair özlerinin hüquqlarından istifadə etmək və ya öhdəliklərinin yerinə yetirmək üçün lazımlı olan bütün lisenziya, viza, icazə, şahadətnamə, səlahiyyət, təsdiq və iznləri verirlər. Bu hüquqlar və öhdəliklər sırasına həmçinin aşağıdakılardan daxildirdir:

- (i) (Əlavə 2-nin müddəələrinə müvafiq surətdə) Torpaq hüquqlarından istifadə olunması və onların həyata keçirilməsi;
- (ii) gömrük sənədlərinin eldə edilməsi;
- (iii) idxlə və ixrac lisenziyaları;
- (iv) viza və yaşayış üçün icazələrin alınması;

- (v) bank hesaplarının açılması ve onların aparılması üzrə hüquqlar;
- (vi) ofis sahəlerinin və işçiler üçün yaşayış yerlərinin icarəsi və ya müvafiq olaraq əldə edilməsi üzrə hüquqlar;
- (vii) CQBK üzrə fəaliyyətin təhlükəsiz və səmərəli yerinə yetirilməsi məqsədi ilə rabitə və telemetrik avadanlığın işlədilməsi (o cümlədən CQBK sisteminin Ərazi daxilində və Ərazi xaricində vahid qaydada və səmərəli formada fəaliyyətini təşkil etməkdən ötrü CQBK iştirakçılarının tələbi üzrə lazımi sayda müstəsna radio və telekommunikasiya tezliklərinin işə cəlb edilməsi) üzrə Azərbaycan Respublikası Qanunvericiliyinə müvafiq qaydada hüquq və lisenziyalar;
- (viii) CQBK üzrə fəaliyyətin lazımi şəkildə yerinə yetirilməsi baxımından Layihə iştirakçısının əsaslandırılmış reyinə görə zəruri olan filialların, daimi nümayəndəliklərin, idarəelerin və Ərazi daxilində biznes fəaliyyəti aparmadan və ya mövcud olmanın digər formalarını yaratmaqla bağlı hüquq, o cümlədən, Layihə üzrə fəaliyyətin aparılması və ya CQBK ilə əlaqədar öz işgüzar fəaliyyətini və marağını həyata keçirmək üçün tələb edilən hər hansı daşınmaz və şəxsi əmlakı icarəyə götürmək və ya müvafiq olaraq almaq, və ya başqa cür əldə etmək hüququ;
- (ix) Ərazidə avtomobil və digər mexaniki nəqliyyat vasitələrindən və Azərbaycan Respublikası Qanunvericiliyinə müvafiq qaydada, təyyarə, gəmi və digər su nəqliyyatı vasitələrindən və mexaniki avadanlıqlardan istifadə etmək hüquqları; və
- (x) (Əlavə 3-in müddəalarına müvafiq surətdə) ətraf mühitə, saqlamlıqla və təhlükəsizliyə dair təsdiqlər.

Bütün bu cür hüquqlar, lisenziyalar, vizalar, icazə vərəqələri, şəhadətnamələr, səlahiyyətlər, təsdiqlər və icazələr, o cümlədən bir qayda olaraq Dövlət hakimiyət orqanları tərefindən verilən hüquqlar, lisenziyalar, vizalar, icazə vərəqələri, şəhadətnamələr, səlahiyyətlər, təsdiqlər və icazə vərəqələri, habelə onların yeniləşdirilmiş və müddətinin uzadılmasına münasibətdə Layihə və bütün Layihə iştirakçıları 8.10(i) Yarimbəndində, yaxud 14.4 Bəndində, yaxud Layihə sazişində nəzərdə tutulan başqa hallar istisna edilməklə, bütün xərclərdən, ödəmələrdən, haqqlardan və ya rüsumlardan, belə hüquqların, lisenziyaların, vizaların, icazə vərəqəlerinin, şəhadətnamələrin, səlahiyyətlərin, təsdiq olunmaların və icazələrin yoxlanması, qiymətləndirilməsi və verilməsi ilə əlaqədar lazımi səlahiyyət və ya təcrlübənin olmasını təsdiq edən hər hansı şəhadətnamənin, reyin və ya başqa təsdiqləyici sənədin olması tələbindən və hər hansı digər şərtlərdən və tələblərdən azad edilir.

7.4 Dövlət hakimiyət orqanları Layihə iştirakçılarına müraciət edən Layihə iştirakçısının fikrincə Layihə üçün zəruri və ya məqsədə uyğun olan və Dövlət hakimiyət orqanlarının sahibliyi və ya nəzarəti altında olan bütün mallar, işlər və xidmətlər (o cümlədən elektrik enerjisi, su (4.1(vi) yarimbəndində istinad olunan və CQBK iştirakçılarına pulsuz olaraq verilən su istisna olmaqla), qaz, rabitə xidmeti və digər komunal obyektlər, quruda inşa və istehsalat obyektləri, təchizat bazaları, gəmilər, mal və avadanlıqların idxlə edilməsi üçün binalar, anbarlar və nəqliyyat vasitələri ilə) Ən əlverişli şərtlərlə temin edir yaxud temin edilməsi üçün onların Bütün səylərindən istifadə edirlər.

**7.5 Dövlət hakimiyyət orqanları və Hökumətin CQBK Nümayəndəsi Layihə iştirakçılarına Bütün səylərdən istifadə edərək Ən əlverişli şərtlər əsasında aşağıdakılardan əldə edilməsində köməklək göstərir:**

(i) Layihə üçün müraciət edən Layihə iştirakçısının fikrincə zəruri və ya məqsədə uyğun olan və Dövlət hakimiyyət orqanlarının sahibliyi və ya nəzarəti altında olmayan bütün mallar, işlər və xidmətlərin (o cümlədən elektrik enerjisi, su (4.1(vi) yarım bəndində istinad olunan və CQBK iştirakçılarına pulsuz olaraq verilən su istisna olmaqla), qaz, rabitə xidməti və digər kommunal obyektlər, quruda inşa edilmiş tikililər və istehsalat obyektləri, təchizat bazaları, gəmilər, mal və avadanlıqların idxlə edilməsi üçün binalar, anbarlar və nəqliyyat vasitələrinin); və

(ii) Ərazidən kənardə yerləşən yurisdiksiyalar və hakimiyyət orqanlarına münasibətdə, Layihənin həyata keçirilməsi üçün zəruri və ya məqsədə uyğun olan, o cümlədən (1) Əraziyə getirilən və ya Ərazidən aparılan Təbii qaz, borularının, materialların, avadanlığın və digər maddi-texniki təchizat əşyalarının saxlanması və boşaldılıb yüklenməsi; (2) Layihə üçün lazımlı hər hansı mal, iş, xidmət yaxud texnologiyaların idxlə, ixracı və ya yenidən ixracı; (3) CQBK sistemi vasitəsi ilə nəql olunan Təbii qaza münasibətdə dövlət, yerli və və hər hansı digər vergi, rüsum, gömrük haqları, çıxılma, tədiyyə, ayırmalar, ödəniş və tranzit haqları, habelə digər ödəniş və haqlardan azadolma ilə bağlı hüquq, lisenziya, viza, icazə vəraqətləri, təsdiq, şəhadətnamə, selahiyət və icazələrin.

**7.6 Dövlət hakimiyyət orqanları Layihə iştirakçılarının (i) Layihənin tətbiqi, o cümlədən Təbii qazın və Şah Dəniz Təbii Qazının ixracı üçün Ərazinin hüdudlarından kənardakı məntəqələrə nəqli və daşınması, (ii) Obyektlərin və Torpaq hüquqlarının tam və səmərəli istifadəsinin və onlara sahibliyin təmin edilməsi və (iii) CQBK iştirakçılarının və hər hansı digər Layihə iştirakçılarının Layihə sazişləri ilə müəyyən edilmiş müvafiq öhdəliklərinin yerinə yetirilməsinin mümkünlüyü üçün bu Sazişin müddəalarına uyğun olaraq zəruri olan bütün tədbirləri görməsinə razı olur.**

**7.7 Dövlət hakimiyyət orqanları bununla bu Sazişə qoşulmuş Əlavə 4-də göstərilən İş qaydalarına və orada nəzərdə tutulan hər hansı prinsip və normalara uyğun CQBK iştirakçıları və onların müəyyən olunmuş Podratçıları tərəfindən həyata keçirilən hər hansı CQBK üzrə və hər hansı və bütün fealiyyətlərin, ölçü və addimlarının (hər hansı təbiətə sahib olursa olsun) yaxud Layihəyə və ya CQBK Fəaliyyətlərinə hazırlıq kimi və ya onunla bağlı görülən tədbirlər, o cümlədən Qüvvəyəminmə tarixindən qabaq və ya Qüvvəyəminmə tarixində təqdim edilmiş Ətraf mühit üzrə strategiya məhsulunun hər hansı tərkib hissələrin (i) Dövlət hakimiyyəti orqanlarının heç hansı müvafiq CQBK üzrə fəaliyyət, hərəkət, tədbir və ya addimlarına Qüvvəyəminmə tarixindən qabaq həyata keçirilməsi səbəbindən redd və mübahisə etməyəcəyinə və (ii) bunların bu Saziş 4 sayılı Əlavədə verilmiş İş Qaydalarının müddəalarına müvafiq qaydada yerinə yetirildiyinə razılıq verir.**

## MADDƏ 8

### VERGİLƏR

#### 8.1 Ümumi müddəalar.

- (i) Bu Sazişin müddəaları ilə xüsusi olaraq nəzərdə tutulan digər hallar istisna olmaqla, Qüvvəyəminmə tarixindən əvvəl, Qüvvəyəminmə tarixində və ya bu tarixdən sonra, heç bir Layihə iştirakçısı üzərine birbaşa və ya dolayısı ilə CQBK üzrə fəaliyyət, CQBK sistemi, Obyektlər, Torpaq hüquqları, Obyektlər yaxud CQBK sistemi vasitəsi ilə qəbul edilən, neql olunan və ya daşınan Təbii qaz və ya Şah Deniz Təbii qazı, (o cümlədən Təbii qaza və Şah Dəniz Təbii Qazına sahiblik və onun Əraziyə idxalı və həmin Ərazidən ixracı) Satış fəaliyyəti və ya digər əlaqəli əmlak yaxud fəaliyyət ilə əlaqədar olan yaxud onlardan irəli gələn heç bir Vergi, yaxud Vergilərə dair riayət və ya hesabat təqdim olunması tələbləri tətbiq edilməyəcəkdir. Yuxarıdakiləri nəzərə alınmadan, Layihə iştirakçısı Azərbaycan qanunverciliyinə (Azərbaycan Respublikası tərəfindən və ya onun adından bağlanılmış hər hansı hasilatın pay bölgüsü sazişinin müddəaları daxil olmaqla) uyğun olaraq Təbii qazın bu Ərazidə istehsalı üçün mənəfət vergisinə (və bununla bağlı riayət və ya hesabat təqdim olunması tələblərinə) tabe tutulmalıdır.
- (ii) Təsdiq olunur ki, bu Sazişin hər hansı digər zidd müddəalarına baxmayaq, İkiqat vergiqoymaının aradan qaldırılması haqqında müqavilələr Vergiler barəsində imtiyaz təqdim edən qüvvəyə malikdir. Buna əlavə olaraq, hər hansı belə müqavilənin təqdim etdiyi imtiyazlardan istifadə etmək hüququna malik olmayan hər hansı Şəxs İqtisadi Əməkdaşlıq və İnnişaf Təşkilatının 1 noyabr 1997-ci il tarixli yenidən baxılmış «Gəlirlər və kapitala vergi qoyulması haqqında nümunə konvensiyası»na («İƏTİT Müqaviləsi») bərabər qüvvəli hər hansı müqavilənin qüvvədə olması şəraitində təqdim oluna bilən imtiyazlardan istifadə etmək hüququna malikdir. Yuxarıda göstərilən halların hər birində həmin Şəxsə belə imtiyazlardan istifadə etmək imkanının yaradılması üçün heç bir əlavə inzibati tədbirlərin görülməsi tələb olunmur.
- (iii) Bu 8-ci Maddənin müddəaları onunla ziddiyyət yaradan Azərbaycan Respublikasının vergi məcəlləsinin 2-ci maddəsinin müddəaları da daxil olmaqla və Azərbaycan Respublikası Qanunverciliyinin digər müddəalarından (o cümlədən Azərbaycan Respublikası tərəfindən və ya onun adından imzalanmış hər hansı hasilatın pay bölgüsü haqqında sazişin müddəalarından) hər zaman üstün tutulacaqdır.
- (iv) Bu 8-cu Maddənin hər hansı müddəaları bu Sazişin müddəalarına uyğun olmadıqda və ya belə təfsir olunduqda, üstünlük bu 8-ci Maddənin müddəalarına verilir.
- (v) Vergiqoyma məqsədləri üçün, CQBK Sisteminə (tamamlandıqdan əvvəl və ya sonra), Torpaq hüquqlarına, Obyektlər və ya CQBK Sistemi

vasitəsilə qəbul edilən, nəql olunan və ya daşınan Təbii qaza, habelə Qlüvəyəminmə tarixində mövcud olan Təbii qaz nəqliyyat sistemi ilə bağlı vesai və ya fəaliyyətə CQBK iştirakçısının, CQBK iştirakçısının Ortaq şirkətinin, Pay sahibinin, və ya Satış iştirakçısının daimi nümayəndəliyi kimi baxılmalıdır. Bu 8.1(v) Bölməsinin müddəaları 8.2 Bölməsinə uyğun olaraq CQBK iştirakçısının Mənfəət vergisi üçün mükəlləfiyyətinə (və ya hər hansı belə mükəlləfiyyətin məbləğinə) və ya 8.3 Bölməsinin mühasibat və sənədlərin saxlanması tələblərinin yerinə yetirilməsi təəhhüdünə təsir göstərmir

## 8.2 Mənfəət vergisi.

- (i) CQBK iştirakçılarının hər biri CQBK üzrə fəaliyyətlərinə dair 1 yanvar 2001-ci il tarixində etibarən Ərazidə hamılıqla tətbiq edilən və qüvvədə olan, bu Sazişin 8-ci Maddəsinin müddəaları ilə edilmiş dəyişikliklər də nəzərə alınmaqla, Azərbaycan Respublikasının Vergi məcəlləsinə müvafiq olaraq mənfəət vergisi ödəməyə borcludur («Mənfəət vergisi»).
- (ii) Mənfəət vergisi fərdi olaraq hər bir CQBK iştirakçısına tətbiq olunur. Hər hansı CQBK iştirakçısının her hansı İl üçün Mənfəət vergisi üzrə fərdi öhdəliyi aşağıda təsvir olunmuş Gəlirlər və Çıxılmalar maddələrində həmin CQBK iştirakçısının ayrıca payına əsaslanır.
- (iii) İl üçün CQBK iştirakçılarının hər birinin CQBK üzrə fəaliyyətə dair Vergiqoyulan mənfəətinə iyirmi yeddi (27) faiz dərəcə ilə Mənfəət vergisi qoyulur. Hər hansı İl üçün CQBK iştirakçısının Vergiqoyulan mənfəəti həmin İl üçün onun Gəlirlərinin onun Çıxılmaları üzərindəki artımına, əgər varsa, bərabərdir. Hər hansı İl üçün CQBK iştirakçısının Vergiqoyulan itkiləri həmin İl üçün onun Çıxılmalarının onun Gəlirləri üzərindəki artımına, əgər varsa, bərabərdir. Hər hansı İl üçün CQBK iştirakçısının her hansı Vergiqoyulan itkilərinin məbləği məhdudiyyət qoyulmadan növbəti İl və növbəti illəre keçirilir, xronoloji qaydada her bir belə növbəti İl (illər) üçün Çıxılmalar kimi baxılır, və Vergiqoyulan itkilər CQBK iştirakçısının Vergiqoyulan mənfəətinə qarşı tamamilə hesaba alınma qədər məhdudiyyət qoyulmadan həmin İl (illər) üçün CQBK iştirakçısının Vergiqoyulan mənfəətinə qarşı hesaba alınır.
- (iv) Hər hansı İl üçün CQBK iştirakçısının Vergiqoyulan mənfəətinin və ya Vergiqoyulan itkilərinin həcmini müəyyənleşdirmək məqsədləri üçün, Gəlirlər həmin İl üçün CQBK iştirakçısının aldığı Tarif gəlirlərinin və Digər gəlirlərin cəmینə bərabərdir.
- (v) "Tarif gəlirləri" CQBK üzrə fəaliyyətə dair CQBK Sistemi tariflərindən CQBK iştirakçısının İl ərzində əldə etdiyi nəqd vəsaitlərin məbləği kimi müəyyən olunur. Əgər CQBK iştirakçısı Təbii qazın bütün CQBK Sistemi (və ya Ərazinin həm daxilində və

hem de xaricində yerləşən CQBK sisteminin bir hissəsi) vasitəsilə neqəl edilməsi ilə bağlı Yükgöndərənlər və ya digər sifarişçilərdən tariflər və ya digər məbləğlər əldə edirə, CQBK üzrə fəaliyyətə dair həmin tarif və ya digər məbləğlər CQBK iştirakçılarının müleyyenləşdiridiyi bölüşdürmələrə əsaslanın, bu şərtlə ki, belə bölüşdürmə Ərazilə yerləşən CQBK sisteminin hissəsi ilə əlaqədar müvafiq İlın axırdan CQBK iştirakçılarının çəkdikləri ümumi kapital məsrəflərinin müvafiq məbləğini nəzərə alan Tebii qazın neqəl edilməsinin beynəlxalq sahəsində hamiliqlə ardıcıl əsasda İlən İlə tətbiq olunan təcrübəsi ilə uzlaşan ağlabatan üsula ("Bölüşdürmə üsulu") əsaslanmalıdır.

- (vi) (1) "Digər gəlirlər" CQBK üzrə fəaliyyətin həyata keçirilməsi gedisində CQBK iştirakçısının əldə etdiyi nəqd vəsaitlərin hər hansı məbləği kimi müəyyən olunur, o cümlədən:
- (aa) həyata keçirilmiş valyuta əməliyyatlarından gəlirlər;
  - (bb) faizlərdən gəlirlər;
  - (cc) qüsurlu materiallər və ya avadanlıqla bağlı tədarükçülərdən, istehsalçılardan və ya onların agentlərindən alınmış məbləğlər;
  - (dd) 8.2(xiv) Bəndində uyğun olaraq Digər gəlirlər kimi müəyyən olunan məbləğlər.
- (2) Yuxarıda qeyd olunanlara baxmayaraq, Digər gəlirlər aşağıdakı məbləğləri daxil etmir:

CQBK Sisteminin tarifləri;

Satış fəaliyyətinin gelirləri;

- (cc) 8.2(xiv) Bəndində nəzerdə tutulan digər hallar istisna olmaqla, Obyektlər, CQBK Sistemi və ya Torpaq hüquqlarından tamamilə və ya qismən imtina olunması nəticəsində əldə olunan məbləğlər;
- (dd) kreditlər şəklində alınmış məbləğlər və ya CQBK iştirakçılarına təqdim olunmuş pul vəsaitləri;
- (ee) hər hansı Layihə sazişində irəli gələn və ya Layihə və ya CQBK Sistemi ilə bağlı CQBK iştirakçısının hüquq və öhdəliklərindən tamamilə və ya qismən imtina etməsi nəticəsində əldə olunan məbləğlər;
- (ff) dividendlər;
- (gg) qaytarılmış Mənfəət vergisi məbləğləri və ya təzminatlar;

- (7) CQBK iştirakçılarının ve onların Pay sahiblerinin idarəelerinin ve digər təsərrüfat fealiyyəti aparılması yerlərinin fealiyyətinə dair bütün xərclər, o cümlədən idarəetmə xərcləri, tədqiqat və elmi işlənmə xərcləri və ümumi inzibati xərclər;
- (8) Əsas fondlar olmayan avadanlıq və ya fondların hər hansı vahidi üçün xərclər;
- (9) alıcıının və ya CQBK iştirakçısının Pay sahibinin kim olmasından asılı olmayaq, hər hansı meydana çıxan borc və həmin borcun yenidən maliyyələşdirilməsi ilə bağlı ödənilən faizlər, ödənişlər və tutulmaların bütün məbləğləri;
- (10) Ərazidən kənardə rəhbərlik və əməkdaşlara ödənilmiş əmək haqqı məsrəfləri, və CQBK iştirakçısının və CQBK iştirakçılarının hesabına işleyən onun Pay sahiblerinin xaricdə göstərilmiş mərkezləndirilmiş xidmətlərinin ümumi və inzibati əlavə xərcləri və CQBK iştirakçılarının hesabına xaricdə bu mərkezləndirilmiş xidmətlər üzrə çəkilmiş dolayısı xərclər;
- (11) İl ərzində atılmış və istismardan silinmiş fondların dağıılması və ya xarab olması nəticəsində material və ya fondların itirilməsi, etibarsız borclar və zərər üçün kompensasiya şəklində üçüncü tərəflərə ödənilmiş məbləğlər;
- (12) hər hansı avadanlığın və fondun təmirinə bütün xərclər;
- (13) 8.2(ix), 8.2(xii) və 8.2(xiv) Bəndlərinə uyğun olaraq Çıxılmalar kimi müəyyən olunmuş vəsaitlər;
- (14) Əməliyyat şirkətinin dərəcələri;
- (15) hər hansı digər itkilər, o cümlədən həyata keçirilmiş valyuta əməliyyatlarından itkiləri və digər tutulmalar; və
- (16) CQBK üzrə fealiyyətin həyata keçirilməsi müddətində CQBK iştirakçısının çəkdiyi bütün digər məsrəflər.

Bu 8.2(vii) Bəndinin məqsadları üçün, əgər CQBK iştirakçısı CQBK üzrə fealiyyət ilə birbaşa bağlı olmayan, lakin bütün CQBK Sistemi (və ya Ərazinin həm daxili, həm də xaricində yerləşən CQBK hissesi) üzrə fealiyyətə aid olan məsrəflər çəkərsə, CQBK üzrə fealiyyət prosesində çəkilmiş belə məsrəflərin həcmi Bölüşdürmə üsuluna əsasən müəyyən olunmalıdır.

- (viii) Çıxılmaların hesablanması məqsadları üçün, Qüvvəyəminmə tarixinədək CQBK iştirakçısı və ya onun sələfi tərəfindən çəkilmiş hər hansı məsrəflər CQBK iştirakçısı tərəfindən Qüvvəyəminmə tarixində çəkilmiş məsrəflər sayılmalıdır.

**Belə Satışdan artım və ya itkinin müeyyənleşdirilməsi üçün inzibati binanın təshih olunmuş dəyəri aşağıdakı qaydada hesablanır:**

**İllkin dəyer** X

**Üstəgəl əsaslı yeniləşdirmələrin dəyəri** X

**Çıxılsın yiğilmiş amortizasiya Çıxılmaları** (X)

**Təshih olunmuş dəyər** X

Yuxarıda göstərilənlərə baxmayaraq, Ərazidə inzibati binanın Satışı nəticəsində CQBK iştirakçısının gəliri Digər gəlirlər kimi baxılmamalıdır.

(xv) Əgər hər hansı CQBK iştirakçısı Layihədəki payını tamamilə və ya qismən müvəkkilinə ötürürsə, həmin CQBK iştirakçısı ötürmə tarixindən etibarən öz müvəkkilinin həmin il üçün onun bütün Vergiqoyulan itkisine, və ya qismən ötürmə halında, onun mütənasib hissesinə Çıxılmalar kimi baxması qərarına gəlmək hüququna malikdir.

(xvi) Yuxarıda verilmiş müdəallara baxmayaraq, birdən artıq CQBK iştirakçısı tərəfindən Layihədəki iştirak payı tamamilə və ya qismən Pay sahibinə sahiblikdə pay almaq məqsədi ilə Şəxsə (Pay sahibi) ötürüldükdə, Pay sahibinin sahiblerinin her biri ("Sahiblər") belə Sahibin hər birinə ayrı-ayrılıqda CQBK İştirakçısı olması fərziyyəsi ilə Mənfəət vergisi tətbiq olunur ("Ayrı-ayrılıqda seçmə"). Sahib tərəfindən ayrı-ayrılıqda seçmə teyinatın baş verdiyi tarixdən sonrakı il aprel ayının birindən (1-dən) gec olmayaq yerinə yetirilir və bütün növbəti illerdə Sahib (ve onun Layihədəki maraqları) üçün məcburidir. Sahibin Ayrı-ayrılıqda seçməyə müvafiq olaraq, Mənfəət vergisi üçün fərdi məsuliyyəti bu Sahibin Gəlir və Çıxılma maddələrinə və Sahibin Pay sahibindəki Gəlir və Çıxılma maddələrində payına əsasən hesablanır. Ayrı-ayrılıqda seçmə bir və ya daha çox Sahib tərəfindən (hamısı yox) yerinə yetirildiyi təqdirdə Pay sahibinin Mənfəət vergisi üçün mülkelləfiyyəti yalnız Pay sahibinin Ayrı-ayrılıqda seçeneklər keçirmiş Sahib(lər)e tətbiq edilməyən Gəlir və Çıxılmalarına əsaslanır. Bu 8-cu Maddənin hər hansı digər müdəallarına baxmayaraq, Ayrı-ayrılıqda seçeneklər bütün Sahiblər tərəfindən yerinə yetirildiyi təqdirdə, Pay sahibi Azərbaycan Mənfəət vergisinə tətbiq olunmaqla hüquqi şəxs sayılır, və özü Mənfəət vergisinin ödənilməsi üçün məsuliyyət daşılmayacaq və ya hər hansı ödəniş qaydalarına riayət etməyə və ya Mənfəət vergisinə dair hesabatlar (Dövlət Vergi Müfəttişliyində qeydiyyatdan keçmə istisna olmaqla) təqdim etməyə borclu olmayıcaqdır. Bütün investorlar Layihəyə vahid bir Hüquqi şəxs vasitəsilə sahiblik etdiyi halda 8.(xvi)

Bəndində təsvir olunan prinsiplərlə müqayisə oluna bilən prinsiplər tətbiq olunur.

- 8.3 Mənfəət vergisinin uçotu və vergi bəyannamələri.
- (i) Hər bir CQBK iştirakçısı borcludur;
- (1) Qüvvəyəminmə tarixindən başlayaraq, CQBK üzrə fəaliyyətə tətbiq olunarsa, hər bir İl üçün Dövlət Vergi Müfəttişliyində qeydiyyatdan keçmək və Mənfəət vergisi bəyannamələrini tərtib edib təqdim etmək;
- (2) Müstəsna olaraq Dollarla Vergi uçotu və hesabatları aparmaq, habelə Vergiçoyulan mənfəət və Vergiçoyulan itkini hesablamaq və Mənfəət vergisi bəyannamələrini tərtib etmək. CQBK üzrə fəaliyyət ilə bağlı CQBK iştirakçısının mühasibat kitabları Təbii qazın nəql edilməsi sahəsində hamiliqliq qəbul olunmuş beynəlxalq təcrübəyə əsasən məqbul normaları uyğun olaraq aparılmalıdır;
- (3) Gelirlər və Çıxılmalar maddələrini Təbii qazın nəql edilməsi sahəsində hamiliqliq qəbul olunmuş kassa mədaxilləri və məxaricləri mühasibat üsuluna əsasən aparmaq (Vergilərdən fərqli məqsədlər üçün CQBK iştirakçısının tətbiq etdiyi mühasibat uçotu üsullarından asılı olmayıaraq). Hər hansı Gəlir və ya Çıxılma maddəsinin həcmi CQBK iştirakçısı və ya Əməliyyat şirkəti tərəfindən alınmış və ya ödənilmiş real məbləğlərə əsasən müyyən olunmalıdır (kimin ödeyici və ya alıcı olmasından və ya CQBK iştirakçısı və ya onların Pay sahibləri ilə qarşılıqlı münasibətlərindən asılı olmayıaraq);

- (4) Belə Mənfəət vergisi bəyannamələrini Dövlət Vergi Müfettişliyinə təqdim etmək və İl üçün öz Mənfəət vergisini növbəti ilin aprel ayının 1-dən (birindən) gec olmayaraq Dövlətin adından çıxış edən Dövlət Vergi Müfettişliyinə ödəmək. CQBK iştirakçıları tərəfindən texmini hesablanmış Mənfəət vergisi bəyannamesi tərtib olunmamalı və texmini hesablanmış Mənfəət vergisi ödənişləri həyata keçirilməməlidir.
- (ii) 8.3(iii) Bölməsinin (3) bəndində və 8.10(ii) Bölməsində göstərilmiş bütün Mənfəət vergisi ödənişləri (və ya qaytarmlar) və hər hansı faizlər, cərimələr və müamilələr Dollarla aparılmalıdır.
- (iii) (1) CQBK iştirakçısı tərəfindən Mənfəət vergi bəyannaməsinin tərtib olunması və onun ödənilmesi Mənfəət vergisi bəyannaməsinin tərtib olunması tarixindən otuz altı (36) ay sonra İl üçün Mənfəət vergisi üzrə CQBK iştirakçısının bütün öhdəliklərinin yekun icrası sayılacaqdır. Dövlət Vergi Müfettişliyi və CQBK iştirakçısı birgə yazılı razılıq yolu ilə bu müddəti uzada bilerlər.
- (2) Dövlət Vergi Müfettişliyi CQBK iştirakçısının hər bir İl üçün tərtib etdiyi Mənfəət vergisi bəyannaməsini bir dəfə yoxlamaq hüququna malikdir. Belə yoxlama başa çatdıqdan sonra Dövlət Vergi Müfettişliyi təklif olunan düzəlişləri CQBK iştirakçısı ilə müzakirə etməli və eger lazımdırsa, Mənfəət vergisinin əlavə yiğilması və ya qaytarılması barədə müraciət etməlidir. Mənfəət vergisinin her hansı müəyyən olunmuş artıq və ya əskik ödənişləri CQBK iştirakçısı belə müraciəti alıqdən sonra on (10) gün ərzində həyata keçirilməlidir. Əger CQBK iştirakçısı və Dövlət Vergi Müfettişliyi Mənfəət vergisinin artıq və ya əskik ödənilmiş məbləğlərini müəyyənləşdirməyə qadir ola bilməsələr, bu məsələnin həlli 17-ci Maddəyə uyğun olaraq arbitraj tərəfindən həyata keçirilir.
- (3) İl üçün CQBK iştirakçısının Mənfəət vergisi bəyannaməsi üzrə onun əskik və ya artıq Mənfəət vergisi faktı qəti müəyyən olunduqdan sonra həmin ödənilməmiş, artıq və ya əskik ödənilmiş məbləğə Razılaşdırılmış faiz dərəcəsi üzrə faiz Mənfəət vergisinin ödənilməli olduğu tarixdən hesab olunur və CQBK iştirakçısı tərəfindən (və ya artıq məbləğlər qaytarılarkən CQBK iştirakçısına) ödənilir.
- (iv) Hər CQBK iştirakçısı Mənfəət vergisi bəyannaməsini və Mənfəət vergisi ödənişlərini ərazisində Obyektlərin istismarına cavabdeh olan Əməliyyat şirkətinin əsas fəaliyyət göstərən idarəsinin yerləşdiyi rayonun Dövlət Vergi Müfettişliyinə təqdim etməlidir, yaxud belə ofis olmadıqda, Bakı şəhərində yerləşən Dövlət Vergi Müfettişliyi əsas idarəyə təqdim etməlidir. Belə Mənfəət vergisinin hər hansı məbləğlərinin ödənişləri CQBK iştirakçısının adından onun agenti (o cümlədən hər hansı Əməliyyat şirkəti) tərəfindən həyata keçirilə bilər.
- (v) CQBK iştirakçılarının Mənfəət vergisi ödədikləri Dövlət Vergi Müfettişliyi həmin məbləğ ödənilidikdən sonra on (10) İş Günü ərzində belə məbləğin ödənilməsi barədə rəsmi vergi qəbzi verir. Belə vergi qəbzələri həmin ödənişin tarixi və məbləğini, ödəniş valyutasını (Dollar) və

Dövlətin bu növ vergi şəhadətnamələri üçün səciyyəvi olan hər hansı digər məlumatı əks etdirməlidir.

8.4 Podratçılar.

- (i) CQBK üzrə fəaliyyət ilə bağlı hər hansı Podratçıya edilen ödənişlərə heç bir Vergi qoyulmur və ya tutulmur, və Podratçılar CQBK fəaliyyəti üzrə fəaliyyətə birbaşa və ya dolayısı ilə aid olan hər hansı fəaliyyətə dair Vergilərin ödənilməsindən və ya hesabat öhdəliklərindən azaddırlar.
- (ii) CQBK iştirakçıları və Satış iştirakçıları, onların Ortaq şirkətləri, Pay sahibləri və onların müvafiq əməkdaşları Podratçılar tərəfindən Azərbaycan Respublikasının Vergi Qanunvericiliyinin pozulması üçün Dövlət hakimiyyət orqanları qarşısında heç bir öhdəlik və ya maddi məsuliyyət daşılmırlar.
- (iii) Birge əməliyyat şirkəti (ACG HPBS-də müəyyən olunmuş anlamda) və ya Əməliyyat şirkəti (ŞD HPBS-də müəyyən olunmuş anlamda) tərəfindən CQBK iştirakçıları, Satış iştirakçıları və ya Əməliyyat şirkətinə təchiz edilən və ya onların təchiz etdiyi mal (Təbii qaz daxil olmaqla), iş, xidmətlər və texnologiya (və bütün müvafiq və əvəzi ödənilən məsrəflər ilə birlikdə) ilə əlaqədar ödənilən və ya onların ödədiyi ödənişlərlə bağlı (əgər mövcuddursa, mənfəət vergisindən başqa) vergi qoyulmur və tutulmur. Əgər (bütün müvafiq və əvəzi ödənilən məsrəflər ilə birlikdə) mal (Təbii qaz daxil olmaqla), iş, xidmətlər və texnologiya ödənişlidirsə, belə ödənişlərlə bağlı Vergi qoyulmur və tutulmur.
- (iv) (a) CQBK iştirakçısı, Əməliyyat şirkəti və ya Podratçının (bu halda BTC Tranzit ərazisinə malik ölkənin hökuməti ilə sazişdə verilmiş anlamda) bütün müvafiq və ya əvəzi ödənilən məsrəflərlə birlikdə mal (Təbii qaz və Topraq hüquqları daxil olmaqla), iş, xidmet, ofis üçün sahə, müqavilə hüquqları, informasiya və ya texnologiya və ya onlar ilə əlaqədar hüquqların təchizati və ya (b) CQBK iştirakçısı, Əməliyyat şirkəti və ya Podratçının (bu halda BTC Tranzit ərazisinə malik ölkənin hökuməti ilə sazişdə verilmiş anlamda) bütün müvafiq və ya əvəzi ödənilən məsrəflərlə birlikdə mal (Təbii qaz və Topraq hüquqları daxil olmaqla), iş, xidmətlər, ofis sahəsi, saziş hüquqları, informasiya və ya texnologiya və ya onlar ilə əlaqədar hüquqların təchizati ilə bağlı CQBK, Əməliyyat şirkəti və ya Podratçıya ödənilən və ya onların ödədiyi ödənişlərə vergi (gelir, illik gelir və ya mənfəət daxil olmaqla) qoyulmur.
- (v) ŞD HPBS-də və ya Azərbaycan Respublikası tərəfindən və ya onun adından bağlanmış hər hansı digər hasilatın pay bölgüsü haqqında sazişdə xüsuslu olaraq göstərilmiş hallar istisna olmaqla, BTC və ya CQBK sistemləri ilə bağlı yanacaq kimi istifadə olunan Təbii qaz, karbohidrogen, elektrik enerjisi və ya digər enerji növlərinin (o cümlədən, onların üzerinde mülkiyyət hüququ, idxlə edilməsi, daşınması, mülkiyyətin ötürülməsi və ya istifadəsi) istenilen həcmələrinə dair hər hansı CQBK iştirakçısına, onların Ortaq şirkətlərinə, eləcə də Satış iştirakçılarına heç bir Vergi (o cümlədən, gelir, mədaxil və ya Mənfəət vergisi) qoyulmur və ya tutulmur. Həmin

məqsəd üçün nəzərdə tutulmuş hər hansı Təbii qaz, karbohidrogen, elektrik enerjisi və ya digər enerji növlərinin həcmərinin tədarükleri ƏDV-dən (ƏDV dərəcəsi sıfır faiz (0%) təşkil edir) azad olunur.

- (vi) ŞD HPBS-də və ya Azerbaycan Respublikası tərəfindən və ya onun adından bağlanmış hər hansı digər hasilatın pay bölgüsü haqqında sazişə xüsusi olaraq göstərilmiş hallar istrisna olmaqla, Layihə üçün boru kemerinin doldurulması üçün istifade olunacaq hər hansı Təbii qaz (o cümlədən onların üzərində mülkiyyət hüququ, idxlə ədilməsi, daşınması, mülkiyyətin ötürülməsi və ya istifadəsi) ilə əlaqədar hər hansı Şəxsə heç bir Vergi (o cümlədən gelir, mədaxil və ya Mənfəət vergisi) qoyulmur və ya tutulmur. Hər hansı belə Təbii qazın həcmərinin tədarükleri ƏDV-dən azad olunur (ƏDV dərəcəsi sıfır faiz (0%) təşkil edir).

#### 8.5 Müəyyən Şəxslərə ödənişlər.

CQBK Əməliyyatları ilə bağlı bütün və ya hər hansı ƏIBK iştirakçıları və ya onların müvafiq Ortaq şirkətləri, və ya hər hansı filialları yaxud daimi nümayəndəliklərinin Ərazidən kənarda qeydiyyatdan keçmiş və ya digər qaydada qanuni şəkildə yaradılmış Hüquqi şəxsə (CQBK iştirakçısından başqa) ödənişlərinə və ya fərz olunan ödənişlərinə Vergi qoyulmur. CQBK Əməliyyatları bütün və ya hər hansı ƏIBK iştirakçıları və ya onların müvafiq Ortaq şirkətləri, və ya hər hansı filialları yaxud daimi nümayəndəliklərinin öðeyicinin işçisi olmayan hər hansı Hüquqi və ya fiziki şəxsə ödənişlərindən və ya fərz olunan ödənişlərindən Vergi tutulmur. Yuxarıda qeyd olunanların məqsədləri baxımından, (i) ödənişlərdən Vergilər dedikdə faizlərə, roylatiyə, xidmət dərəcələrinə, dividendlərə və ya mənfəətin digər bölüşdürülməsi və ya ötrülməsinə Vergilər nəzərdə tutulur, və (ii) gözlənilen ödənişlərdən Vergilər dedikdə mənfəətə hər hansı Vergi qoyulduğdan sonra bölüşdürülməmiş mənfəətə hər hansı Vergilər nəzərdə tutulur. CQBK iştirakçısı və Əməliyyat şirkəti və ya Satış iştirakçısı tərəfindən onların Ortaq şirkətlərinə və ya Pay sahibinə və ya onların Ortaq şirkətlərinə öðeyici adından çəkilmiş məsrəflərin əvəzinin ödənilməsi üçün ödənişlərə heç bir Vergi qoyulmur.

#### 8.6 Əməkdaşların vergiləri.

- (i) Bütün İkiqat vergi müqavilələrinin (və ya 8.1(ii) bəndinin müddeələrinə uyğun olaraq İÖİT Müqaviləsinin) tətbiq olunan müddeələrinə riayət etməklə, bütün Xarici Əməkdaşlar yalnız Ərazidə birbaşa fəaliyyət ilə əlaqədar eldə etdikləri gəlirlərdən Vergilərin ödenilməsi üçün məsuliyyət daşıyırlar; lakin belə bir şərtlə ki, belə bir Xarici Əməkdaş yalnız Ərazidə İl ərzində yüz səksən üç (183) və daha çox gün olduqda bu Vergilər üçün məsuliyyət daşıyaqdır. Bu 8.6 (i) bölməsinə əsasən əməkdaş(lar)ı hər hansı bir İl üçün Vergi ödəməli olan hər hansı Layihə iştirakçısı, həmin əməkdaşla əlaqədar ödənilməli olan hər hansı Vergiləri bu əməkdaş tərəfindən həmin İl ərzində bu 8.6 (i) bölməsinə əsasən belə Vergilərin

ödənilməsi zamanı çatan kimi tutmağa və Dövlət Vergi Müfettişliyinə ödəməyə borcludur.

- (ii) Layihə iştirakçıları və onların Ortaq şirkətləri özlərinin Xarici əməkdaşlarına dair Dövlət sosial təminat fondlarına (o cümlədən Sosial sigorta fonduna, Şəhiyyə fonduna, habelə hər hansı tibbi sigorta fonduna ödənişlər), habelə sosial fondlara digər ödənişlər həyata keçirməyə borclu deyildirlər, nə də belə Xarici əməkdaşlara hər hansı belə ödənişlər ödənilir.
- (iii) Bu 8-ci Maddədə nəzərdə tutulmuş digər hallar istisna olmaqla, CQBK iştirakçıları, Satış iştirakçıları və Podratçılar Azərbaycan Respublikası Qanunvericiliyi ilə əməkdaşlarına dair onlara tətbiq olunan bütün Vergi, Vergilərə riayet və hesabatların təqdim olunması qaydalarına tabe olurlar.

#### 8.7. Ötürmə, ianə, borc və sair ödənişlərə Vergilərin tətbiq olunmaması.

CQBK iştirakçısı, Satış iştirakçıları və ya Əməliyyat şirkəti, Pay sahibi və ya onlardan hər hansı birinin xələf və ya Ortaq şirkət tərəfindən hər hansı Layihə sazişi və ya CQBK sistemi ilə əlaqədar olan hüquq və öhdəliklərin; Pay sahiblərinin CQBK iştirakçısı, Satış iştirakçısı və ya Əməliyyat şirkəti strukturunda olan payının; Pay sahibi və ya Əməliyyat şirkətində olan payın; CQBK iştirakçısı, Əməliyyat şirkəti yaxud Pay sahibi, Satış iştirakçısı və ya digər şəxs tərəfindən Təbii qazın və ya Şah Dəniz qazının Obyektlər və ya CQBK sistemi vasitəsi ilə qəbulu, nəqli və ya çatdırılması ilə əlaqədar olaraq hüquq və öhdəliklərin tamamile və ya qismen köçürülməsi, verilməsi, girovu, dəyişdirilmesi ilə bağlı hər hansı şəxsə heç bir Vergi qoyulmur, lakin CQBK iştirakçısının Obyektlər vasitəsilə Təbii qazın neqliyyatı ilə əlaqədar satış hüquqları belə CQBK iştirakçısının digər Gəlir və Çıxılmalarına daxil olsun. Hər hansı Layihə, CQBK sistemi və ya Satış əməliyyatları ilə bağlı olaraq Layihə iştirakçısı tərəfindən və ya Layihə iştirakçısına və ya hər hansı Layihə iştirakçısına hər hansı ödəniş və ya digər ötürülmələr ilə əlaqədar verilən əmlak qoyuluşuna və ya borc ilə bağlı hər hansı bir Şəxsə heç bir Vergi (o cümlədən hər hansı idxlə vergisi) tətbiq olunmur. Bu 8.7 Bəndinin müddəələri Qüvvəyəminmə tarixindən əvvəl, bu tarixdə və ya ondan sonra aparılan və yuxarıda istinad olunan hər bir köçürməyə, verilməyə, girova, düzəlişə, qoyuluşa və ya borca tətbiq olunur.

#### 8.8 Əməliyyat şirkətləri.

CQBK iştirakçılarına bu 8-ci Maddəyə əsasən verilmiş bütün azadolma və imtiyazlar hər hansı Əməliyyat şirkətinə də şamil olunur və o, Mənfəət vergisinin ödənilməsi və müvafiq hesabatların təqdim olunması ilə əlaqədar heç bir öhdəlik daşılmır.

#### 8.9 ƏDV; Şəhadətnamələr.

- (i) Hər CQBK iştirakçısı, Pay sahibi, Podratçı, Əməliyyat şirkəti, Satış iştirakçıları və onların müvafiq Ortaq şirkətlərindən hər biri (1) CQBK fealiyyəti və ya Satış fealiyyəti ilə əlaqədar olaraq ona və ya onun

terəfindən birbaşa və ya dolayısı ilə təchiz olunan mallar (Təbii qaz və Şah Dəniz Təbii Qazı daxil olmaqla), işlər, xidmətlər və texnologiyalara, (2) Obyektlər vasitəsilə neql edilən Təbii qazın və ya Şah Dəniz qazının idxalı və ixracı ilə bağlı əməliyyatlara, (3) CQBK fealiyyəti ilə əlaqədar olaraq onun tərefindən əldə edilmiş mallar, işlər, xidmətlər və texnologiyaların idxalı ilə bağlı əməliyyatlara və (4) CQBK fealiyyəti ilə əlaqədar olaraq mallar, işlər, xidmətlər və texnologiyaların ixracı və yenidən ixracı ilə bağlı əməliyyatlarına dair ƏDV-nin ödənilməsindən azad olunurlar (ƏDV dərəcəsi 0% (sıfır faiz) təşkil edir). Yuxarıdakılara əlavə olaraq, hər CQBK iştirakçısına, Pay sahibine, Podratçıya, Əməliyyat şirkətinə, Satış iştirakçısına və onların müvafiq Ortaq şirkətlərinə CQBK fealiyyəti ilə əlaqədar olaraq mallar (Təbii qaz və Şah Dəniz Təbii Qazı daxil olmaqla), işlər, xidmətlər və texnologiyaları təchiz edən hər bir təref bu təchizat əməliyyatlarını ƏDV-dən azad şəkildə həyata keçirməlidir (ƏDV dərəcəsi 0% (sıfır faiz) təşkil edir). Hər hansı bir anlaşılmazlığın aradan qaldırılması məqsədi ilə, Torpaq Hüquqlarının bilavasitə və ya dolayısı ilə CQBK iştirakçularına örtürülməsi de ƏDV-dən azad şəkildə həyata keçirilməli (ƏDV dərəcəsi 0% (sıfır faiz) təşkil edir) və bu eqdilərə heç bir digər hüquqların örtürülməsi üzrə Vergi tətbiq edilməməli və ya notarius haqqı yaxud digər haqlar tutulmamalıdır. Yuxarıda sadalananlara baxmayaraq Geyri-dövlət torpaqları ilə əlaqədar Torpaq hüquqları CQBK iştirakçularına verildiyi halda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq və diskriminasiya xarakteri daşımıADI dərəcədə notarius haqları tətbiq edilə bilər, amma Obyektlərlə əlaqədar tikinti mərhələsinin başlangıçı tarixdən sonra on (10) il ərzində heç bir halda belə hüquqların örtürülməsi ilə əlaqədar belə notarius haqları 1 yanvar 2000-ci il tarixinə qəbul edilmiş və Ərazidə hamiliqliq tətbiq edilən və qüvvədə olan Azərbaycan Respublikası Qanunvericiliyinin müddəalarına müvafiq surətdə tətbiq edildiyi notarius haqqları məbləğlərindən yüksək olmamalıdır və əgər notarius haqları əvveller eyni torpaq hüquqlarının ƏİBK iştirakçısına (BTC Tranzit ərazisində malik ölkənin hökuməti ilə sazişdə verilmiş anlamda) örtürülməsinə ödənilirlərdisə, heç bir halda belə örtürülmə üzərinə qoyulan belə notarius haqları qoyulmur. Heç bir halda notarius haqları (və ya buna bənzər haqlar) Dövlət torpağına münasibətdə torpaq hüquqlarının örtürülməsi ilə bağlı CQBK iştirakçısına yüklenə bilər. Qeyri-hökumət torpaqları ilə əlaqədar Torpaq hüquqlarının ƏİBK iştirakçularına (BTC Tranzit ərazisində malik ölkənin hökuməti ilə sazişdə verilmiş anlamda) örtürdüyü töqdirdə eyni torpaq hüququnun CQBK iştirakçısına örtürülməsi ilə əlaqədar əvvellər ödənilmiş hər hansı notarius haqları belə notarius haqlarını ödəmiş şəxsə ƏİBK iştirakçısına belə örtürülmədən sonra ağlatan şəkildə mümkün qədər tez geri qaytarılır.

- (ii) Dövlət Vergi Müsəttisiyyi və ya digər müvafiq vergi və ya gömrük orqanı bu Sazişdə göstərildiyi kimi azad olunma və/yaxud sıfır dərəcə (0%) ilə ƏDV-nə cəlb olunma səlahiyyətine malik hər bir Şəxsi, eləcə də həmin şəxsin hər bir varis və müvəkkilini belə sertifikat və ya sənəd xahiş edildikdən sonra otuz (30) gün müddətində belə azadolunma və/yaxud sıfır dərəcə (0%) ilə ƏDV-nə cəlb olunmamı təsdiq edən sertifikat və ya digər hüquqi sənədlərlə təmin edir. Dövlət Vergi Müsəttisiyyi və CQBK iştirakçıları Qüvvəyəminmə tarixindən sonra mümkün qədər tez belə

sertifikat və ya sənədlerin eldə olunması üçün informasiya və ya sənədlər daxil olmaqla, sıfır dərəcə (0%) ilə ƏDV-nə cəlb olunmam təsdiq eden sertifikat və ya sənədlerin verilməsi prosedurları müəyyənəşdirilmiş 8.10(iii) Bölmesində təsvir edildiyi kimi müqavilə bağlayırlar. CQBK iştirakçısı, Əməliyyat şirkəti, Satış iştirakçısı və ya Podratçı tərəfindən ƏDV ödənilidiyi və ya Qüvvəyəminmə tarixinədək hər hansı verginin ödənilidiyi təqdirdə, o belə ƏDV və ya digər vergilərin məbləğini eks təqdirdə bu Sazişə uyğun olaraq ödənilməsi tələb olunacaq (Mənfəət vergisi, ödənilməsi tələb olunan, lakin bunun üçün mükəlləfiyyət mövcud olmayan işçilərə ödənilən məbləğlərdən tutulan gəlir vergisi kimi vergilər daxil olmaqla) hər hansı vergilərə qarşı kompensasiya etmək səlahiyyətinə malikdir. Bununla belə, Əməliyyat şirkəti, Satış iştirakçısı və ya Podratçı tərəfindən ƏDV ödənilidikde və ya Qüvvəyəminmə tarixinədək hər hansı verginin ödənilidiyi və belə ƏDV və ya digər vergilərin məbləğlərinin eks təqdirdə həmin ƏDV və vergilər ödənilidikdən sonra altı (6) ay müddətində (və ya eger gedirsə, Qüvvəyəminmə tarixindən sonra altı (6) ay müddətində) ödənilməsinin tələb olunduğu vergilərə qarşı tam kompensasiya olunmadığı təqdirdə, belə kompensasiya CQBK iştirakçısı tərəfindən edilir. Bu 8.9(ii) Bölməsinin müddəalarına uyğun olaraq kompensasiya ödəyən hər hansı CQBK iştirakçısı, Əməliyyat şirkəti, Satış iştirakçısı və ya Podratçı (məbləği də daxil olmaqla) belə kompensasiya barədə Dövlət Vergi Müfettişliyi, digər vergi və ya gömrük orqanlarına yazılı şəkildə məlumat verir. Vergilərə qarşı hər hansı belə kompensasiya ödənişi zamanı belə kompensasiyanın məbləği bütün məqsədlər üçün belə vergilərin CQBK iştirakçısı, Əməliyyat şirkəti, Satış iştirakçısı və ya Podratçı (və ya belə vergilər üçün məsuliyyət daşıyan digər Şəxs) tərəfindən ödənişi hesab edilir. Xüsusilə, CQBK iştirakçısının Mənfəət vergisi mükəlləfiyyətine qarşı her hansı ebəl kompensasiya halında belə kompensasiyanın məbləği (8.3(v) Bölməsinin məqsədlərinə uyğun olaraq vergi qəybinin verilməsi barədə tələb daxil olmaqla) 8.3 və 8.3 Bölmərinin məqsadlarına müvafiq olaraq belə CQBK iştirakçısı tərəfindən belə Mənfəət vergisinin ödənişi hesab olunur.

- (iii) hər hansı bir anlaşılmazlığın aradan qaldırılması məqsədləri üçün, keçmiş Sovet Sosialist Respublikaları İttifaqının dövlətləri tərəfindən qoymılmış və CQBK iştirakçısı, Satış iştirakçısı və ya Əməliyyat şirkəti tərəfindən CQBK fəaliyyəti çərçivəsində istifadə olunan mallar (Təbii qaz və Şah Dəniz Təbii qazı daxil olmaqla), işlər, xidmətlər və ya texnologiyalara dair ödənilmiş vergi və ya digər oxşar rüsumların hər hansı məbləğləri Azərbaycan Respublikası Qanunverciliyi ilə belə CQBK iştirakçısı, Yükgöndərən, Satış iştirakçısı və ya Əməliyyat şirkətinə təmin olunduğu kimi əvəzi ödənilməlidir.

#### 8.10 Digər müddəalar.

- (i) CQBK iştirakçıları (14.4 Bəndinin müddəaları ilə istisna olunan gömrük xidmətləri və sənədlərin rasmiləşdirilməsi üçün alınan məbləğlər istisna olmaqla), Dövlət hakimiyət orqanları tərəfindən tətbiq oluna bilən hər bir qeydiyyat rüsumu və ya buna bənzər rüsumları ödəyirlər, belə bir şərtlə ki, bu rüsumlar nominal olsun və ayrı-seçkilik xarakteri daşmasın.

- (ii) CQBK iştirakçısına Vergilərə dair yalnız aşağıdakı faizlər, cərimələr və ya müamilələr (o cümlədən maddi sanksiyalar və inzibati cərimələr) tətbiq olunur:
- (1) 8.2(iii) Bölmesinin (3) bəndinin müddəalarına uyğun olaraq ödənilməli olan və hesablanmış faiz;
- (2) Əger CQBK iştirakçısı İl üçün Mənfəət vergisi üzrə hesabat tərtib etməsə, o, ödənilməli olan Mənfəət vergisi məbləğinin iyirmi beş faizi (25%) həcmində cərimə olunacaqdır;
- (3) Əger CQBK iştirakçısının İl üçün Mənfəət vergisi haqqında bəyənnamədə göstərilmiş Mənfəət vergisinin həcmi CQBK iştirakçısı tərəfindən Qesdən aldatma nəticəsində azaldılmışdırsa və bu, Dövlət Vergi Müfettişliyi tərəfindən sübut edilmişdirə, o zaman CQBK iştirakçısının üzərinə azaldılmış məbləğin əlli faizi (50) həcmində cərimə qoyulur.
- (iii) Dövlət Vergi Müfettişliyi və CQBK iştirakçıları bu 8-ci Maddənin müddəalarının icrası və tətbiqi haqqında etraflı qaydaları eks etdirən və təreflərdən hər birinin yazılı razılığı olmadan dəyişdirilə bilinməyən bir və ya bir neçə saziş bağlaya bilərlər.
- (iv) Bu 8-ci Maddənin bu bəndə zidd olan hər hansı müddəalarına baxmayaraq, hər Əməliyyat şirkəti bütün mühasibat uçotunu Təbii qazın nəql edilməsi sahəsində hamilələ qəbul olunmuş beynəlxalq təcrübəyə müvafiq mühasibat standartlarına müvafiq surətdə aparmaq hüququna malikdir və bu uçot Dollarla aparıla bilər.
- (v) 8.2 və 8.3 bölmələri istisna olmaqla, Maddə 8 və Maddə 14-ün müddəaları başlıca olaraq Obyektlər vasitəsilə daşınan CQBK sistemi, Satış fealiyyəti, Təbii qaz və ya Şah Dəniz Təbii qazı ilə əlaqədar istifadə edilən və ya istifadə edilməsi gözlənilən hər hansı qurğu və ya mülkiyyətlə münasibətdə hər hansı Layihə iştirakçısına tətbiq edilir.
- (vi) Hər hansı vergi ilə bağlı CQBK iştirakçısına, onun layihədə Pay sahibləri və ya Ortaq şirkətlərinə, Satış iştirakçılarına və ya Əməliyyat şirkətinə ödənilən və ya onların ödədiyi ödəniş belə ödənişin faktiki məbləği əsasında (məbləği ödəyənin və məbləğ ödənilənin kimliyindən və ya CQBK iştirakçısı, onun Pay sahibi və ya Ortaq şirkətləri, Satış iştirakçıları və ya Əməliyyat şirkəti ilə əlaqələrindən asılı olmayıaraq) nəzərə alınır.
- (vii) Bu 8-ci Maddənin müddəaları öz qüvvəsini Saziş xitam verildikdən sonra da saxlayacaqdır. Hər hansı CQBK iştirakçısı artıq bu Sazişə Təref deyilsə, bu Sazişin birbaşa və ya dolayısı ilə CQBK iştirakçılarının əmlakından və ya fealiyyətindən yaranan və ya onlarla əlaqədar və belə bir CQBK iştirakçısının bu Sazişə Təref olduğu bütün müddətlərə münasibətdə Vergilər, Vergilərə riayət və hesabatlara dair bu 8-ci Maddənin müddəaları tətbiq olunmaqdə davam edir.

## MADDƏ 9

### İTKİ VƏ YA ZƏRƏRİN ÖDƏNİLMƏSİ

9.1 CQBK iştirakçılarının Dövlət hakimiyyət orqanları tərəfindən hər hansı Layihə sazişləri ilə bağlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsinə nail olmaq hüququna xələl getirmədən, Hökumət bu 9-cu Maddədə göstərildiyi kimi aşağıda göstərilən hallarda və ya onlarla əlaqədar yaranan İtki və ya Zərər üçün Layihə iştirakçılara pul kompensasiyası ödəyir:

- (i) Dövlət hakimiyyət orqanları tərəfindən müəyyən addımların atılması və ya atılmamasına baxmayaraq bütün Layihə sazişlərində nəzərdə tutulan bütün öhdəliklərin tamamilə icra edilə və ya yerinə yetirilə bilinməməsi;
- (ii) Dövlət hakimiyyət orqanları tərəfindən hər hansı Layihə sazişində təhriflərə yol verilməsi;
- (iii) Dövlət hakimiyyət orqanları tərəfindən müəyyən addımların atılması və ya atılmamasına baxmayaraq 7.2(x) Bəndində istinad olunduğu kimi Layihənin İqtisadi tarazlığının saxlama bilinməməsi;
- (iv) Elan olunmuş və ya olunmamış hər hansı mühəribə zamanı Hökumət təhlükəsizlik qüvvələri tərəfindən hər hansı Layihə iştirakçısının emlakının rekvizisiyası;
- (v) Dövlət hakimiyyət orqanları tərəfindən hər hansı Ekspropriasiya aktları.

Yuxarıda deyilənləri məhdudlaşdırımdan, lakin bu Sazişin 7-ci maddəsinə uyğun olaraq Hökumət tərəfindən pul ödənişlerinin həyata keçirilməsi öhdəliyi həmcinin müvafiq Layihə sazişinin icra olunduğu vaxtda Dövlət müəssisəsi olan hər hansı Şəxs tərəfindən görülmüş yuxarıda göstərilən hər hansı hərəkətlərin nəticəsində yaranan və onlardan irəli gələn İtki və ya Zərərlə əlaqədar da tətbiq edilir.

9.2 Hər hansı Layihə iştirakçısı 9.1 Bəndində göstərilən İtki və ya Zərərə məruz qaldıqda Hökumət ona dəyən ziyana görə dərhal, kifayət qədər və səmərəli qaydada kompensasiya ödəyir. Müstəsna olaraq bu 9-cu Maddenin məqsədləri üçün, Layihə iştirakçılarına hər hansı istinad Kreditor və ya Sığortaçıları əhatə etmir; lakin bir şərtlə ki, bu Maddədə verilmiş heç bir müddəə (i) hər hansı Dövlət hakimiyyət orqanını bu Sazişdən müstəqil bir şəkildə mövcud olan və yaxud bu Sazişdən müstəqil olmaqla yaranan Kreditor və Sığortaçıların iddia, tələb və ya hüquqları yaxud (ii) Kreditor və ya Sığortaçıların Layihə ilə əlaqədar hər hansı digər Layihə iştirakçısına münasibətdə sahib olduqları iştirak hüququ, subrogasiya hüququ yaxud digər bunlara bənzər hüquqları müvafiq olaraq dəyişmir, onlara düzelişlər etmir, şərtləndirmir, məhdudlaşdırır və onlardan imtina halını təsis etmir. Kompensasiyanın kifayət qədər ödənilməsi üçün:

- (i) 9.1 Bəndinin (i)-(iv) Yarıməndlərində göstərilən İtki və ya Zərərə məruz qaldıqda, Hökumət hüquqi müdafiə vasitələri arasında (i) zərərin pullu kompensasiyası, (ii) restitusiya, (iii) xərclərin qaytarılması, (iv) zərərin

əvəzi ödənilmesini, və (v) pulun verilməsinin başqa formalarından (cərimə şəklində ödənilən kompensasiya istisna olmaqla) CQBK iştirakçılarının seçə bileyəyi biri və ya bir neçəsini o məqsədlə təqdim edir, ki bütün Layihə iştirakçıları tam və düzgün kompensasiya alınlar və məruz qaldıqları bütün bələ bir İtki və ya Zərər ödənilsin;

- (ii) Əgər 9.1(iv) Yarimbəndinin müddəalarına tətbiq olunan və 9.2(i) Yarimbəndində nəzerdə tutulan pulla ödənişlərin həyata keçirilməsinə baxmayaraq Ərazidə baş verən (elan olunmuş və ya olunmamış) mühərbiə, silahlı münaqişə və ya buna oxşar hadisələr nəticəsində İtki və ya Zərər ortaya çıxsa, Hökumət bu hadisələrə məruz qalan hər hansı Şəxslə münasibətdə ona təklif olunmuş ən əlverişli ödənişlərini (o cümlədən, restitusiya, pulla dəyən ziyan, ziyanın ödənilməsi və ya başqa hesabları) CQBK iştirakçılarının özləri və/yaxud hər hansı digər Layihə iştirakçılarına təklif edir;
- (iii) Dövlət hakimiyət orqanları tərəfindən həyata keçirilən Ekspropriasiya (9.1(v) Bəndində göstərildiyi kimi) və ya onuna bağlı olan hər hansı hərəkətdən İtki və ya Zərərə məruz qaldıqda, Hökumət Ədalətli bazar dəyərini ödəyir.
- 9.3 Bu 9-cu Maddəyə əsasən pullu kompensasiya verilməsi ilə əlaqədar bütün məbləğlər beynəlxalq xarici valyuta birjalarında geniş satılan və beynəlxalq əqdlərdə geniş istifadə olunan valyutada ifadə edilir və Dövlət hakimiyət orqanlarının Layihə sazişinin şərtlərini pozduğu, Dövlət hakimiyət orqanları tərəfindən hər hansı Layihə sazişinin təhrif olunduğu, İqtisadi tarazlığın pozulduğu, mühərbiə zamanı əmlakin istifadəsi, ona ziyan vurulması və ya onun məhv edilməsi və ya müsadirə olunması və ya müvafiq olaraq Ekspropriasiyası tarixinin sonuna London Fond Birjasının mezənnəsi ilə Dövlət hakimiyət orqanları tərəfindən CQBK iştirakçılarına ödənişin həyata keçirildiyi tarixə qədər hesablanmış Razılaşdırılmış faiz dərəcəsi ilə birlikdə ödənilir.
- 9.4 Hər hansı zaman Dövlət hakimiyət orqanları Layihə ilə bağlı hər hansı Ekspropriasiya aktını həyata keçirməli olduqda, Dövlət hakimiyət orqanları həmin Ekspropriasiya aktını yalnız (i) üstün əhəmiyyət kəsb edən ictimai məqsədlər üçün, (ii) ayrıseçkilik aparmadan, (iii) uyğun qanuni prosedur tətbiq etməklə və (iv) 9.2(ii) Yarimbəndində göstərildiyi kimi kompensasiyaların ödənilməsi şərti ilə həyata keçirilə bilər. Yuxarıda qeyd olunanların məqsədləri baxımından, Ekspropriasiya iddiası ilə əlaqədar uyğun qanuni prosedur Ekspropriasiyanın baş verdiyini CQBK iştirakçılarının özü və həm də Layihə iştirakçısının adından təyin etmək məqsədləri üçün bu Sazişin arbitraj müddəalarından istifadə olunması və 9.2(iii) Yarimbəndində göstərildiyi kimi CQBK iştirakçıları və ya bütün digər Layihə iştirakçıları üçün bu Ekspropriasiyanın səbəb olduğu və ya onuna bağlı yaranan İtki və ya Zərərdən ötrü CQBK iştirakçılarına Dövlət hakimiyət orqanları tərəfindən edilən müvafiq məbləğdə kompensasiyaların arbitraj vasitəsilə hesablanması əhatə edir.

- 9.5 Bu 9-cu Maddəyə əsasən, o cümlədən, 17-ci maddənin tətbiqinin nəticəsi kimi CQBK iştirakçılarına maddi kompensasiyanın verilməsi ilə əlaqədar Hökumətin öhdəlikləri:
- (i) ayrı-ayrılıqla yerinə yetirilen, müstəqil, mütləq, leğvedilməz və qeyd-sərtsiz yerinə yetirilen və Hökumətin başlıca öhdəliyidir, digər öhdəliklərin hər hansı birinin qanuni qüvvədə olmaması və ya icra edilə bilməməsindən asılı olmayaraq Layihə sazişlərinə uyğun olaraq Dövlət hakimiyət orqanlarının bütün digər öhdəliklərindən (o cümlədən pulla ödənilən kompensasiya haqqında öhdəliklərdən) ayrı olaraq yerinə yetirilir;
  - (ii) Dövlət hakimiyət orqanlarının tərkib hissələrinə münasibətdə birgə və ayni-ayrılıqla tətbiq edilə bilər və kimə tətbiq edilməsindən asılı olmayıaraq, bu Maddə 9-a əsasən ödənilməli olan hər hansı qərar və ya ödəniş tələbi Hökumətə təqdim edilir və Hökumət öz növbəsində belə bir qərar və ya ödəniş tələbini (belə bir şərtlə ki, bu ödəniş tələbi Dövlət hakimiyət orqanları tərəfindən mübahisə olunmur) alıqdan 30 (otuz) gün ərzində, onun bütün məbləğini CQBK iştirakçılarına ödəyir;
  - (iii) Dövlət hakimiyət orqanlarının hər hansı müdafiə vasitəsindən istifadə etməsi və ya bu təminatın tam yerinə yetirilməsinə gətirib çıxara bilən (bu 9.5(iii) Yarimbəndində göstərilənlər olmasaydı) hər hansı hadisənin (o cümlədən, iflas, yenidən təşkil etmə, təsviyə və ya buna bənzər başqa bir hadisə) baş verməsi nəticəsində dəyişdirilmir, qüvvəsi azalmır və ya icraedilməz hesab edilmir.
- 9.6 Hökumət CQBK iştirakçılarına onlar və/yaxud digər Layihə iştirakçıları tərəfindən çəkilmiş və bu 9-cu Maddədə göstərilən İtki və ya Zərəri kompensasiya edir. Bu 9-cu Maddəyə müvafiq surətdə Hökumətin kompensasiya ödəmək öhdəliyi cərimə şəklində ödənilən kompensasiyanı əhatə etmir.

## MADDƏ 10

### MADDİ MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI

- 10.1 CQBK iştirakçıları Dövlət hakimiyət orqanları qarşısında CQBK iştirakçıları tərəfindən (i) Layihə sazişlərinin müddəələrin hər hansı birinin pozulması və (ii) tətbiq olunan Azərbaycan Respublikası qanunun pozulmasından yaranan və ya bunların nəticəsi olan İtki və ya Zərərə münasibətdə maddi məsuliyyət daşıyırlar; bir şərtlə ki, CQBK iştirakçıları Dövlət hakimiyət orqanları tərəfindən Layihə sazişinin və/yaxud hər hansı bir öhdəliyin pozulmasında yaranan və ya bunların nəticəsi olan İtki və ya Zərərə münasibətdə heç bir maddi məsuliyyət daşıymırlar. Yuxarıda verilmiş müddəələrə varmadan, (i) CQBK iştirakçıları hər hansı cərimə, bilavasitə itkiler və ya cərimə xarakterli zərər üçün Dövlət hakimiyət orqanlarına kompensasiya ödəməməlidirlər və (ii) bu sənədəki müddəələrin heç biri CQBK iştirakçılarının hər hansı Üçüncü tərəfə qarşı itki və ya zərər ilə əlaqədar hüquqlarını məhdudlaşdırmaq məqsədi daşımur və ya məhdudlaşdırır.

10.2 CQBK iştirakçıları üçüncü tərəflər qarşısında (Dövlət hakimiyyət orqanları və hər hansı Layihə iştirakçısından savayı) mövcud Azərbaycan Respublikası qanunvericiliyi ile müyyəyen olunmuş qaydada maddi məsuliyyət daşıyırlar; bir şərtlə ki, (i) CQBK iştirakçıları hər hansı Dövlət hakimiyyət orqanları tərəfindən Layihə sazişinin və/yaxud hər hansı Dövlət hakimiyyət orqanı hər hansı bir öhdəliyin pozulmasında yaranan və ya bunların nəticəsi olan İtki və ya Zərərə münasibətdə heç bir maddi məsuliyyət daşıyırlar, (ii) CQBK iştirakçıları torpaq hüququna münasibətdə sahiblik, mülkiyyət, istifadə və ya buna oxşar hüquqlara dair qaldırılan iddialara görə üçüncü tərəflər qarşısında məsuliyyət daşıyırlar, (iii) Öncəki Ətraf Mühit Şəraitine münasibətdə CQBK iştirakçıları hər hansı ətraf mühit çirkəlnəməsinə və ya İtki və ya Zərərə görə məsuliyyət daşıyırlar, (iv) burada heç ne belə İtki və Zərər baş verdiyi halda CQBK iştirakçısının hüquqlarını hər hansı digər Şəxsin qarşısında məhdudlaşdırır və məhdudlaşdırılmaya yönəlməmişdir və (v) mövcud Azərbaycan qanunvericiliyinə uyğun olaraq CQBK iştirakçıları təsadüfi itkilerin ödənilməsi, cəzalandırıcı və cərimə şəklində ödənilən kompensasiyaya görə məsuliyyət daşıyır. Boru kəməri üzrə fəaliyyət həyata keçirilərkən tətbiq olunan qanunvericiliyin müddəalarına (Vergilərə dair hər hansı bir müddəadan savayı) riayət olunmaması halları, habelə 12-ci Maddənin və Əlavə 4-ün müddəalarının pozulması halları istisna olmaqla, CQBK iştirakçıları heç bir halda birgə və fərdi maddi məsuliyyət daşıyırlar.

10.4 Bu Sazişin 3.4 Bəndi ilə təsbit edilmiş müddəalar istisna olmaqla, bununla tərəflər anlayır və razılışular ki, CQBK iştirakçıları və ya hər hansı digər Layihə iştirakçısı tərəfindən öhdəliklərin pozulması halında belə heç bir şəraitdə Hökumət və ya hər hansı Dövlət hakimiyyət orqanının bu və ya hər hansı digər Layihə sazişinin qüvvəsinə xitam vermək və ya müvafiq Sazişi xitam olunmuş kimi bəyan etmək hüquq olmayıacaqdır.

## MADDƏ 11

### TƏHLÜKƏSİZLİK

- 11.1 Marşrutun seçilməsi və qiymətləndirilməsi ilə bağlı CQBK üzrə ilkin fəaliyyətdən başlayaraq Layihənin davam etdiyi bütün müddət ərzində Dövlət hakimiyyət orqanları Torpaq hüquqlarının, Obyektlərin və CQBK üzrə fəaliyyətə cəlb edilmiş Ərazi daxilində olan bütün Şəxslərin təhlükəsizliyi və mühafizəsini təmin edir və Torpaq hüquqlarını, Obyektləri və həmin Şəxsləri vətəndaş müharibəsi, sabotaj, vandalizm, blokada, inqilab, üsyən, ictimai asayış qaydalarının pozulması, terrorizm, insanların oğurlanması, kommersiya soyğunuluğu, mütəşəkkil cinayətkarlıq və digər dağıdıcı hadisələr nəticəsində meydana çıxan bütün İtki və ya Zərərlərdən qoruyurlar.
- 11.2 11.1 Bəndində göstərilən ziyanların Layihədən yan keçməsini və ya onların təsirinin azaldılması üçün Dövlət hakimiyyət orqanları, CQBK iştirakçılarının müraciəti əsasında və onlarla məsələtəşəbmələr keçirərək üçüncü tərəfin (Layihə iştirakçıları istisna olmaqla) Torpaq hüquqları və Obyektlərə uğratdığı və/yaxud uğratmaqla hədələdiyi İtki və ya zədəyə aid olan Azərbaycan Respublikası Qanunvericiliyinin hər hansı

müvafiq müddəalarına əməl edilməsini təmin etmək üçün Əlavə 4-ün müddəaları ilə bir araya gələn özlərinin Bütün səylərini göstərirler.

- 11.3 Dövlət hakimiyət orqanlarının 11.1 və 11.2 Bəndlərinə əsasən müəyyən edilmiş öhdəliklərini məhdudlaşdırmadan, Hökumət, Torpaq hüquqlarının, Obyektlərin və CQBK üzrə fəaliyyətə cəlb edilmiş Ərazi daxilində olan bütün Şəxslərin fiziki təhlükəsizliyini təmin etmək məqsədi ilə yalnız öz hesabına, lakin CQBK iştirakçıları ilə mütəmadi məsləhətləşmələr aparmaq şərti ilə, Dövlətin təhlükəsizlik qüvvələrindən istifadə edir. Tərəflər öz aralarında razılığa gelirlər ki, Hökumət Dövlətin təhlükəsizlik qüvvələri ilə bağlı bütün əməliyyatların aparılması üçün yalnız özü maddi məsuliyyət daşıyır və nə CQBK iştirakçıları, nə də digər Layihə iştirakçıları Dövlətin təhlükəsizlik qüvvələrinin hər hansı hərəkəti, yaxud hərəkətlərinə görə hər hansı Şəxs qarşısında heç bir maddi məsuliyyət daşımur və ya öhdəliyə malik deyil və onun bu sənədlə müəyyən edilmiş mühafizə xidmətinin xərclərini və məsəflərini Hökumətə ödəmək öhdəliyi yoxdur.

## MADDƏ 12

### ƏTRAF MÜHİTİN QORUNMASI, SAĞLAMLIQ, TƏHLÜKƏSİZLİK VƏ SOSİAL TƏSİR

- 12.1 Ətraf Mühitin qorunması, sağlamlıq və təhlükəsizliklə əlaqədar Layihəyə tətbiq olunan norma və qaydalar Əlavə 4-ün müddəalarına uyğun olmalıdır və ziddiyet təşkil edən Azərbaycan Respublikası qanunvericiliyi ilə tələb və təsdiq olunan norma və qaydalara baxmayaraq tətbiq olunmalıdır. Tərəflər bununla Əlavə 4-də verilmiş norma və qaydalar ilə razılışdıqlarını bildirir və Dövlət orqanları bu sənədlə CQBK iştirakçıları və hər hansı digər Layihə iştirakçıları tərəfindən və ya onların adından bu norma və qaydalara müvafiq olaraq həyata keçirilən fəaliyyətə razılıqlarını verirlər. Təbii qazın Obyektlərdən və ya CQBK üzrə fəaliyyət ilə müşğul olarkən sizdiqi və ya təhlükəsizlik və sağlamlığa ciddi ziyan vuran və risk yaranan, yaxud vura bilecək və ya yaradacaq başqa bir hadisə baş verdiyi təqdirdə, CQBK iştirakçıları Əlavə 4-ün müddəalarına müvafiq surətdə fəaliyyəti həyata keçirəcək və Dövlət hakimiyət orqanları, dəymış zərərlərin dəyərinin ödənilməsi haqqında Layihə sazişləri ilə nəzərdə tutulmuş hər hansı bir öhdəliyə əlavə olaraq, CQBK iştirakçılarının və ya onların adından edilmiş müraciət əsasında hər hansı bərpa və ya temir işlərində yardım etmək məqsədi ilə CQBK iştirakçıları və ya onların Podratçılarını mümkün ola bilən hər hansı iş quvvəsi ilə, materiallarla və avadanlıqla təmin etmək üçün Bütün səylərini göstərir.
- 12.2 Layihə üzrə müvafiq sosial təsir qayda və normaları Əlavə 4-ün müddəalarına müvafiq surətdə həyata keçirilir. Tərəflər bununla Əlavə 4-də verilmiş norma və qaydalar ilə razılışdıqlarını bildirir və Dövlət orqanları bu sənədlə CQBK iştirakçıları və hər hansı digər Layihə iştirakçıları tərəfindən və ya onların adından bu norma və qaydalara müvafiq olaraq həyata keçirilən fəaliyyətə razılıqlarını verirlər.

12.3 Maddə 10-un müddəaları və ya hər hansı Layihə sazişinin hər hansı digər şərtlərinə baxmayaraq, CQBK iştirakçıları yerine yetirməmə növü və ya səbəbindən asılı olmayıaraq, Maddə 12, Əlver 4-də göstərilən standart və təcrübəyə uyğun olaraq və ya bu standart və təcrübə ilə tələb olunduğu kimi zərərin aradan qaldırılması üçün lazım olan bütün tədbirləri görmək və torpaq, mülkiyyət və digər zərər dəymış əşyaları (əşyanı) onların ilkin və istifadədən əvvəlki vəziyyətinə maksimum bərpə etmək və zərərin aradan qaldırılması üçün lazım olan bütün məsrəfləri çəkmək üçün yalnız hər hansı mənfi ekologiya, sağlamlıq və ya təhlükəsizlik hadisəsi ilə bağlı və ya onların nəticəsində meydana çıxan hər hansı itki və ya zərər ilə əlaqədar öhdəliyə malikdirlər, həmçinin razılışdırılır ki, hər hansı zərərin tam aradan qaldırılmadığı təqdirdə, CQBK iştirakçıları hər hansı belə aradan qaldırılmamış zərər ilə əlaqədar təm, müvafiq və adaletli kompensasiya ödəyirler; bu şərtlə ki, ekologiya, sağlamlıq və ya təhlükəsizlik ilə əlaqədar hər hansı belə itki və ya zərərə Dövlət hakimiyyət orqanı tərefindən hər hansı Layihə sazişinin hər hansı müddəalarının vəlyaxud hər hansı vəzifənin pozulması səbəb olarsa və ya bununla əlaqədar meydana çıxarsa, Dövlət hakimiyyət orqanları üçüncü tərəfin itki və ya zərərləri ilə bağlı CQBK iştirakçıları və ya Layihə iştirakçılarının meruz qaldıqları bütün məsref və mülkəlləfiyyətlər daxil olmaqla, CQBK iştirakçıları və digər Layihə iştirakçılarını bunlarla əlaqədar zərərsiz saxlayır və məsuliyyətdən azad edir. Yuxarıda verilmiş müddəalara baxmayaraq, (i) CQBK iştirakçıları hər hansı cərimə və ya cərimə xarakterli zərər üçün Dövlət hakimiyyət orqanlarına kompensasiya ödəməməlidirlər, və (ii) bu sənəddəki müddəaların heç biri CQBK iştirakçılarının hüquqlarına mənfi ekologiya, sağlamlıq və ya təhlükəsizlik hadisəsi ilə bağlı və ya onların nəticəsində meydana çıxan hər hansı itki və ya zərər ilə əlaqədar hər hansı Üçüncü tərəf qarşısında məhdudlaşdırmaq məqsədi daşımur və ya məhdudlaşdırılır.

## MADDƏ 13

### VALYUTA

- 13.1 Dövlət hakimiyyət orqanları CQBK iştirakçılarına və digər Layihə iştirakçılarına CQBK üzrə fealiyyətlərin aparıldığı bütün müddət ərzində və bu fealiyyətlərin aparılması üçün aşağıdakı hüquqların verilməsinə təsdiq edir:
- (i) Xarici valyutani Əraziyə gətirmək və Ərazidən çıxarmaq və Ərazidə heç bir məhdudiyyət olmadan Xarici valyuta hesablarından istifadə etmək, habelə hər hansı valyutani bazar məzənnəsi tətbiq etməklə mübadilə etmək;
  - (ii) Ərazi daxilində Yerli valyuta ilə və Ərazi daxilində və Ərazi xaricində isə Xarici valyuta ilə bank və digər hesabları açmaq, onları saxlamaq və onlardan istifadə etmək;
  - (iii) qanunla yol verilən bazar mübadilə məzənnəsi ilə və müvafiq olaraq oxşar pul məbləğlərinə münasibətdə Dövlətin Mərkəzi bankının Ərazidə biznes fealiyyəti aparan xarici Hüquqi şəxsler və ya onların hüquqi varisi olan hər

- hansi teşkilata ümumiyyətə tətbiq etdiyi məzənnə ilə adı və hamiliqlə qəbul edilmiş bank komisyon haqlarından başqa heç bir məbləğ çıxılmadan və ya haqq ödənilmədən Yerli valyutani Xarici valyuta ilə mübadilə etmək və/yaxud Yerli valyutani Xarici valyutaya almaq;
- (iv) Xarici valyutanı Ərazinin hüdudlarından kənara köçürmək, orada saxlarnaq və qorumaq;
  - (v) Xarici valyutanın Yerli valyutaya və ya hər hansı başqa valyutaya çevrilməsi bəresində bütün məcburi tələblərdən azad olmaq, əgər olarsa;
  - (vi) Hər hansı Xarici işçinin aldığı əmək haqqı, müavinət və digər gəlirləri xaricdə birbaşa və ya dolayısı, Xarici valyuta ilə qismən, yaxud tam şəkildə ödəmək;
  - (vii) Xarici podratçılarla onların Layihə ilə bağlı gördükleri iş, yaxud göstərdikləri xidmətlərin müqabilində və ya Layihə ilə əlaqədar gönderdikləri mallara və ya texnologiyalara görə Xarici valyuta ilə birbaşa və ya dolayısı, qismən, yaxud tam şəkildə ödənişlər xaricdə həyata keçirmək; və
  - (viii) Hər hansı Layihə sazişində nəzərdə tutulan hər hansı ödənişi Xarici valyuta ilə həyata keçirmək; və
  - (ix) CQBK iştirakçlarının seçimi ilə Ərazi daxilində və ya Ərazidən kənarda olub-olmamasına baxmayaraq, Xarici valyuta ilə CQBK tariflərinin qoyulması və CQBK sistemi üçün ödənişlərin Xarici valyuta ilə gönderilmesi və alınması.
- 13.2 Dövlət hakimiyət orqanlarının hər hansı Layihə sazişinə əsasən edəcəkləri ödənişlər Dollarla, həmin vaxta mövcud olan müvafiq mübadilə məzənnəsi əsasında həyata keçirilir, belə bir şərtlə ki, artıq ödənilmiş Vergilərə dair ödənişlər Vergilərin ödənildiyi valyuta ilə həyata keçirilir. Dövlət hakimiyət orqanları tələb edilən bütün addımları atıb və tədbirləri görüb temin edir, ki bütün belə ödənişlər heç bir məbləğ tutulmadan və haqq ödənilmədən həyata keçirilsin.

## MADDƏ 14

### İDXAL VƏ İXRAC

- 14.1 CQBK iştirakçısı istənilən vaxt və vaxtaşırı olaraq, Layihə üçün zəruri və lazımlı Layihə və ya Satış fealiyyəti ilə əlaqədar işlenilən bütün avadanlıq, material, dəzgah, alet, nəqliyyat vasitələri, ehtiyat hissələri, digər maddi-texniki təchizat əşyaları, Təbii qaz, yanacaq və sürtgü maddələri və Layihə və Satış fealiyyəti ilə əlaqədar istifadə üçün zəruri və ya məqsədə uyğun bütün digər mal, iş, xidmət və texnologiyalar heç bir Vergi tətbiq edilmədən və heç bir məhdudiyyət qoyulmadan, öz adından və ya digər şəxs tərəfindən onun adından Əraziyə getirmək və

Ərazidən çıxarmaq və ya yenidən ixrac etmək hüququna malikdir. Hər bir Layihə iştirakçısı istenilən vaxt və vaxtaşırı olaraq, Layihə ilə əlaqədar olaraq işlədilməli hər hansı növ karbohidrogen, elektrik enerjisi və ya digər enerji mənbəyini heç bir Vergi tətbiq edilmədən və heç bir məhdudiyyət qoyulmadan, öz adından və ya digər şəxs tərəfindən onun adından Əraziyə getirmək və Ərazidən çıxarmaq və ya yenidən ixrac etmək hüququna malikdir; lakin 8.9, 14.2 yaxud 14.3 Bəndlərində və ya 13-cü Maddədə göstərilmiş hallar istisna olmaqla, heç bir Layihə iştirakçısı bu 14.1 Bəndində təsvir edilmiş idxal, ixrac və yenidən ixrac zamanı ƏDV-dən azad edilmir.

- 14.2 Hər bir Layihə iştirakçısının hər bir Xarici əməkdaşı, fiziki şəxs olmaqla Dövlətin vətəndaşı olmayan hər bir Podratçı, adıçekilən əməkdaş və ya Podratçının hər bir ailə üzvü, habelə belə bir əməkdaş, Podratçı və ya ailə üzvü adından hər bir Layihə iştirakçısı vaxt və vaxtaşırı olaraq, əməkdaşların, Podratçılardın və ya onların ailə üzvlərinin istifadəsi və şəxsi istehlak üçün lazım olan bütün malları heç bir Vergi tətbiq edilmədən və heç bir məhdudiyyət qoyulmadan, öz adından və ya digər şəxs tərəfindən Əraziyə getirmək, Ərazidən çıxarmaq və ya yenidən ixrac etmək hüququna malikdir; lakin bu şərtlə ki, Maddə 8-e uyğun olaraq hər hansı belə bir Şəxsin Əraziyə getirilmiş hər hansı bür malları Ərazi daxilində başqa bir Şəxse satışından əldə etdiyi gelir Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən müvafiq surətdə vergiyə cəlb edilir, avtomashınların, mebel və pəşə ilə əlaqədar olan alət və dəzgahların satılması isə həmçinin Azərbaycan Respublikası Qanunvericiliyinə müvafiq surətdə idxal rüsumlarının ödənilməsi üçün məsuliyyət yaradır. Bu 14.2 Bəndinin müddəalarına uyğun olaraq verilmiş səlahiyyətlər və ödənişlərdən azad olmalar mədəni irs, əhalinin sağlamlığı, təhlükəsizliyi və ictimai asayışı qorumaq məqsədilə ümumiyyətlə tətbiq edilən Azərbaycan Respublikası Qanunvericiliyi ilə məhdudlaşdırılıb bilər.
- 14.3 Hər bir CQBK iştirakçısı tərəfindən Obyektlər vasitəsilə hər hansı Yükgöndərən üçün və ya onun və ya onların öz hesabına nəql edilən, nəql edilmiş və ya nəql edilməli olan Təbii qaz Dövlətin gömrük qanunvericiliyinin bütün məqsədləri üçün tranzitdə olan mal hesab olunur və bütün Vergilərdən azad edilir. Bu Sazişdə başqa cür nəzərdə tutula biləcək müddəələr istisna olmaqla, CQBK iştirakçıları və hər bir belə Yükgöndərən Obyektlər vasitəsilə nəql edilən və ya edilməli bütün Təbii qazı hər hansı vaxt və vaxtaşırı olaraq, heç bir Vergi ödənilmədən və heç bir məhdudiyyət qoyulmadan, idxal və ixrac etmək hüququna malikdir.
- 14.4 Layihə və ya Satış fəaliyyəti ilə bağlı Əraziyə edilən bütün idxal və Ərazidən edilən bütün ixracə mövcud gömrük qanunvericiliyi və qaydalarının tələb etdiyi proseduralar və sənədlər tətbiq edilir; lakin bir şərtlə ki, 8 və 13 Maddələrində və 14.1, 14.2 və 14.3 Bəndlərində nəzərdə tutulan Vergidən azad olmalar bu idxal və ixracə tətbiq edilsin, 14.3 Bəndində göstərilənlərdən başqa, yerdə qalan bu cür malların hər hansı biri Layihə iştirakçısının tərəfindən idxal və ixrac olunduqda Layihə iştirakçısının hər hansı gömrük xidməti/sənədləşmə rüsumlarını bu gömrük xidməti/sənədləşmənin ayrıseçkilik olmadan və Əraziyə idxal və Ərazidən ixracın aparılması üçün, lakin gömrük xidməti/sənədləşmə aparılması üçün rüsumlar aşağıda göstərilənlərdən çox olmamalıdır:

Göndərilən malın gömrük	Rüsum
-------------------------	-------

<b>beyannamesində göstərilmiş dəyəri</b>	
\$ 0-dan \$ 100 000-a qədər	Dəyərin 0,15%
\$ 100 001-dan \$ 1 000 000-a qədər	\$150 üstəgəl \$ 100,000-dan yuxarı dəyərin 0,10%-i
\$ 1 000 001-dan \$ 5 000 000-a qədər	\$1 050 üstəgəl \$ 1 000 000-dan yuxarı dəyərin 0,07%-i
\$ 5 000 000-dan \$ 10 000 000-a qədər	\$ 3 850 üstəgəl \$ 5 000 000-dan yuxarı dəyərin 0,05%-i
\$ 10 000 000-dan çox	\$ 6 350 üstəgəl \$ 10 000 000-dan yuxarı dəyərin 0,01%-i

14.5 Her bir Layihə iştirakçısı Dövlət hakimiyyət orqanlarının Layihə və ya Satış fealiyyəti ilə bilavasitə və ya dolayısı bağlı olaraq əldə edilmiş və ya yerinə yetirilmiş, yaxud Obyektlərdə olan Təbii qazla başqa cür əlaqəli olan hər hansı mədəələr, işlər və xidmətlərlə bağlı xarici ticarət qaydalarının her hansı müddəələrindən, o cümlədən, həmin mədəələrin, işlərin, xidmətlərin və texnologiyanın qadağan edilməsini, onlara limit qoyulmasını və ya onların məhdudlaşdırılmasını nəzərdə tutan və ya mənşə, yaxud göndərilən ölkəsinə müəyyən etməklə bağlı olan müddəələrdən, azad edilir.

## MADDƏ 15

### İCBARİLİK

15.1 Bu Saziş və bu Sazişin, habelə hər hansı digər Layihə sazişinin müəyyən etdiyi hüquqlar, öhdəliklər və digər müddəələr Tərəflər üçün icbaridir və onlara münasibətdə tətbiq edilir və:

(i) Dövlət hakimiyyət orqanları ilə münasibətdə Hökumət, bütün Dövlət müəssisələri və bütün Yerli hakimiyyət orqanları üçün, onların her birinin, yaxud hər hansı birinin tərkibində, nəzərat mexanizmində, xüsusiyyətində və ya qanuni qüvvəsində hər hansı dəyişikliyi nəzərə almadan və hər hansı Dövlət müəssisəsinin müflisləşməsi, leğv edilməsi, yenidən təşkili, birləşməsi və ya Dövlət hakimiyyət orqanlarının fealiyyət qabiliyyətində, mülkiyyətində və ya qanuni mövcudluğunda baş verən hər hansı dəyişiklikliyə (o cümlədən hər hansı Dövlət müəssisəsinin qismən və ya tamamilə özəlləşdirilməsinə) baxmayaraq, icbari olmaqdə davam edir; və

(ii) Hər bir CQBK iştirakçısına münasibətdə, vaxtaşırı olaraq bu Sazişlə, yaxud bu Sazişin müəyyən etdiyi hüquqların, öhdəliklərin və digər müddəələrin hər hansı biri ilə bağlı hər bir CQBK iştirakçısının (mümkün olan) bütün və hər hansı hüquq varislərinin və səlahiyyətli müvəkkillərinin xeyrina olaraq icbari xarakter daşıyır və tətbiq edilir.

15.2 16-ci Maddənin əks mənə daşıyan müddəələri istisna olmaqla, Dövlət hakimiyyət orqanları özlerinin bu Sazişi və ya hər hansı digər Layihə sazişini ilə müəyyən edilmiş marağını və bu Sazişin və hər hansı digər Layihə sazişinin ona münasibətdə şərtləndirdiyi bütün və hər hansı hüquqları, öhdəlikləri və digər təminatları başqa tərəfə vermir, örtürmür və onlara başqa cür sərəncam vermir (və ya onları davamlı surətdə əlinde

saxlamaqla ziddiyət təşkil edən hər hansı addımı atmir və belə addimin atılmasına yol vermir).

## MADDƏ 16

### HÜQUQ VARİSLƏRİ VƏ SƏLAHİYYƏTLİ MÜVƏKİLLƏR

- 16.1 Hər bir CQBK iştirakçısı bu Sazişlə nəzərdə tutulmuş hüquqlarının hamisini başqa tərəfə vermək, keçirmək, onları bölüşdürmək və onlara başqa cür sərençam vermek hüququna malikdir və hüquqların hər hansı bu cür verilməsi, ötürülməsi, bölüşdürülməsi və onlara başqa cür sərençam verilməsi Dövlət hakimiyət orqanları üçün müvafiq CQBK iştirakçısı Dövlət hakimiyət orqanlarına belə hüquqların təferrüati və onları qəbul edənlər haqqında bildiriş göndərdikdən və, CQBK iştirakçısının müləhizəsinə əsasən, hüquqların köçürülməst haqqında müqavilənin CQBK iştirakçısı və hüquqları alan tərəfindən imzalanmış nüsxəsinin surəti Dövlət hakimiyət orqanlarına çatdırıldıqdan sonra icbari xarakter daşıyır; bir şərtlə ki, müvafiq bildiriş alındıqdan sonra iyirmi (20) gün ərzində Dövlət hakimiyət orqanları hüquqların alan və ya bölüşdürünen tərefin Azərbaycan Respublikası Qanunvericiliyinə zidd olduğunu və dövlət təhlükəsizliyi, müdafiə və/yaxud ictimai asayış üçün təhlükə yaratdığını əsas gətirməklə belə bir hüquqları verməyə, keçirməyə, onları bölüşdürməyə və ya başqa cür sərençam verməyə rədd cavabı verə bilər. Bu 16.1 Bəndində nəzərdə tutulmuş müqavilənin nüsxəsinin Dövlət hakimiyət orqanlarına çatdırılmasından sonra, Hökumət dərhal müqaviləni təsdiq etməli və onu hüquqları ötürən CQBK iştirakçısına qaytarmalıdır.
- 16.2 Hər bir CQBK iştirakçısı aşağıdakı hallarda bu Sazişlə müəyyən olunan öhdəliklərini başqa tərəfə vermək və ötürmək, yaxud onlara başqa cür sərençam vermek hüququna malikdir və hüquqların hər hansı bu cür verilməsi, ötürülməsi, bölüşdürülməsi və onlara başqa cür sərençam verilməsi Dövlət hakimiyət orqanları üçün icbari xarakter daşıyır; bir şərtlə ki, CQBK iştirakçısı Dövlət hakimiyət orqanlarını iyirmi (20) gün ərzində:
- qorunması və ötürülməsi təklif olunan öhdəliklərə münasibətdə nəzərdə tutulan fəaliyyətlərin təfsilatı;
  - nəzərdə tutulan fəaliyyətdə və xüsusiə öhdəliklərdə qəbul edənlər haqda təfsilatlar və
  - Dövlət Hakimiyət Orqanlarına bu kimi öhdəliklərə riayət edə biləcək və onları yerinə yetirmək üçün maliyyə və texniki imkanı çatan hüquqları əldə edənləri göstərəcək təsdiqlənmiş müvafiq maliyyə hesabatları, bəannamələr və digər məlumatlar

baredə yazılı bildirişle təmin edir.

Yuxarıda qeyd olunanın qəbulundan sonraki iyirmi (20) gün müddətində Dövlət Hakimiyət Orqanları nəzərdə tutulan ötürənin lazımi qaydada (i) bu cür öhdəlikləri yerinə yetirməyə maliyyə (şərait tələb etdiyi ölçüdə) və ya texniki imkanını nümayiş etdirmədiyini və ya (ii) nəzərdə tutulan öhdəlikləri qəbul edən CQBK iştirakçısı olduğu hallar istisna olmaqla

bildirdikdən sonra, icbari xarakter daşıyır və Dövlət hakimiyyət orqanları, CQBK iştirakçısının müvafiq müraciəti olduqda, belə banklarla və ya maliyyə müəssisələri ilə onlarm bu cür yaradılmış maddi təminatların qanuniqlıvəsini və işgütar səmərəliyini təmin etmək baxımından tələb edə biləcəyi müqavilələri və razılışmaları imzalayır, o cümlədən:

(a) Dövlət hakimiyyət orqanlarının CQBK iştirakçısının hər hansı öhdəliyini yerinə yetirməməsi haqqında qabaqcadan xəbərdarlıq və Dövlət hakimiyyət orqanlarının bununla əlaqədar hər hansı addımı atmaq niyyəti; və

(b) belə maddi təminatlara uyğun olaraq hər hansı bu cür öhdəliyin yerinə yetirilməməsi halını aradan qaldırmaq hüququnun mövcudluğunun əldə etmək və CQBK iştirakçısının bu Sazişlə müəyyən edilmiş mövqeyini əldə etmək və bu mövqeyə girmək hüququnun mövcudluğunun və hüquqlardan istifadə edilə bilməsinin qəbul edilməsi.

16.5 Azərbaycan Respublikası Qanunvericiliyinin (o cümlədən, burada göstərildiyi kimi Layihə sazişlərinin Azərbaycan Respublikası Qanunvericiliyi ilə təsdiq olunması və qüvvəyə minməsinin) tətbiq olunması yolu ilə Layihə iştirakçılarına verile bilən hüquqlara və azad olunmala xələl getirmədən, Dövlət hakimiyyət orqanları Layihənin həyata keçirilməsi müddətində hüquqların verilməsi, ötürülməsi və onlara CQBK iştirakçıları tərəfindən başqa cür sərençam verilməsi şəraitindən fərqli olan Şəxslərin CQBK iştirakçılarından başqa bu Sazişdə göstərilən bütün və ya bir neçə öhdəliklərə və bütün və ya bir neçə hüquqlara sahib olması şəraitine gətirib çıxara bilmesini təsdiq edir və bu zaman Dövlət hakimiyyət orqanları belə şərait yarandıqda, onun tərəfindən lazımı şəkildə imza edilmiş və forma və məzmunca müvafiq CQBK iştirakçısı və ya iştirakçıları üçün məqbul sayılan sazişi alıqdə digər Şəxsin Hökumət və burada olan digər Layihə iştirakçısının podratçı tərəflər olması və müvafiq Layihə sazişi ilə nəzərdə tutulmuş hüquq, imtiyaz və/yaxud azad olunmalara sahiblənmək məqsədi üçün həmin sazişi təsdiqləyir və dərhal CQBK iştirakçısına və ya iştirakçılarına qaytarır. Hər hansı bir anlaşılmazlığın aradan qaldırılması məqsədi ilə, bu 16.5 Bəndinin müddəələri (i) müvafiq Layihə iştirakçısına CQBK iştirakçısı statusunu vermək və ya (ii) Layihə iştirakçısına münasibətdə tətbiq olunan vergi rejiminin 8 və 14 Maddələrində göstərilmiş və bu Sazişin müddəələri ilə təsbit edilmiş və xüsusi ilə Vergilərə tətbiq olunan rejimdən fərqli bir rejim yaranması məqsədi ilə istifadə olunmamalıdır.

16.6 Dövlət hakimiyyət orqanları bir-başa olaraq bildirir ki, CQBK iştirakçıları tərəfindən 16-cı Maddənin müddəələrinə müvafiq olaraq hüquqların verilməsi və öhdəliklərin köçürülməsini Tərəflər Sazişə tam mümkin və nəzərdə tutulan bir fəaliyyət kimi qəbul edirlər. Yuxarıda göstərilənlərə müvafiq surətdə, Dövlət hakimiyyət orqanları razılıq verir və öz üzərinə öhdəlik götürür ki, CQBK iştirakçılarından müvafiq xahiş alındıqdan sonra (i) Layihə iştirakçısının 23.15 Bölmesində təsvir edildiyi kimi üçüncü tərəf benefisiar kimi hüquq və veziyətini təsdiq etmek, və/yə (ii) hüquqların verilməsi və ya öhdəliklərin ötürülməsini qanunlaşdırıbmək və onlara hüquqi müdafiə vasitesi qüvvəsini vermək üçün və ya 16.5 Bəndində nəzərdə tutulduğu kimi Layihə iştirakçılarına podratçı olmaq imkanını yaratmaq məqsədi ilə lazımlı olan bütün sənədləşməni təqdim, qəbul və/yaxud təsdiq edəcəklər.

## MADDƏ 17

### MÜBAHİSƏLƏRİN HƏLLİ VƏ TƏTBİQ OLUNAN QANUN

17.1 Bu Maddənin müddeələri, bu Sazişin hər hansı digər müddeələrinin 17.13 Bəndində istinad edilmiş qanunvericiliyə əsasən qeyri-qanunılıyi, qüvvədə olmaması və ya icbari qaydada icra edilə bilməməsinə baxmayaraq, qanuni qüvvəyə malikdir və tətbiq edilir. Maddə 17-də nəzərdə tutulmuş arbitraj İCSID Konvensiyasının 26-ci Maddəsində göstərilən münaqişənin həll edilməsi üçün hüquqların yerli məhkəmədə müdafiə olunmasının tükənməsi şərtlərinə tətbiq edilmir. Əvvəlcədən müvafiq bildirişin təqdim olunması və Tərəflərə yaranmış mübahisəni arbitraja müraciət etmədən şərait yaratmaq məqsədi ilə, və bu Maddəyə müvafiq olaraq hər hansı məsələni Tərəf və ya Tərəflər vasitəsi ilə arbitraj tərefindən baxılmağa təqdim etməyin ilkin şərti olaraq, Tərəf və ya Tərəflər bütün digər Tərəflərə mübahisə haqqında bildiriş təqdim etməli və məsələni arbitrajın baxılmasına 22-ci Maddənin müddeələrinə müvafiq olaraq təqdim olunmuş bildiriş tarixindən yalnız otuz (30) gün keçidkən sonra təqdim edə bilərlər; bir şərtlə ki, müvafiq Tərəf mübahisə(ler) haqqında bildiriş təqdim etmişdirlər, bu mübahisə(ler) üzrə arbitraja qatılmaq üçün yenidən bildiriş təqdim etməyə ehtiyac olmayıcaq; və əlavə olaraq bir şərtlə ki, mübahisə arbitraj tərefindən baxılmaq üçün təqdim olunduqdan sonra, Arbitrajdə iştirak edən tərəf üçün araşdırılan mübahisələrin siyahısına yenisiన əlavə etmək, onları deyişdirmək və ya yenidən tərif etmek üçün yenidən bildiriş təqdim etmek üçün ehtiyac olmayıcaq. Bir tərəfdən (i) Hökumət, Dövlət, hər hansı Dövlət müəssisəsi və/yaxud hakimiyət orqanları və digər tərəfdən (ii) bir və ya bir neçə CQBK iştirakçıları arasında bu Sazişdən irəli gələn və ya bu Sazişlə hər hansı formada əlaqədar olan (o cümlədən bu Sazişin meydana çıxması, onunla bağlı məsələlərin arbitraj məhkəməsində həll olunması, yaxud mövcudluğu, qanuniliyi və ya xətm olunması ilə bağlı olan) hər hansı mübahisə bu Maddəyə uyğun olaraq arbitraj məhkəməsinə verilə bilər. CQBK iştirakçıları belə mübahisəni arbitraj məhkəməsinə birlikdə vere bilər və öz aralarında arbitraj məqsədləri üçün bu Sazişə uyğun olaraq verilmiş hüquqları böülüsdürə bilərlər; daha sonra razılaşdırılır və nəzərdə tutulur ki, yuxarıda deyilənlər birdən çox CQBK iştirakçısının iştirak etdiyi arbitraj məhkəməsində CQBK iştirakçılarının hər hansı və ya bütün mübahisəli məsələlərdə birgə mövqə tutmasını tələb etmir. Bundan başqa, arbitraj məhkəməsinə mübahisədə özünün bilavasitə marağının olduğunu göstərən və çıxarılaçq qərar ilə razi olacağını bildirən hər hansı CQBK iştirakçısı ilk əvvəl tərəf olmadığı arbitraj araşdırmasına, onun prosesə qoşulacağına qədər tutulmuş protokollar ilə razi olmasına bildirmək şərti ilə, qoşula bilər.

17.2 İCSID Konvensiyasına dair Dövlətin bilavasitə qeyd-şərtləri istisna olmaqla, Hökumət və bütün başqa Tərəflər bununla bu cür mübahisələrin İCSID Konvensiyasına və İCSID Arbitraj Qaydalarına uyğun olaraq arbitraj yolu ilə həll etməyə razılıqlarını verirlər. Hökumət Dövlət hakimiyət orqanlarının bu Sazişdən irəli gələn və ya onunla əlaqədar hər hansı bir formada olan mübahisələr üçün İCSID yurisdiksiyasına razılıq verməsinin qanuni qüvvəsini təmin etmək üçün lazım olan bütün tədbirləri görür və qərarları qəbul edir. İCSID Arbitraj Qaydaları ilə bu Sazişin müddeələri arasında ziddiyyət olduqda, bu Sazişin müddeələrinə üstünlük verilir. İCSID Konvensiyasının 25(1) Maddəsinin məqsədləri üçün və bu Sazişlə bağlı olan digər məqsədlər baxımından Tərəflər arasında meydana çıxan hər hansı münaqişə bilavasitə investisiya nəticəsində meydana çıxan qanuni münaqişə hesab edilir. Qüvvəyəmənmə tarixində etibarən Tərəflər arasında yaranan biləcək hər hansı bir mübahisə «effektiv surətdə başlanmış» və Hökumətin xarici kapitala tətbiq etdiyi bütün icazə və səlahiyyətlərin tətbiq

olunduğubilavasite investisiya nəticəsində yaranan qanuni mübahisə hesab olunur. Hökumətin ICSID Konvensiyasına istisnasi sonradan deyişdirilmiş və leğv olunmuşdursa və bunun neticəsində evvələr ICSID Konvensiyasına müvafiq surətdə arbitrajda baxıla bilməyən məsələlər bundan sonra bu Konvensiyanın müddəalarına əsasen arbitrajda çözüle bilər, Hökumet və bütün başqa Tərəflər bu cür mübahisələrin ICSID Konvensiyasına və ICSID Arbitraj Qaydalarına uyğun olaraq arbitraj yolu ilə həll etməyə razılıqlarını verirlər.

17.3 Əgər hər hansı səbəbdən (o cümlədən Hökumətin ICSID Konvensiyasına qeyd-şərtləri də daxil olmaqla) və 17.2 Bəndində verilən razılığa baxmayaraq, bu Saziş nəticəsində meydana çıxan ve ya bu Sazişə başqa cür əlaqəli olan hər hansı mübahisənin həll edilməsi üçün ICSID arbitrajının keçirilməsi mümkün deyilsə, bu münaqişə son olaraq Beynəlxalq Ticarət Palatasının Arbitraj Qaydalarına («ICC Qaydaları») əsasən həll edilir. ICC Qaydaları ilə bu Sazişin arbitrajla bağlı müddəaları arasında ziddiyət yarandıqda, bu Sazişin müddəalarına üstünlük verilir.

17.4 Bu Saziş əsasında yaradılan arbitraj məhkəməsi üç (3) hakimdən ibarət olur və bu hakimlərdən birini arbitraj baxılmasını tələb edən Arbitrajda iştirak edən Tərəf və ya Arbitrajda iştirak edən Tərəflər, digərini isə Arbitrajda iştirak edən eks Tərəf və ya Arbitrajda iştirak edən eks Tərəflər teyin edirlər. Arbitraj tribunalına sədrik edən üçüncü hakim isə birinci və ikinci tərəfin və ya tərəflərin teyin etdikləri hakimlərin razılığı əsasında teyin edilir. Əgər arbitraj məhkəməsi haqqında müraciətdən sonra 30 (otuz) gün ərzində belə iki hakimdən hər hansı biri teyin edilməsə, yaxud birinci iki hakim onlardan sonuncusunun teyin edilməsindən sonra 30 (otuz) gün ərzində üçüncü hakimin teyin edilməsi haqqında razılığa gəle bilməsələr, bu üçüncü hakimin teyin edilməsi hər hansı Arbitrajda iştirak edən Tərəfin müraciətindən əsasən hakimləri ICC Arbitraj Qaydalarının teyinetmə müddəalarına uyğun olaraq fəaliyyət göstərən Beynəlxalq Ticarət Palatası tərəfindən heyata keçirilir. ICSID Konvensiyası və ICSID Arbitraj Qaydalarına əsasən keçirilən məhkəmə işi ilə əlaqədar tərəflər ICSID Konvensiyasının istinad edildiyi 38-ci Maddeyə uyğun olaraq üçüncü və sadrlik edən hakimin teyin edilməsi müddəti Arbitrajda iştirak edən Tərəfin Beynəlxalq Ticarət Palatasına müraciətindən sonra 90 (doxsan) günə qədər uzadılması haqqında razılığa gəlirlər.

17.5 Bu Sazişə uyğun olaraq meydana çıxan hər hansı arbitraj məhkəməsinin işi ilə əlaqədar Arbitrajda iştirak edən Tərəflərin yazılı razılığı ilə məhkəmə işi haqqında əlavə və ya alternativ qaydalar qəbul edilə bilər.

17.6 Tərəflər bütün arbitraj araşdırmalarının İsvəçrənin Cenevrə şəhərində keçirilməsinə razi olurlar (bütün Arbitrajda iştirak edən Tərəflərin bu araşdırmaların Xarici ölkələrin arbitraj məhkəməlerinin qərarlarının tanınması və icra olunması haqqında 1958-ci il Nyu-York Konvensiyasını ratifikasiya etmiş başqa ölkədə keçirilməsinə yazılı razılıqları olduğu hallar istisna edilmək). Hər hansı arbitraj prosesi zamanı istifadə edilən dil ingilis dili olmalıdır və hakimlər bütün məqsədlər üçün bu Sazişin ingilis dilindəki mətnindən istifadə edir və həmin mətnə istinad edirlər. Arbitrajda iştirak edən hər hansı Tərəfin müvafiq müraciəti olduqda arbitraj məhkəməsi prosesinin sinxron tərcüməsi və sübutlarım və sənədlərin yazılı tərcüməsi bu barədə müraciət etmiş Arbitrajda iştirak edən Tərəfin hesabına təmin edilir.

17.7 Tərəflər mübahisənin həll edilməsi üçün lazım olan her hansı məlumatın alınması məqsədi ilə arbitraj tribunalına Obyektlərə əsaslandırılmış şəkildə sərbəst giriş təmin edirlər. Hər bir Arbitrajda iştirak edən Tərəf, Arbitrajda iştirak edən qarşı Tərəfin, yaxud

hakimlərin müraciəti əsasında, hakimlərin fikrincə mübahisə ilə əsaslı əlaqəsi olan bütün sənədlərin təqdim edilməsini və şahidlərin iştirakını təmin edir.

17.8 Arbitraj məhkəməsinin bu 17-ci Maddə əsasında verilmiş qərarı, belə qərar arbitraj məhkəməsi tərəfindən verildiyi andan etibarən, Arbitrajda iştirak edən Tərəflər üçün son və icbari olmalıdır. Arbitrajda iştirak edən Tərəflər belə qərara dərhal və ləngimədən eməl etməyi öz öhdələrinə götürürlər. Belə qərar müvafiq yurisdiksiyaya malik hər hansı məhkəmədə məhkəmə yolu ilə təsdiq və ya icra edilə bilər, yaxud bu qərarın məhkəmə tərəfindən təsdiq edilməsi və onun icrasının təmin edilməsi və yerinə yetirilməsi (hansının tətbiq edilə bilməsindən asılı olaraq) haqda ərizə ilə müraciət oluna bilər.

17.9 9.2(i) yarımbəndinin müddəalarına müvafiq olaraq, əgər son məhkəmə qərarına pul itkisinin ödənilməsi də daxildirsə, həmin qərar bu Sazişin ödənilən və ödənilməli olan məbləğlər haqqında müddəalarına uyğun olaraq Dollarla ödənilir, və mübahisəyə səbəb olan hadisə, öhdəliyin yerine yetirilməməsi, qeyri-səhih məlumatlarla azdırmaq və digər pozuntuların baş verdiyi gündən bu barədə məhkəmə qərarının tam icra edildiyi tarixə qədər hesablanmış faizin ödənilməsini də əhatə edir. Arbitraj məhkəməsi məqsədəyə uyğun hesab etdiyi aralıq və ya mötədil tədbirlərin görülməsi haqqında qərarlar da çıxara bilər.

17.10 İCSID Konvensiyasına və İCSID Arbitraj Qaydalarına əsasən keçirilən arbitraj proseslerinə münasibətdə Tərəflər bununla qərarın ləğv edilməsini tələb edən Arbitrajda iştirak edən Tərəf həmin qərarın tam məbləği həcmində qeyd-şərtsiz bank zəmanəti təqdim etməyinə, hər hansı qərarın icrasının İCSID Konvensiyasının Maddə 52-yə uyğun olaraq bu məqsədlər üçün təyin edilmiş fərdi (*ad hoc*) Komitə tərəfindən təmin edilməyəcəyinə razı olurlar. ICC qaydalarına əsasən keçirilən arbitrajlara münasibətdə Arbitrajda iştirak edən Tərəflər bununla arbitraj prosesinə məhkəmə yolu ilə özləri tərəfindən müdaxilə edilməsi hüququndan, eləcə də hər hansı son arbitraj qərarını ləğv etmək, təxirə salmaq və ya onun təsdiq və ya icrasının təmin edilməsini hər hansı yurisdiksiyaya (həmin arbitrajın keçirildiyi yurisdiksiya istisna edilməklə) malik hər hansı məhkəmə tərəfindən inkar edilməsinə nail olmaq hüququndan imtina edirlər.

17.11 Hər bir Dövlət hakimiyyət orqanı bununla bu Saziş tətbiq etmək üçün hər hansı məhkəmə işi və ya bu Sazişə əsasən arbitraj məhkəməsi tərəfindən verilmiş hər hansı aralıq və mötədil qərarı və ya məhkəmənin son qərarını icra etməklə əlaqədar toxunulmazlıq iddialarından, o cümlədən iş prosesinin toxunulmazlığı, hər hansı məhkəmənin yurisdiksiyاسının toxunulmazlığı və onun aralıq və ya mötədil qərara əsaslanan əmlak üzərinə məhkəmə qərarından əvvəl hebs qoyulmasına və məhkəmənin son qərarının yerinə yetirilməsinə aid mülkiyyət toxunulmazlığından əl çəkir; lakin bir şərtlə ki, bu Sazişin heç hansi digər müddəasına varmadan, bu Bənd ilə nəzərdə tutulmuş imtina yalnız Dövlət hakimiyyət orqanlarının Ərazi xaricində sahib olduqları və ya onların nəzarəti altında olduqları əmlaka şamil edilir və (i) müstəsna olaraq diplomatik hüquqların, o cümlədən Hökumətin diplomatik missiyalarının, konsulluq idarələrinin, xüsusi missiyalarının, beynəlxalq təşkilatlar və ya beynəlxalq konfranslar yanında missiyalarının hüquqlarının həyata keçirilməsinə istifadə olunan və ya istifadə olunması nəzərdə tutulan əmlaka, o cümlədən onların mebellərinə, nəqliyyat vasitələrinə və yalnız belə bir missiya, vəzifə, təşkilat və/yaxud konfransların maliyyələşdirilməsi zamanı istifadə olunmaq üçün bank hesablarında saxlanılan vəsaitlərə, (ii) hərbi təyinatlı və ya hərbi məqsədlər üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan əmlaka, (iii)

Hökumətin əsas mədəni ırsının və ya arxivlərinin bir hissəsini təşkil edən və satışa çıxarılmayan və ya çıxarılmazı planlaşdırılmayan əmlaka, o cümlədən muzey, arxeoloji qazıntı ərazisi, kitabxana və bunlarla əlaqədar tarixi qoruqlara və elim obyektlərə, qəbristanlıqlara, heykəllər və digər oxşar əmlaka, (iv) Ərazi xaricində yerləşən sərgidə nümayiş etdirilən elmi və ya tarixi maraq doğuran və satışa çıxarılmayan və ya çıxarılmazı planlaşdırılmayan əmlaka və (v) xüsusi olaraq Hökumət tərəfindən istifadə olunan gəmi və təyyaralərə şamil edilir.

17.12 (a) Bu 17-ci Maddədə heç nə hər hansı mübahisənin aradan qaldırılması məqsədilə digər mübahisə həlli üsullarından istifadəni nəzərdə tutan yazılı sazişin (beynəlxalq seviyyəli müstəqil ekspertlərdən istifadə daxil olmaqla) ("Tezlepdirilmiş Mübahisə Həlli") Tərəflər arasında bağlanması mane ola bilməz, lakin bu kimi ayrıca yazılı saziş olmadığı təqdirdə, 17-ci Maddənin müddəaları tətbiq edilir.

(b) Tezlepdirilmiş Mübahisə Hellindən istifadə edərək mübahisəni (və ya xüsusi mübahisə növünü) həll etmək üçün Tərəflər yazılı saziş bağladıqları halda aşağıdakı üsullar tətbiq edilir:

- (i) Tezlepdirilmiş Mübahisə Hellinə istinad etmək istəyən Tərəf bu Sazişin 22-ci Maddəsinə uyğun olaraq digər Tərəfə a) arada narazılığın olması haqda məlumat verir və bu bildirişdə mübahisəli məsələnin nədən ibaret olduğunu xülasa şəklində göstərir; b) öz tərəfindən 17.12 (b) bəndinə uyğun olaraq mübahisəni Tezlepdirilmiş Mübahisə Hellinə təqdim etmək və c) mübahisəni həll etmək məqsədilə tək müstəqil "Ekspert"ın təyin olunması üçün digər Tərəfin bildiriş verən Tərəfə qoşulmasının xahiş olunduğunu bildirir;
- (ii) Əgər otuz (30) gün ərzində fəaliyyət göstərmək istəyən Ekspert Tərəflərlə birlikdə təyin edilməmişə, mübahisenin həlli bu Sazişin 17.12(b) Bəndinə deyil, 17-ci Maddəsinin müddəalarına uyğun olaraq dərhal məhkəməyə ötürülməli və 17.12 (b)(i) Bəndinə uyğun olaraq təqdim olunmuş bildiriş 17.1 Bəndinə uyğun olaraq mübahisənin olduğu haqda bildiriş hesab edilməlidir;
- (iii) Ekspert kimi fəaliyyət göstərəcək şəxs Tərəflərlə birlikdə seçildikdən sonra Tərəflər dərhal bu şəxse onun seçildiyi və təklif olunan şərtləri, o cümlədən, təyin olunduğu müddət ərzində Ekspertin bu təyinatına əsasən yerinə yetirdiyi vəzifəsi ilə maddi ziddiyət yaranan və ya yarada biləcək öhdəlik və ya marağı qəbul etmesi və ya qəbul etməyə razılıq verməyəcəyi barədə öhdəlik haqqında yazılı bildiriş verirler. Tərəflər birlikdə seçdikləri şəxslən təklif olunmuş şərtlərə əsasən özünün Ekspert kimi təyinini yeddi (7) gün içində təsdiq etməyi və bu təyinatına əsasən yerinə yetirdiyi vəzifəsi ilə maddi ziddiyət yaranan və ya yarada biləcək öhdəlik veya maraqları bildirməyi tələb edirlər;
- (iv) Tərəflər bu şəxslən öncə təklif olunmuş şərtlərdən fərqli şərtlər üzərində və ya 17.12 (b)(i) Bəndinə uyğun olaraq otuz (30) gün içində verilən bildirişdən sonra başqa Ekspertin seçiləməsi barədə razılığa gele bilməyənədək, bu şəxs ona təklif olunmuş şərtlərlə Ekspert kimi təyinini istəməz yaxud qəbul edə bilməzsə, mübahisənin həlli bu Sazişin 17.12(b) Bəndinə deyil, 17-ci

- Maddesinin müddealarına uyğun olaraq dərhal məhkəməyə ötürülməlidir;
- (v) Ekspertin son təyinindən keçən iyirmi (20) gün ərzində hər bir Tərəf bu Eksperto yazılı ərizələr göndərir, sənədlərin surəti bu Sazişin 22-ci Maddesinə uyğun olaraq digər Tərəfə verilir və bu Tərəf ərizələri qəbul etdikdən sonrakı on (10) gün ərzində öz şəhərlərini Eksperta yazılı şəkildə təqdim etmək və bu şəhərlərin surətlərinə bu Sazişin 22-ci Maddesinə uyğun olaraq digər Tərəfə göndərmək hüququna malikdir (bu şətələ ki, mübahisənin ədaləti həlli üçün Ekspert hesab etdiyi kimi zəruri olduqda bu müddətləri uzadı biler);
  - (vi) Mübahisənin həlli üçün zəruri olduğunu heasb edən Ekspert müəyyən olunmuş müddətlər ərzində Tərəflərin sənədləri təqdim etmələrini tələb etmək səlahiyyətinə malikdir. Bu Sazişin 22-ci Maddesinə uyğun olaraq bu yolla təqdim olunan her hansı bir sənədin onu təqdim edən Tərəf tərəfindən digər Tərəf üçün eyni zamanda surəti çıxarılmalıdır;
  - (vii) Ekspertə ünvanlanmış hər hansı bir şifahi təqdimat cavab vermək və öz təqdimatını etmək istəyen Tərəflərin iştirakı ilə Ekspertin uyğun hesab etdiyi vaxt və yerdə yerinə yetiriləcəkdir;
  - (viii) Ekspertin yazılı və şifahi məlumatları ingilis dilində aparılmalıdır;
  - (ix) Tələb olunduğu halda Ekspert qərəzsiz peşkar, katiblik və/yaxud texniki məsləhətləşmə apara biler;
  - (x) Ekspert qərar çıxarıır (bu qərar 17.12 (b)(i) Bəndinə uyğun olaraq verilən bildirişdə bəyan edilmiş məsələlərlə məhdudlaşır və həmçinin, Tərəflərin razılığına əsasən (bu razılıqdan əsaslı olaraq imtina edilə bilinməz) uzadıla bilən (bu uzatma on beş (15) gündən artıq olmamalıdır) Ekspertin qırx beş (45) günlük son təyin olunma müddəti ərzində bu qərarın çıxarılmasını izah edən səbəblər tam yazılı şəkildə göstərilir;
  - (xi) Əgər Ekspert son təyin olundugundan sonraki qırx beş (45) gün ərzində (və ya mümkündürse, altmış (60) gün ərzində) qərar çıxarmazsa, bu halda (i) Tərəflərin razılığına görə 17.12 (b) Bəndində ifadə olunmuş üsula uyğun olaraq başqa Ekspert təyin olunmalı və bu təyinin tanınmasından sonra Tərəflər üzərinə öhdəlik qoyacaq və yeni Ekspertin təlimatlarını ləğv edəcək mövcud Ekspertin çıxardığı qəraradək, mövcud Ekspertin təyininə yeni Ekspert öz təyinini qəbul etdiyi təxədən önce xitam verilir və ya (ii) əger Tərəflər yeni Eksperti təyin etməyə razılaşmırlarsa (razılığın olmaması bu qırx beş (45) (və ya mümkündürse, altmış (60)) günlük müddət ərzində Tərəflərin birinin digərinə verdiyi yazılı bildirişlə müəyyən edilə bilər), mübahisə bu Sazişin 17.12(b) Bəndinə deyil, 17-ci Maddesinin müddealarına uyğun olaraq həll üçün məhkəməyə ötürülməlidir;
  - (xii) Ekspertin qərarı qəti və Tərəflər üzərində icbari olmalıdır və (i) Ekspert tərəfindən edilən ciddi fakt və ya bəyan xətası, (ii) Ekspert tərəfindən müvafiq ziddiyətli maraq və ya öhdəliyin bildirilməməsi, (iii) 17.12 (b)(iii) Bəndində ifadə edilmiş öhdəliyin pozulması və ya (iv) yalan halları istisna olmaqla məhkəmə qərarına məruz qala bilməz;

- (xiii) 17.12 (b) Maddəsinin müddəalarına uyğun olaraq təyin olunmuş Ekspert fealiyyət göstərmək istəmirsə yaxud iqtidarında deyilse və ya müstəqil olmadığını yaxud faktiki olaraq təyini ilə nəzərdə tutulan məsələlərlə meşğul olmadığını müəyyən edirsə, bu halda Tərəflər başqa Eksperti təyin etməlidirlər; eğer Tərəflər razılığa gələ bilmirlərsə, mübahisə bu Sazişin 17.12(b) Bəndinə deyil, 17-ci Maddəsinin müddəalarına uyğun olaraq həll üçün məhkəməyə ötürülməlidir;
- (xiv) Her bir Təraf Tezlösdirilmiş Mübahisə Həlli üsulunun həyata keçirilməsi ilə əlaqədar Ekspertlə işe cəlb olmuş vəkil, məsləhətçi, şahid və işçilərin xərclərini çekməlidir; katiblik və inzibati xərclər daxil olmaqla Ekspertin və qərarın çıxarılması ilə əlaqədar müstəqil məsləhətçilərin bütün xərcləri Tərəflər arasında yarıya bölüşdürülrək çəkilməlidir;
- (xv) Ekspert öz qərarını hakim hesab edilərək deyil, mütəxəssis kimi çıxarmalıdır və 1950-1979 Arbitraj Aktının müddəaları və məhkəməyə aid qanunlar Ekspertə və ya onun qərarına yaxud onun bu qərarı qəbul etməkdə istifadə etdiyi üsulla tətbiq edilməməlidir;
- (xvi) 17.12 (b)(xii) Bəndində əksinin nəzərdə tutulduğundan başqa Tərəflər Ekspertin qərarına tabe olmalıdır və Tərəflərdən hər hansı birinin bu qərara tabe olmadığı halda bu Sazişin pozulması hesab ediləcəkdir. Tərəflərin hər biri Ekspert qərarının müddəalarına tabe olmayan Tərəfi tabe olmağa məcbur edəcək əmrin verilməsi üçün hər hansı selahiyətli məhkəməyə müraciət edə bilər; belə müraciət xüsusi hərəkətin icrası və/yaxud maddi kompensasiyanın ödənilməsi üçün verilə bilər.
- 17.13 Bu 17-ci Maddə İngilterənin əsas hüququna uyğun surətdə, İngilis hüququnun (i) suveren dövlətlərin əməliyyatlarının mühakimə olunmasına mane olan və ya güman edilən qanunilik veren və ya (ii) bu 17-ci Maddəni tənzimlemek üçün hər hansı digər qanunun müddəalarından istifadəsini tələb edən qayda və prinsipləri olunması istisna edilməklə tənzimlənir.

## MADDƏ 18

### ƏMƏLİYYAT ŞİRKƏTİ

- 18.1 Yalnız Azərbaycan Respublikası Qanunvericiliyinin hər hansı Əməliyyat şirkətinin Ərazi daxilində biznes əməliyyatı aparmaq üçün qeydiyyatdan keçməsi haqqında hər hansı təlibəne əməl etmək və burada 2.3 Bəndində müəyyən olunmuş mövcud köməklik və koordinasiya prinsiplərini nəzərə almaq şərti ilə, CQBK iştirakçıları bir və ya bir neçə Əməliyyat şirkəti yaratmaq, ona sahib olmaq və nəzarət etmək və/yaxud Ərazi daxilində, yaxud onun xaricində hər hansı yurisdiksiya çərçivəsində yaradılmış bir və ya bir neçə Əməliyyat şirkəti seçmək hüququna malikdir. CQBK iştirakçıları birlikdə (i) CQBK iştirakçıları adından Hökumətin hər hansı Layihə sazişi əsasında müəyyənləşdirilmiş her hansı və bütün öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi və (ii) CQBK iştirakçıları adından, CQBK iştirakçılarının hər hansı Layihə sazişində irəli gələn

bütün öhdeliklerinin yerine yetirilmesi məqsədi ilə hər hansı Əməliyyat şirkətini təyin etmək hüquq vardır. Hər hansı və bütün Əməliyyat şirkətləri, CQBK iştirakçılarının verdiyi icazə həddində hər hansı və bütün Layihə üzrə fəaliyyətlə əlaqədar, CQBK iştirakçılarının agenti və ya müstəqil podratçısı kimi, CQBK iştirakçılarının bildirdiklərinə müvafiq olaraq, fəaliyyət göstəre bilərlər.

- 18.2 CQBK iştirakçılarına bununla özünün və hər hansı Podratçının (hər hansı Əməliyyat şirkəti də daxil olmaqla) Layihə üzrə fəaliyyətlə bağlı işə götürücəyi işçiləri seçmək və onların sayını təyin etmək səlahiyyəti verilir. Dövlətin CQBK ilə bağlı işə götürülen bütün vətəndaşları onlardan tələb edilən iş saatlarının məqdarının və onlara ödənilmək haqqı ilə verilən güzəştləri, eləcə də işə götürmənin digər maddi aspektlərini müəyyən edən yazılı əmək müqavilələri əsasında işə götürürlər. Özlerinin müvafiq əmək müqavilələrinə uyğun olaraq, belə işçilər onların işə götürülməsi baxımından məqsədə uyğun olan yerlərdə yerləşdirilirlər. Nəzərə alaraq ki, heç bir Layihə iştirakçısı (i) Təbii qazın daşınmasına dair beynəlxalq səviyyəli layihelerdə tətbiq olunan və əmək fəaliyyəti sahəsində istifadə olunan qayda və standartlardan yuxarı və ya (ii) işçi qüvvəsinin effektiv və səmərəli surətdə çalışmasına qarşı çıxan qayda və standartlardan istifadə etmir, Ərazi daxilində Layihə ilə əlaqədar olaraq çalışan Dövlətin vətəndaşlarına münasibətdə tətbiq olunan qaydalar, o cümlədən iş günlünün davamiyəti, məzuniyyət, ödənişlər, kompensasiyalara dair qaydalar və iş yerində tətbiq olunan təhlükəsizlik və sağlamlıq standartları, Azərbaycan Respublikası Qanunverciliyinə müvafiq olaraq ölkə vətəndaşlarına təqdim olunan şəraitdən daha aşağı səviyyədə olmamalıdır.
- 18.3 CQBK fəaliyyətlərinin müvafiq surətdə yerinə yetirilməsi üçün lazıim olan xidmətlərin, avadanlığın, materialların, makinaların və aletlərin, nəqliyyat vasitələrinin, ehtiyat hissələrinin, digər mal və xidmətlərin təchiz edilməsinə münasibətdə, CQBK iştirakçıları və hər hansı Podratçı (hər hansı Əməliyyat Şirkəti daxil olmaqla) Azərbaycan təchizatçılarına üstünlük verməlidir, bu şərtlə ki, Azərbaycan təchizatçıları digər mümkün mənbələrlə nisbətdə materiallarının qiyməti, keyfiyyəti və əldə etmə mümkinlüyü baxımından rəqabət apara biləcək səviyyədə olsun. Bu 18.3 Bəndinin məqsədlərinə uyğun olaraq Azərbaycan təchizatçısı Layihə iştirakçısına yuxarıda gösərilən xidmətləri və ya məhsulları təchiz edilməsi üçün tenderə girmədən önce (i) qeydə alınmış və Ərazidə qanuni fəaliyyət göstərən və (ii) Ölkə vətəndaşları tərəfindən ən azı ikiyirmi faizinə (20%) nəzarət edilən hər hası istehsalat, iqtisadi yaxud digər yönümlü Müəssisə (Dövlət Müəssisəsi daxil olmaqla) olmalıdır.
- 18.4 CQBK iştirakçıları Hökumətin CQBK Nümayəndəsi ilə məsləhətləşərək Əməliyyat Şirkəti yaxud başqa vasiti ilə Öləkə vətəndaşlarına ilədə ən az 5.000 tələbə-saat həcmində təlim və tədris xidmətləri (səhiyyə, təhlükəsizlik, etraf mühit yaxud başqa sahələrdə) göstəcəklər. Bu təlimlər Əməliyyat Şirkəti, Podratçılar yaxud yerli tədris təchizatçılarına verilən səlahiyyətlər vasitəsi ilə həyata keçirilə və icra edilə bilərlər.

— 5 —

FORS MAJOR

- 19.1 Pul vəsaitinin ödənilməsinə dair öhdəlik istisna olmaqla, hər hansı bir Tərəfin bu Saziş müvafiq olaraq öhdəliklərinin ve ya onların hər hansı bir hissəsinin yerinə yetirilməməsi və ya yerinə yetirilməsində gecikdirmə bu Sazişdə verilmiş terifə əsasən Fors Major şəraitində irəli gəldikdə və ya onun nəticəsi olduqda müvafiq öhdəliyin yerinə yetirilməsi müvəqqəti olaraq dayandırıla bilər.
- 19.2 Dövlət hakimiyyət orqanlarına münasibətdə Fors Major hadisələri aşağıdakılard ilə mehdudlaşır: (i) təbii felakətlər (zelzələ, yer sürüşməsi, sıklon, sel, yanğın, ildirim, daşqınlar, vulkan püskürməsi və bunlara oxşar təbii hadisə və şəraitlər), (ii) müstəqil dövlətlər arasında müharibələr, bir şərtlə ki, Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına əsasən müharibəni başlamasın və (iii) Azərbaycan Respublikası istisna olmaqla, müstəqil dövlətlər tərəfindən qoyulan beynəlxalq embarqo; hər bir halda bir şərtlə ki, (yuxarıda verilmiş (i), (ii) və/yaxud (iii) bəndlərindən hər hansı biri) müvafiq hadisə və ya səbəb və onların nəticələri Dövlət hakimiyyət orqanları tərəfindən onların öhdəliklərinin bütövlükde və ya hər hansı bir hissəsinin yerinə yetirilməsinin qarşısını alır, onların nəzareti xaricindədir və (yuxarıda verilmiş (i), (ii) və/yaxud (iii) bəndlərindən hər hansı biri) əvvəlcədən proqnozlaşdırıla bilən hadisələr halında, Dövlət hakimiyyət orqanlarının səhlənkarlığı, onlar tərəfindən bu Saziş və ya hər hansı digər Layihə sazişinin müddəələrinin pozulması nəticəsində yaranmayıb və onun nəticəsi deyildir.
- 19.3 CQBK iştirakçılara münasibətdə Fors Major hadisəsi müvafiq hadisə və ya səbəb və onların nəticələri CQBK iştirakçısı (CQBK iştirakçıları) tərəfindən onun (onların) öhdəliklərinin bütövlükde və ya hər hansı bir hissəsinin yerinə yetirilməsinin qarşısının alınması halları, onun (onların) nəzareti xaricində olması halları və əvvəlcədən proqnozlaşdırıla bilən hadisələr halında, CQBK iştirakçısının (CQBK iştirakçılarının) səhlənkarlığı, onun (onlar) tərəfindən bu Saziş və ya hər hansı digər Layihə sazişinin müddəələrinin pozulması nəticəsində yaranmayan və onun nəticəsi olmayan hallar ilə mehdudlaşır. Bu Bəndinin müddəələrinə müvafiq olaraq Fors Major hadisələri sırasına aşağıdakı hal və şərait daxildir, bir şərtlə ki, onlar bu Maddənin digər tələblərinə cavab versin: təbii felakət (zelzələ, yer sürüşməsi, sıklon, sel, yanğın, ildirim, daşqınlar, vulkan püskürməsi və bunlara oxşar təbii hadisə və şəraitlər), müharibə, tətil, əmək şəraiti ilə bağlı digər iğtişaşlar, үşyanlar, terror aktları, beynəlxalq embrəqollar, lazımi mal, material, xidmət yaxud texnologiyani əldə etməkdə iqtidarsızlıq, müvafiq nəqliyyat vasitelerinin əldə olunması və saxlanmasında iqtidarsızlıq, qanun, saziş, qayda, əsasnamə və fərmanların tətbiqi, Dövlət hakimiyyət orqanlarının hərəkətləri və ya hərəkətsizliyi və CQBK iştirakçılarının nəzarəti xaricində olan, burada verilmiş və ya verilməmiş, digər hadisə və şərait.
- 19.4 Pul vəsaitinin ödənilməsi istisna olmaqla, Fors Major nəticəsində hər hansı Tərəf öz öhdəlikdərini bütövlükde və ya onların bir hissəsini yerinə yetirməkdə iqtidarsız olduqda, o müvafiq Tərəfə və ya Tərəflərə dərhal yazılı bildiriş təqdim etməlidir. Bildirişdə aşağıdakı müddəələr göstərilməlidir:

- (i) Tərəfin yerinə yetirmək iqtidarında olmadığı öhdəliklər və ya onların Tərəfin yerinə yetirmək iqtidarında olmadığı hissəsi;
- (ii) Fors Major hadisəsinin tam təsviri;
- (iii) Fors Major hadisəsinin davam edəcəyi təxmini müddət;
- (iv) Fors Major hadisəsi nəticələrini aradan qaldırmaq və ya onları yumşaltmaq üçün onun (onlar) tərəfindən təklif olunan tədbirlər.

Bu bildiriş təqdim edildikdən sonra və Fors Major hadisəsinin mövcud olduğu müddət ərzində, pul vəsaitinin ödənilməsinə dair öhdəlik istisna olmaqla, müvafiq öhdəlik və ya onun müəyyən hissəsinin yerinə yetirilməsi müvəqqəti olaraq dayandırılır.

- 19.5 Fors Major nəticəsində özünün öhdəliklərini və ya onların müəyyən bir hissəsini yerinə yetirmək iqtidarında olmayan Tərəf Fors Major hadisəni aradan qaldırmaq və ya onun nəticələrini yumşaltmaq və özünün öhdəliklərinin və ya onların müəyyən hissələrinin yenidən yerinə yetirilməsinə başlanması üçün bütün səylərdən istifadə etməli və vəsaitləri cəlb etməlidir (Dövlət hakimiyyət orqanları həmçinin digər Dövlət hakimiyyət orqanlarının imkan və vəsaitlərindən istifadə edirlər).
- 19.6 Özünün öhdəliklərini Fors Major nəticəsində yerinə yetirə bilməyen hər hansı Dövlət hakimiyyət orqanı CQBK iştirakçıları və ya digər Layihə iştirakçıları tərəfindən Fors Major halının mövcudluğu müddətində və belə bir halın nəticəsində çəkdikləri zərərləri yumşaltmaq məqsədi ilə bütün addımları atmalı, habelə digər müvafiq Dövlət hakimiyyət orqanları tərəfindən addımların atılmasını təmin etməlidirlər.
- 19.7 9.1 Bəndində göstərilmiş hal və ya şəraitdə çəkilmiş İtki və ya Zərər ilə əlaqədar kompensasiya ödənilməsinə dair Dövlət hakimiyyət orqanlarının öhdəliyinə münasibətdə, Dövlət hakimiyyət orqanları həmin 9.1 Bəndinin (ii), (iii), (iv) və (v) yarımbəndlərinə əsasən Fors Major hadisəsinin mövcudluğunu bəyan etmək hüququna malik olmayıacaqlar.

## MADDƏ 20

### TƏSDİQNAMƏLƏR

201.1 Dövlət hakimiyyət orqanları bununla bu Sazişi və Hökumətlərarası sazişi aldıqlarını və onlarla tanış olduqlarını təsdiq edir və onların məqbul olduğunu bəyan edirlər.

20.2 Tərəflər bununla hal-hazırda və ya bundan sonra mövcud olan hər hansı Azərbaycan Respublikası Qanununun (onların şərhli və tətbiqi qaydaları da daxil olmaqla) CQBK iştirakçılarının bu və ya digər Layihə sazişi əsasında müəyyən edilmiş hüquqlarını təhlükə altına almamasının, onları məhdudlaşdırmasının, yaxud onlara xələl gətirməməsinin və ya həmin qanunun bu və ya hər hansı digər Layihə sazişini

bütövlükde, yaxud qismen her hansı başqa cür dəyişdirməməsinin, leğv etməməsinin ve ya ona münasibətdə üstünlük təşkil etməməsinin onların qarşılıqlı niyyəti olmasına təsdiq edirlər; bir şertle ki, Tərəflər Konstitusiyasının bu Saziş və hər hansı digər Layihə sazişi üzərində üstünlük təşkil etdiyini qəbul edirlər.

## MADDƏ 21

### ƏMƏKDADAŞLIQ VƏ ƏLAQƏLƏNDİRMƏ MEXANİZMİ

- 21.1 Hökumət Layihənin təsdiqi, təmin edilməsi, dəsteklənməsi və həyata keçirilməsinə yardım edilməsi baxımından özü ilə bölgədəki digər hökumətlər və dövlətlər arasında bağlanması zəruri və uyğun olan digər hökumətlərərəsə və çoxxərəfli saziş və müqavilələr haqqında danışçılar aparılması və onların bağlanması məqsədi ilə özünün Bütün səyələrini səfərbər edir. Yuxarıda deyilənləri məhdudlaşdırılmamaq şərti ilə, Dövlət hakimiyət orqanları sərhəddən kənara çıxan CQBK üzrə fealiyyəti başqa hökumətlərlə birgə daha səmərəli həyata keçirməkdə vasitə olacaq tədbirlərə (salis və lazımi şəkildə əlaqələndirilmiş görmrük və tranzit qayda və tədbirləri, eləcə də Təbii qazın nəqlinə nəzarət etmek məqsədi ilə Ərazi daxilində, yaxud onun hüdudlarından kanarda ümumi ölçmə qurğularından istifadə də daxil olmaqla) bağlı CQBK iştirakçıları ilə müzakirələr aparır.
- 21.2 Bir və ya bütün CQBK iştirakçılarının müraciəti əsasında Hökumət, yalnız Layihənin, yaxud onun bir qisminin və ya CQBK iştirakçılarının Layihə üzrə fealiyyətlərinin hər hansı bir qisminin maliyyələşdirilməsinə yardım göstərmək və ya CQBK ilə bağlı risklərə qarşı əks tədbirlər görmək məqsədi ilə, öz adından və ya Dövlət hakimiyət orqanları adından Hökumətin bu sazişə müyyəyen edilmiş təsdiq olunma, zəmanət, təminat və öhdəliklərinin hər hansı Kreditor və Sığortaçılara (o cümlədən beynəlxalq maliyyə qurumları və ixrac kredit agentliklərinə) birbaşa olaraq təqdim etmek baxımından zəruri və məqsədə uyğun olan yazılı təsdiqləri edir və ya zəruri və məqsədə uyğun olan sənədləri imzalayıv.
- 21.3 Hökumət bu sənədlə qəbul edir ki, bu Layihə və BTC TƏMÖHS-də təsvir edilən layihə və BTC TƏMÖHS-de müyyənənmişdirildiyi kimi əlaqədar Layihə sazişləri ("BTC Layihə sazişləri") müxtəlif və ayrı sazişlərdir. Bu Sazişin və ya hər hansı digər Layihə sazişinin heç bir müddəəsi BTC Layihə Sazişləri tərəfindən yaradılmış hüquq və öhdəlikləri dəyişmək niyyəti daşımir. Bu Sazişdə müyyənənmişdirildiyi kimi Layihə iştirakçılarının və BTC TƏMÖHS-de müyyənənmişdirildiyi kimi Layihə iştirakçılarının Layihə sazişləri və BTC Layihə sazişlərindəki müvafiq öhdəliklerinin icrasını vəziyyətdən asılı olaraq əlaqələndirmələrinə şərait yaratmaq üçün CQBK iştirakçıları ƏIBK iştirakçıları ilə əməkdaşlıq baredə müqavilə ("Əməkdaşlıq baredə müqavilə") bağlamaq niyyətindədir. Hökumət razılaşır ki, CQBK iştirakçıları və ƏIBK iştirakçılarının xahişi ilə və Əməkdaşlıq müqaviləsində təsvir olunan müvafiq hüquqların BTC Layihə sazişləri və Layihə sazişlərində təsvir edilmiş hüquqlara uyğun olduğu təqdirdə Hökumət Əməkdaşlıq sazişinin CQBK iştirakçıları və ƏIBK iştirakçılarının Layihə sazişləri və BTC layihə sazişlərindəki müvafiq hüquqlarının icrası üçün qüvvədə olan hüquq saziş təşkil etməsi baredə CQBK

ıştirakçıları ve ƏIBK iştirakçılarına yazılı şəkilde təsdiq sənədi təqdim edir. Hökumət razılaşır ki, Əməkdaşlıq sazişinin icrası heç bir halda Layihə sazişləri və/yaxud BTC layihə sazişləri tərəfindən yaradılan hüquq və öhdəlikləri məhdudlaşdırır.

21.4 Hökumət bu sənədlə (öz adından və Dövlət orqanlarının adından və onların əvzine öhdəlik götürərək) təminat verir və razılaşır ki, bu Sazişin qüvvədə olduğu müddədə Hökumət və Dövlət orqanları (i) hər hansı BTC layihəsi ilə əlaqədar hər hansı yerinə yetirməmə hali və ya mövcud vəziyyəti hər hansı Layihə sazişləndəki müvafiq təhhüdlərinin müdafiəsi kimi istifadə etməyəcək; (ii) hər hansı Layihə sazişi ilə əlaqədar hər hansı yerinə yetirməmə hali və ya mövcud vəziyyəti hər hansı BTC layihələrləndəki müvafiq təhhüdlərinin müdafiəsi kimi istifadə etməyəcək, və (1) hər hansı BTC layihəsi sazişi ilə əlaqədar hər hansı yerinə yetirməmə və ya mövcud digər vəziyyət əsasında, və ya (2) BTC TƏMÖHS-də müəyyənləşdirildiyi kimi hər hansı Layihə sazişi ilə əlaqədar hər hansı yerinə yetirməmə və ya mövcud digər vəziyyət əsasında hər hansı Layihə iştirakçısı və iştirakçısından (iii) (eks halda Hökumət və/yaxud Dövlət orqanının vermək, təzələmək və ya uzatmaq məcburiyyətində qaldığı) hər hansı hüquq, lisenziya, icazəname, sertifikat, səlahiyyət, təsdiq və ya icazəni vermək və ya təzələmek və ya geri götürməyə etiraz etməyəcəkdir.

## MADDƏ 22

### BİLDİRİŞLƏR

Bu Saziş əsasında hər hansı Tərəfin təqdim etdiyi bütün bildirişler yazılı şəkildə ingilis dilində tərtib edilir və telekslə, faksla, yaxud məktubla hər bir Tərəfə aşağıda göstərilən ünvana (yaxud bir Tərəfin bu 22-ci Maddənin müddəalarına müvafiq olaraq digər Tərəflərə vaxtaşırı bildirə bileyə hər hansı başqa ünvana) göndərilir. Teleks və ya faksla verilmiş bildiriş göndərildiyi tarixdən sonra gələn birinci iş günündə çatdırılmış hesab olunur. Məktubla göndərilmiş bildiriş yalnız alındıqdan sonra çatdırılmış hesab edilir.

### DÖVLƏT HAKİMİYYƏT ORQANLARI:

#### AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ

Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyi  
Zərdabi Prospekti 88  
370012 Bakı  
Azərbaycan Respublikası  
Kimi: Azərbaycan Respublikası Yanacaq və Energetika Naziri  
Tel: (994 12) 47 05 84  
Faks: (994 12) 31 90 05



CQBK İŞTİRAKÇILARI:

**AZƏRBAYCAN RESPUBLİKASI  
DÖVLƏT NEFT ŞİRKƏTİ**

370004, Bakı, 73 Neftçilər prospekti  
Kimə: Prezident  
Tel: +(994 12) 920745  
Faks: +(994 12) 921015

**BİPİ EKSPLOREYŞN (AZƏRBAYCAN)  
LTD**

Villa Petrolea  
Neftçilər prospekti 2  
370003, Bakı, Azərbaycan  
Kimə: Prezident, BiPi Eksplorayşn  
(Azərbaycan) Ltd  
Tel: +(994 12) 979000  
Faks: +(994 12) 979737

**TOTALFINAELF E ƏND Pİ QAFQAZ  
QAZ SA**

Plas de la Kupol 2  
La Defens 6  
92400 Kurbevua Fransa  
Kimə: Sədr\Baş menecər  
Tel: +(33) 147445134  
Faks: +(33) 147443966

**LUKAcip N.V.**

Pyatnitskaya küçəsi 58  
113095 Moskva  
Rusiya  
Kimə: Sədr\Baş menecər  
Tel: +(7095) 9518710  
Faks: +(7095) 2302714

**NAFTİRAN İNTERTREYD KO.  
(NIKO) LİMİTED**

22 Grenville Street,  
St. Helier,  
Jersey  
JE4 8PX  
Channel Islands  
Kimə: Direktorlar şurasının sədri və icraçı  
direktor  
Tel: +(441534) 74343  
Faks: +(441534) 79069 / 36844  
Bildiriş göndərir:  
Naftiran Trading Services Limited  
NIOC House  
4 Victoria Street  
London SU1H ONE  
Tel: +(44 207) 976 8314  
Faks: +(44207) 976 8148

**STATOYL AZƏRBAYCAN a.s.**

Nizami küçəsi 96  
Landmark binası, 5-ci mərtəbə  
370010, Bakı  
Azərbaycan  
Kimə: Prezident  
Tel: +(994 12) 977340  
Faks: +(994 12) 977944



## **TÖRKİŞ PETROLEUM OVERSİZ KOMPANI LİMİTED**

Nizami küçəsi 340

İSR Plaza, 4-cü mərtəbə

370000, Bakı

Azərbaycan

Kimə: TPAO nümayəndəsi

Tel: +(994 12) 989526/931498

Faks: +(994 12) 981435

*nüsxəsi göndərilir:*

Mustafa Kamal Məhəlləsi 2

Caddə, №86 Esentepe

06520 Ankara

Türkiyə

Kimə: Beynəlxalq layihələr qrupunun

meneceri

Tel: +(90312) 2877437

Faks: +(90312) 2854238

## **MADDƏ 23**

### **DİGƏR MƏSƏLƏLƏR**

- 23.1 Bu Sazişə əsasən, yaxud ona uyğun olaraq ödənilməli olan məbləğə, əgər varsa, həmin məbləğin ödənilməli olduğu tarixdən onun hesablanmış faizlə birlikdə tam ödənildiyi tarixdək Razılıdırılmış faiz dərəcəsi ilə faiz hesablanır.
- 23.2 Bu Saziş, ona qoşulan bütün əlavələr və bütün digər Layihə sazişləri ilə birlikdə, bu sazişlərin predmetinə münasibətdə Tərəflərin tam və bütün razılışmasını təşkil edir və heç bir Tərəf bu Saziş və ya digər Layihə sazişlərində aydın şəkildə göstərilənlərdən başqa her hansı növ təminat, erizə, bəyanat, əhd, saziş, öhdəlik, azadolunma və ya təəhədü vermır. Bu Saziş, Tərəflərin yazılı razılışması olduğu hallar istisna olmaqla, düzelişlərə və ya hər hansı bir digər dəyişikliklərə məruz qala bilməz. Yuxarıda deyilənlərin ümumiliyinə xələl getirmədən, bu Sazişin heç bir Maddəsi (onun hər hansı bir Bəndi də daxil olmaqla) Tərəflərin belə düzelişi, yaxud dəyişikliyi xüsusi şəkildə nəzərdə tutan və Tərəflərin bu cür düzeliş, və yaxud dəyişiklik etmək istedikləri Maddəyə və ya Bəndə xüsusi istinad edən yazılı razılığı olmadan düzelişlərə və ya hər hansı başqa dəyişikliklərə məruz qala bilməz. Bu Sazişin hər hansı Maddəsi (onun hər hansı Bəndi də daxil olmaqla) Tərəflərin ümumi razılığa gəlmə və ya danışqların aparılması yolu ilə heç bir vəchle düzəldilmiş, yaxud dəyişdirilmiş, eləcə də, əgər hər hansı belə bir düzelişi, yaxud dəyişikliyi konkret şəkildə nəzərdə tutmursa və ya həmin Maddəyə yaxud müvafiq Bəndə xüsusi istinad etmirsə, özündə hər hansı düzelişi, yaxud dəyişikliyi ehtiva edən hesab edilə bilməz. Bu Sazişdə nəzərdə tutulan hər hansı hüquqdan, güzəştən, azadolunma, maraqladan və ya imtiyazdan imtina yalnız xüsusi olaraq yazılı şəkildə həyata keçirildikdə və həmin hüququn, güzəştin, azadolunmanın, marağın və imtiyazın xüsusi olaraq nəzərdə tutulduğu Maddeyə

- (hər hansı müvafiq Bənd də daxil olmaqla) istinad etdikdə qüvvədə hesab olunur. Hər hansı belə bir imtina yalnız onun aid olduğu xüsusi şəraitlə məhdudlaşır və heç bir gələcək və ya sonrakı imtinanı nəzərdə tutmur.
- 23.3 Bu Sazişin metnində istifadə edilmiş mündəricat və başlıqlar yalnız əlverişlilik məqsədi ilə istifadə edilmişdir və onların Tərəflər üçün hər hansı müstəsna mənə daşımaları və ya hər hansı bir mövzuya aid olan bu Sazişin bütün müddəələrinin hər hansı müvafiq Maddədə və ya Bənddə tapılması nəzərdə tutulmur.
- 23.4 Mətn başqa təfsir tələb etmədikdə, bütün Maddə, Bənd və Əlavələrə istinadlar bu Sazişin Maddələrinə, Bəndlərinə və Əlavələrinə istinadlardır. Bu Sazişdə istifadə edildiyi təqdirdə «bu Saziş» və ya digər oxşar mənə kəsb edən söz və ifadələr bu Sazişin hər hansı ayrıca müddəəsinə deyil, tamamı ilə bu Sazişə istinadı bildirir. «Daxil edir» və «daxil olmaqla» və oxşar mənə kəsb edən digər ifadələr nə mətnində onlardan qabaq verilmiş müddəələrin mənasını məhdudlaşdırır, nə də onlardan sonra verilmiş müddəələri istisna edir, əksinə, bu Sazişdə işlədildikləri hər bir təqdirdə «bununla məhdudlaşdırılmadan» və ya «daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq» mənasını daşıyırlar. Mətn başqa təfsir tələb etmədikdə, tek halda işlənmiş sözlərə istinadlar cəm halda işlənmiş eyni sözlərə şamil edilir və əksinə, və hər hansı grammatik cinsə istinad başqa cinsləri də ehtiva edir.
- 23.5 Bu Sazişdə bütün işlənilən «hüquqlar», «hüquq və güzəştər», «hüquq və ixtiyarlar», «azad olunma» və digər oxşar istinadlar mətn tələb etdikdə qrant, hüquq, imtiyaz, təminat, ixtiyar, istisna, güzəşt, hüquqi mühafizə vasitələri, zəmanətlər, səlahiyyətlər, icaze, razılıq, normalardan azad olunma, maddi məsuliyyətdən azad olunma və digər oxşar məsələlərə də şamil edilmələri nəzərdə tutur. Oxşar tərzdə, bu Sazişdə işlədilən «öhdəliklər» və «tələbler» və digər oxşar istinadlar mətn tələb etdikdə bütün növ öhdəlik, tələb, təminat, zəmanət, razılışma, söz vermə normalardan azad olunma, maddi məsuliyyətdən azad olunma və digər oxşar məsələlərə də şamil edilmələrini nəzərdə tutur.
- 23.6 Hər hansı Maddə (o cümlədən onun hər hansı müddəəsi) ilə nəzərdə tutulmuş Dövlət hakimiyyət orqanlarının və ya Layihə iştirakçısının hüquq və hüquqların müdafiəsi vasitələri cəmi olaraq tətbiq edilir və bu Sazişin hər hansı digər müddəəsi və ya hər hansı digər Layihə sazişinə müvafiq olaraq belə Dövlət hakimiyyət orqanlarının və ya Layihə iştirakçısının sahib olduğu mümkün olan hər hansı digər hüquq və ya hüququn müdafiəsi vasitəsini istisna etmək məqsədi ilə tətbiq edilmir, bu şərtle ki, bu Sazişin tərəfləri hər biri belə məlumatı və informasiyanı (a) Layihə, Layihə sazişləri və CQBK fəaliyyəti ilə əlaqədar məsləhət vermək üçün istifadə etmək məqsədilə onların müvafiq məsləhətçilərinə, (b) Layihə iştirakçılarının potensial və ya həqiqi maliyyə mənbələri və maliyyə investorları və belə maliyyə mənbələri və maliyyə investorlarının müvafiq məsləhətçilərinə, bu şərtle ki, belə maliyyə mənbələri, investorları və məsləhətçiləri bu 23.7 bölməsinin müddəələrinə uyğun olaraq məxfi saxlayacaqlarına razılıq versinlər, (c) qanun və ya mövcud qanunların, qaydaların və ya birja tələblərinin işləməsi ilə tələb olunan hallarda, və (d) belə məlumat və ya informasiya bəyan edilmiş Şəxs(lər)ə artıq məlum olduğu belə informasiyanı bəyan edə bilər.

- 23.7 Dövlət hakimiyyət orqanları və digər Tərəflər hər hansı Layihə iştirakçısından bilavasitə və ya dolayısi ilə alıqları və ya hər hansı Layihə iştirakçısına və ya Layihəyə aid olan və ictimaiyyətin bilmədiyi və şəxsi olan bütün məlumat və informasiyanı məxfi saxlayır və ya onun məxfi saxlanması təmin edir.
- 23.8 Tərəflərdən hər hansı birisi, digər Tərəfin xahişinə müvafiq olaraq, özünün Bütün səylerindən istifadə edərək belə bir xahiş ilə müraciət etmiş Tərəfin hər hansı Layihə sazişinə müvafiq olaraq öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üçün zəruri və ya mütənasib sayılan bütün yazılı saziş, sənəd və digər vasitələri imzalayır və nüsxələrini mübadilə edir, və ya onların imzalanması və nüsxələrinin mübadilə edilməsini təmin edir.
- 23.9 Bu Saziş və ya hər hansı digər Layihə sazişlərində eks məna kəsb edən heç hansı müddəalarla baxmayaq, CQBK iştirakçılarından heç birisi belə bir CQBK iştirakçısını və ya onun hər hansı Ortaq şirkəti belə bir Şəxsə tətbiq edilən qanunvericiliyə müvafiq olaraq cəzalandırılması ilə nəticələnəcək heç hansı hərəkəti yerinə yetirməyə vadar edilməməli və belə bir hərəkətlərin yerinə yetirilməsindən çəkilməlidir.
- 23.10 Bu Saziş (Maddə 17-də verilmiş arbitraja dair müddəalar da daxil olmaqla) İngiltərə əsas hüququnun suveren dövlətlər arasında aparılmış sövdələşmələrə dair məhkəmə qərarının çıxarılmasına imkan verməyen və ya belə sövdələşmələrin dəyərini fərziyyə əsasında müəyyən edən bütün qayda və prinsiplər istisna olmaqla, İngiltərə qanunlarına müvafiq surətdə tənzimlənir.
- 23.11 Bu Saziş bir neçə nüsxədə ingilis və Azərbaycan dillərində imzalanmışdır. Hər hansı müddəənin və ya bu Sazişə müvafiq surətdə təqdim olunan bildirişin müxtəlif dillərdəki variantlarından irəli gələn mübahisə yarandığı təqdirdə, ingilis dilindəki metnə üstünlük veriləcəkdir.
- 23.12 Bir tərəfdən Hökumət və digər tərəfdən bu Sazişə qoşulmuş Tərəflər müvafiq tərəfə münasibətdə bu Müqavilənin müddəalarından irəli gələn və ya yaranan bütün hüquq, eks iddia və digər hüquq müdafiəsi və digər müdafiə vasitələrindən istifadə hüququnu özündə saxlayır. Bu Sazişə müvafiq surətdə Hökumət tərəfindən hər hansı CQBK iştirakçısına ödənilməli olan məbləğ digər hallarda CQBK iştirakçısı tərəfindən Hökumətə ödənilməli məbləğə qarşı sayıla və ya ondan çıxıla bilər. CQBK iştirakçıları tərəfindən Mənfəət vergisinin ödənilməsinə dair bütün öhdəliklər (8.2 (xvi) Bəndinə uyğun olaraq CQBK İştirakçısı hesab edilən Şəxs daxil olmaqla) digər hallarda bu 23.12 Bəndinə əsasən Hökumət tərəfindən CQBK iştirakçılara ödənilməli olan məbləğlərə qarşı sayıla və ya ondan çıxıla bilər. Əlavə olaraq, bu Sazişə əsasən CQBK iştirakçısı (8.2 (xvi) Bəndinə uyğun olaraq CQBK İştirakçısı hesab edilən Şəxs daxil olmaqla) tərəfindən ödənilməli olan Mənfəət vergisi həcmi belə CQBK iştirakçısının mülahizəsinə əsasən belə CQBK iştirakçısı tərəfindən Hökumət tərəfindən Təbii qazın Qaz Təchizatı Şirkəti tərəfindən Dövlət hakimiyyət orqanına satışı ilə əlaqədar olaraq Qaz Təchizatı Şirkətinə ödənilməli olan ödəniş həcmi miqdardında Qaz Təchizatı Şirkətinə ödənilə bilər. Mənfəət vergisinin ödənilməli məbləğə qarşı sayılması və ya ondan çıxılması halında, yaxud 23.12 Bəndinə uyğun olaraq Qaz Təchizatı Şirkətinə ödənişlərin həyata keçirilməsi halında belə qarşı sayılma və ya çıxılma məbləği 8.2 və 8.3 Bəndlərinin məqsədləri üçün CQBK iştirakçısı

terəfindən Mənfəət vergisinin ödənilməsi kimi qiymətləndiriləcək (o cümlədən 8.2(v) yarımbəndinə müvafiq olaraq vergilerin ödənilməsi haqqında bildirişlərin veriləməsi). Mənfəət vergisine münasibətdə hər hansı qarşılıqlı hesaba alma yaxud çıxma halında, CQBK iştirakçıları Dövlət Vergi Müfettişliyinə müvafiq qarşılıqlı hesaba alma və ya çıxma (o cümlədən onların məbləğləri) barəsində yazılı məlumat təqdim edəcək.

- 23.13 Bu Sazişin hər hansı müddəəsi 23.10 Bəndində istinad olunmuş qanunvericiliyin müddəələrinə əsasən qeyri – qanuni, etibarsız və ya müdafiə vasitəsi kimi istifadə oluna bilməyən hesab olunduqdə və ya onun belə xüsusiyyətlərə malik olduğu fərəz edildikdə, belə qeyri – qanuniyik, etibarsızlıq və ya müdafiə vasitəsi kimi istifadə oluna bilməmə bu Sazişin heç bir diger müddəəsinin qanuniliyi, etibarlılığı və müdafiə vasitəsi kimi istifadə oluna bilməyinə təsir etmir, bir şərtlə ki, müvafiq müddəənin qeyri – qanuni, etibarsız və ya müdafiə vasitəsi kimi istifadə oluna bilməməsini müəyyənləşdirmək üçün istifadə olunan müddəələr istisna teşkil etsin, və hər hansı belə qeyri – qanuni, etibarsız və ya müdafiə vasitəsi kimi istifadə oluna bilməyən müddəə Sazişin digər müddəələrinin qanuniliyi, etibarlılığı və müdafiə vasitəsi kimi istifadə oluna bilməsinə xələl gətirmədən ondan ayrılmış hesab edilir.
- 23.14 "Agent və/və ya Dövlət hakimiyət orqanının nümayəndəsi kimi fəaliyyət göstərən Şəxsler" yaxud "Dövlət hakimiyət orqanının lazımı qaydada təyin olunmuş nümayəndəsi" və ya buna oxşar istinadların bu Sazişin şərtlərinə uyğun olaraq Şəxsin əks halda məsuliyyət daşıdığı və/və ya öhdəliyinin olduğu hallardan başqa Şəxsin üzərinə fərdi məsuliyyət qoyduqları düşünülməmelidir.
- 23.15 Sazişdə iştirak etməyən şəxs (i) bu Sazişə uyğun olaraq Layihə iştirakçılarına (BTC TƏMÖHS-də müəyyənəşdirildiyi kimi) (ii) 21.3 və 21.4 Bölmlərinə uyğun olaraq 21.3 və 21.4 Bölmləri ilə əlaqədar Layihə iştirakçılarına hüquqlar verilən hallar istisna olmaqla 1999-cu ildə qəbul edilmiş Sazişlər Aktının (Üçüncü tərəflərin hüquqları) şərtlərinə uyğun olaraq heç bir hüquqə malik deyildirlər. Əvvəlki cümlə ilə və ya bu Sazişin şərtlərinə müvafiq olaraq hər hansı şəxse verilən hər hansı hüquqlara baxmayaraq Tərəflər hər hansı belə şəxsin etibar və ya qəbul edib-etməməsindən asılı olmayaraq, hər hansı belə şəxse bildiriş göndərmədən və ya onun razılığını elde etmədən Sazişin hamısı və ya bir hissəsini deyişə və ya ləğv edə bilərlər, bu şərtlə ki, (BTC TƏMÖHS-də müəyyənəşdirildiyi kimi) 21.3 və 21.4 Bölmləri ilə əlaqədar Layihə iştirakçılarına verilən hüquqlar ƏİBK iştirakçıları (BTC TƏMÖHS-də müəyyənəşdirildiyi kimi) əvvəlcədən yazılı razılıq vermədən deyişdirilə və ya ləğv oluna bilməsin.

## MADDƏ 24

### SATIŞLARIN DƏSTƏKLƏNMƏSİ

- 24.1. Maddə 5-də müəyyən olunmuş zəmanətlərə əlavə olaraq, Hökumət bununla :  
a) hər hansı Dövlət hakimiyət orqanı tərəfindən Şah Dəniz Tebii Qazının satın alınması üçün ("Qaz Satınalma Sazişi") Qaz Təchizat Şirkəti ilə Dövlət

- hakimiyyət orqanı arasında bağlanmış bütün sazişlərə uyğun olaraq bütün Dövlət Hakimiyyət Orqanlarının ödəmə öhdəliklərini;
- b) hər hansı Dövlət hakimiyyət orqanı tərəfindən Şah Deniz Təbii Qazının satılması üçün ("Qaz Satış Sazişi") Qaz Təchizat Şirkəti ilə hər hansı Dövlət hakimiyyət orqanı arasında bağlanmış bütün sazişlərə uyğun olaraq bütün Dövlət Hakimiyyət Orqanlarının vezifə öhdəliklərini;
  - c) (i) hər hansı Dövlət hakimiyyət orqanı və Qaz Təchizat Şirkəti arasında bağlanmış hər bir məsuliyyətdən azad edilmə barədə saziş; və
- (ii) Dövlət hakimiyyət orqanı və Qaz Təchizat Şirkətinin bütün və ya hər hansı sahibləri arasında bağlanmış hər hansı hər bir məsuliyyətdən azad olunma barədə qarşılıqlı sazişə uyğun olaraq bütün Dövlət Hakimiyyət Orqanlarının ödəmə və vezifə öhdəliklərini yerinə yetirilməyə zamanət ("Zəmanətlər") verir.
- 24.2. 7-ci Maddədə müəyyən olunmuş öhdəliklərə əlavə olaraq, Qaz Təchizat Şirkəti tərəfindən tələb edildiyi təqdirdə bu sazişlərdə tərəf olan Hökumət hər Agent Sazişinə və hər Qaz Satış Sazişinə uyğun olaraq dərhal:
- a) hər hansı Qaz Satınalma Sazişinə əsasən Qaz Təchizat Şirkətinə ödəniləcək bütün pulları teminat altına almaq üçün Agent Sazişi və ya Qaz Satış Sazişinə əsasən Dövlət Hakimiyyət Orqanına ödəniləcək satış gelirindən Qaz Təchizat Şirkətinə təhlükəsizlik faizi temin edir; və
  - b) hər hansı Qaz Satınalma Sazişinə əsasən Qaz Təchizat Şirkətinə ödəniləcək hər hansı məbləğlərin Agent Sazişinə yaxud Qaz Satış Sazişinə əsasən Qaz Təchizat Şirkətinin ödəyecəyi hər hansı vəsaitlərin köməyi ilə qarşılıqlı silinməsi üçün müvafiq müqavilə bağlayır.
- Hər halda bu təhlükəsizlik faizi və ya kompensasiya müqaviləsi Qaz Təchizat Şirkətinin tələb edə biləcəyi şəkildə olmalıdır.

24.3. Bununla Hökumət öhdəsinə götürür ki, o:;

- a) Qaz Təchizat Şirkətinin tələbinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("ARDNS") dərhal BOTAS Petroleum Payplayn Korporeyşn və Qaz Təchizat Şirkəti ilə saziş bağlayır. Bu sazişin müddealarına görə ARDNŞ-nin əlavələr və ya dəyişiliklər edildiyi kimi "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və BOTAS Petroleum Payplayn Korporeyşn arasında bağlanmış Təbii Qazın Satışı və Satın alınması Sazişi"ndəki hüquq və öhdəlikləri Qaz Təchizat Şirkətinə ötürülür;
- b) Zəmanətlərə hüquq təsir və qüvvə vermək üçün Qaz Təchizat Şirkəti tərəfindən vaxtaşırı tələb edilə bələn bütün yazılı sənədləri, sazişləri və digər sənədləri hazırlayır və təqdim edir; və
- c) Qaz Təchizat Şirkətinin lazımı hesab etdiyi hallarda Hökumət və ya hər hansı müvafiq Hökumət Teşkilatı tərəfindən hər hansı çoxtərəfli borc veren quruma (o cümlədən, BYIB, Avropa Yenidənqurma və İnkışaf Bankı, Asiya İnkışaf Bankı və hər hansı digər beynəlxalq və dövlət tərəfindən maliyyələşdirilən hər hansı digər borc verən qurum) bərabər və proporsional hüquqların verilməsi daxil olmaqla, bölmə 24.2-də müəyyənlenmiş hər hansı təhlükəsizlik faizi və saziş üzrə həyata

keçirilən tədbirlərə hüquqi təsir və qüvvə vermek üçün Qaz Techizat Şirkəti tərəfindən vaxtaşırı tələb olunduğu kimi bütün yazılı sənədləri, sazişləri və digər sənədləri hazırlayır və göndərir və Qaz Techizat Şirkəti tərəfindən tələb olunan Dövlət Orqanının belə sənədləri hazırlayıb göndərməsini təmin edir.



BU SAZIŞDƏKİLƏRİN TƏSDİQİ OLARAQ Tərəflər lazımi qaydada səlahiyyət verilmiş nümayəndələrinə bu Sazişi bu sənədin əvvəlində göstərilmiş gün və ilde imzalamağı tapşırılmışdır.

AZƏRBAYCAN RESPUBLİKASI  
HÖKUMƏTİ

İMZA:   
VƏZİFƏ: Azərbaycan Respublikası  
Yanacaq və Energetika Naziri

CQBK İSTİRAKÇILARI:

AZƏRBAYCAN RESPUBLİKASI  
DÖVLƏT NEFT ŞİRKƏTİ

İMZA:   
VƏZİFƏ: Prezident

TOTALFINAELF E ƏND Pİ QAFQAZ  
QAZ SA

İMZA:   
VƏZİFƏ: Baş Menecər

NAFTIRAN INTERTREYD KO.  
(NIKO) LİMİTED

İMZA:   
VƏZİFƏ: Müdir

TÖRKİŞ PETROLEUM OVERSİZ  
KOMPANI LİMİTED

İMZA:   
VƏZİFƏ: TPAO Azərbaycan  
Nümayəndəsi

BİPİ EKSPLOREYŞ (AZƏRBAYCAN)  
LTD

İMZA:   
VƏZİFƏ: Prezident

LUKAcip N.V.

İMZA:   
VƏZİFƏ: Prezidentin  
Azərbaycanda  
Nümayəndəsi

STATOYL AZƏRBAYCAN a.s.

İMZA:   
VƏZİFƏ: Leyihə üzrə menecəcə  
Beynəlxalq İnkısaflar  
üzrə Layihələr

## ƏLAVƏ 1

### MÜƏYYƏN TƏRİFLƏR

Bu Əlavə 1 qoşulduğu Tranzit ərazisine malik ölkənin hökuməti ilə sazişdə işlədilmiş, mənndə digər yolla tərif edilməmiş və baş hərflə yazılın söz və ifadələrin mənası aşağıdakı kimidir:

"40-ci ildönüm tarixi" 3.1 Bölmdə müəyyən edilmişdir.

"50-ci ildönüm tarixi" 3.1 Bölmdə müəyyən edilmişdir.

"AÇG HPBŞ" 20 sentyabr 1994-cü ildə bağlanmış Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş deməkdir.

"Tənzimlənmiş balans" 8.2(xi) Bəndində müəyyən edilmişdir.

«Ortaq şirkət» hər hansı Şəxsə aid olanda birbaşa və ya dolayı ilə, bir və ya bir neçə vasitəçi vasitəsilə, ona nəzarət edən, onun nəzarətində olan və ya ümumi nəzarət altında olan hər hansı digər Şəxs deməkdir. Bu tərifdə istifadə edildikdə «nəzarət» səsvermə hüququ verən qiymətli kağızlarda eksəriyyət və ya digər nəzarət marağına və ya Şəxsin tərkibində digər mülkiyyət marağına sahib olma, qanun və ya səsvermə hüququ verən sazişlərə müvafiq olaraq hər hansı bir Şəxsin fəaliyyətini idarə etmək və ya bu Şəxsin fəaliyyətinin istiqamətlərini və onun siyasetini müəyyən və təmin etmək hüququna bilavasitə və ya dolayı ilə sahib olmaq deməkdir.

“Agent Sazişi” Dövlət hakimiyyət orqanı ilə Qaz Təchizati Şirkəti arasında bağlanan və Qaz Təchizati Şirkətinin bu kimi Dövlət hakimiyyət orqanı tərefindən Şah Dəniz Kondensatının satışı üzrə satış nümayəndəsi kimi təyin olunmasını nəzərdə tutan sazişə deyilir.

«Razılışdırılmış faiz dərəcəsi» bu Sazişə müvafiq olaraq və ya onun şərtləri ilə ödənilməli məbləğin Faiz müddətinin hər günü üçün illik 3.5% (üç faiz yarım) və ilkin tətbiq edilen Faiz müddətinin birinci günündən sonraki ilk İş günü üçün, və sonradan, hər bir əvvəlki Faiz müddətinin birinci günündən əvvəlki İş günü üçün qüvvədə olan LIBOR dərəcesinin toplanmaları yolu ilə alınan məbləğ deməkdir.

«Saziş» bütün qoşulmuş Əlavələr də daxil olmaqla, bu Tranzit ərazisine malik ölkənin hökuməti ilə saziş və müvafiq olaraq bu Sazişə dair bütün Təreflərin imzaladığı hər bir yazılı müddəti uzatma, yeniləşdirmə, əlavə və hər hansı digər dəyişdirmə deməkdir və bununla bütün belə yazılı əlavə, yeniləşdirmə, dəyişdirmə, dəyişiklik və hər hansı digər düzəliş bu Sazişə daxil edilir.

“Böltüsdürmə üsulu” tərif 8.2(v) Bölmsində verilmişdir.

«Ərizə sənədləri» 7.3 Bəndində müəyyən edilmişdir.

«Arbitrajda iştirak edən Təreflər» bu Sazişə müvafiq olaraq mübahisəni arbitraja təqdim yaxud bu Sazişin müddəalarına müvafiq surətdə arbitraja qoşulmuş və ya

müdaxilə etmiş Tərəf və ya Tərəflər və belə bir mübahisəyə eks Tərəf və ya Tərəflər, «Arbitrajda iştirak edən Tərəf» isə onlardan hər hansı biri deməkdir.

«Azərbaycan Respublikası Qanunvericiliyi» vaxtaşırı olaraq Azərbaycan Respublikasının mütləq hüquqi qüvvəyə malik olan və Azərbaycan Respublikasının vahid qanunverici sistemini təşkil edən qanunlar, o cümlədən Konstitusiya, bütün digər qanunlar, qanun qüvvəsinə malik olan fermanlar, məcəllələr, qaydalar, əsasnamələr, rəsmi məlumatlar, bəyannamələr, təfsirlər, qərarlar, sərəncamlar, normativ aktlar və siyasetlər, Azərbaycan Respublikasının tərəf olduğu və ya gələcəkdə tərəf ola biləcəyi bütün beynəlxalq müqavilələr, habelə belə beynəlxalq müqavilələrin ratifikasiyası və ya həyata keçirilməsi üçün bütün yerli qərar, qanun və fermanlar, və bütün bu hüquqi sənədlərin üstünlük təşkil edən təfsirləri deməkdir.

«Ən əlverişli şərtlər» Layihə iştirakçısı tərəfindən hər hansı bir zamanda və ərazidə təchiz edilməsi, görülməsi və ya göstərilməsi müəyyən olunmuş bütün mal, iş, xidmət və texnologiyalara dair, eyni növə və keyfiyyətə malik olan və normal iş şəraitində eyni ərazidə bir-biri ilə əlaqədar olmayan Şəxslər arasında mövcud mal, iş, xidmət və texnologiyalara tətbiq edilən şərtlərlə müqayisə edilə bilən şərtlər altında təchiz edilən mallar, görülən işlər və göstərilən xidmətlər üçün əsas götürülən tariflər deməkdir. Buna uyğun olaraq Dövlət hakimiyət orqanları və/və ya Dövlət müəssisələri tərəfdən və arasında qəbul edilmiş mözənnələr və şərtlər «Ən əlverişli şərtlər»in tərif edilməsinə tətbiq oluna bilməz.

«Bütün səylər» müvafiq Şəxs tərəfindən onun imkanları çərçivəsində mövcud şəraitdə müvafiq məqsədə çatmaq üçün çalışqanlıqla və vicdanla edilmiş bütün qanuna uyğun və ağlabatan səylər deməkdir.

“BTC Tranzit ərazisinə malik ölkənin hökuməti ilə saziş” Bakı-Tbilisi-Ceyhan Xam Neft Boru Kəməri layihəsi ilə əlaqədar Azərbaycan hökuməti və ƏİBK iştirakçıları tərəfindən və onların arasında bağlanmış və ya bağlanacaq müəyyən Tranzit ərazisinə malik ölkənin hökuməti ilə saziş, onun müddəalarına müvafiq surətdə qisaldılmış, genişləndirilmiş, yeniləşdirilmiş, əvez edilmiş, düzəlişlər edilmiş və digər üsul və vasitə ilə dəyişiliklərə məruz qalmış formaları deməkdir.

“BTC Layihə Sazişləri” tərifi 21.3 Bölməsində verilmişdir.

“BTC sistemi” belə sistem vaxtaşırı mövcud olduğu kimi Ərazi daxilində və ya kənardə yerləşən obyektlər daxil olmaqla, Bakı-Tbilisi-Ceyhan Xam Neft Boru Kəməri sistemi və onunla əlaqədar sahib olunan və ya istifadə edilən bütün müvafiq mülkiyyət deməkdir.

«İş günü» şənbə və bazar günləri və Azərbaycan Respublikasında rəsmi bayram günləri istisna olmaqla hər bir gün, LİBOR dərcəsinin hesablanması dair isə İngilterrənin London şəhərində bankların adətən bank əməliyyatlarının aparılması üçün açıq olduqları gün deməkdir.

«İş qaydaları» Əlavə 4-də verilmiş Obyektlərin tikintisi, quraşdırılması, istifadəsi və saxlanılmasına aid olan qayda, əsasnamələr və digər müddəələr deməkdir.

“Konstitusiya” Dövlətin vaxtaşırı olaraq düzəlişlər edilə, yaxud yenileşdirilə və ya evəz edilə bilən konstitusiyası deməkdir.

«Tikinti dəhlizi» Əlavə 2-nin 6-cı Maddəsində müəyyən edilmişdir.

«Podratçı» bütün və hər hansı CQBK iştirakçısı, Yükgöndərən və ya Satış iştirakçıları yaxud onların müvafiq Ortaq şirkətləri üçün və ya CQBK iştirakçısı və ya Satış iştirakçılarının yaxud Ortaq şirkətin xeyri üçün CQBK sistemi və ya CQBK üzrə fealiyyət ilə əlaqəli olan malları, işləri, xidmətləri və texnologiyaları bilavasitə və ya dolayısı ilə təchiz edən Şəxs, habelə belə bir Şəxsin hüquqi varisləri və səlahiyyətli müvəkkilləri deməkdir. Bu ifadə həmçinin müvafiq mal, iş, xidmət və texnologiyaları təchiz edən Pay Sahibini və ya Əməliyyat şirkətini, CQBK iştirakçılarının Ortaq şirkətlərini, Yükgöndərənləri də ehəte edir, CQBK iştirakçılara şamil edilmir. Bu ifadə hər hansı digər Şəxsin işçisi rolunda çıxış edən heç hansı fiziki şəxsə şamil edilmir.

“Əməkdaşlıq sazişi” tərifi 23.1 Bölməsində verilmişdir.

«Maraq dəhlizi» Əlavə 2-nin 6-cı Maddəsində müəyyən edilmişdir.

«Xəta nəticələrinin aradan qaldırılması müddəti» 3.4 Bəndində müəyyən edilmişdir.

“Satış” 8.2(xiv) Bəndində müəyyən olunmuşdur.

«Dollarlar» və ya «\$» Amerika Birləşmiş Ştatlarının valyutası deməkdir.

«İkiqat vergi müqaviləsi» Azərbaycan Respublikasında qüvvədə olan Vergilərə dair hər hansı tətbiq edilən və ya müvafiq olan müqavilə və ya konvensiya deməkdir.

«İqtisadi tarazlıq» ümumi CQBK sistemi miqyasında, tətbiq edilən tarixdə mövcud Layihə sazişinə(-lərinə) uyğun olaraq Layihə iştirakçısının hüquq, maraq, azadolma, güzeşt, müdafiə və həmçinin Layihə iştirakçısına təmin edilmiş və ya verilmiş oxşar imtiyazlar və Layihə iştirakçısının daşıdığı müvafiq məsrəf, xərc, öhdəlik, məsuliyyət, qadağa, şərt və məhdudiyyətlər arasında yaranan nisbi balans nəzərə alınmaqla, Layihənin iqtisadi nöqtəyi nəzərdən dəyəri deməkdir.

«Qüvvəyəminmə tarixi» 3.1 Bəndində müəyyən edilmişdir.

“Hüquqi şəxs” hər hansı bir dövlətin qanunları və ya yurisdiksiyası çərçivəsində, yaxud iki və ya daha çox Şəxsin yazılı müqaviləsi ilə təsis yaxud təşkil edilmiş istər hökumət, istərsə də özəl xarakterli hər hansı bir şirkət, korporasiya, məhdud məsuliyyətli cəmiyyət, tərəfdəşlilik, məhdud məsuliyyətli tərəfdəşlilik, birgə müəssisə, təşkilat, birlik, trest və ya hər hansı digər hüquqi şəxs və ya təşkilat deməkdir.

«Tezlepşirilmiş Mübahisə həlli» tərifi 17.12(a) bölüməsində verilmişdir.

«Ekspropriasiya» her hansı millileşdirmə və ya ekspropriasiya, və ya millileşdirmə və ya ekspropriasiyanın təsirinə bərabər təsirə malik digər hərəkət və ya hərəkətlər demekdir, və her hansı bir anlaşılmazlığın aradan qaldırılması məqsədi ilə, bu tərifə məhdudiyyətsiz olaraq aşağıdakılardan daxildir:

- (i) Şəxsin vəsaitlərinin ekspropriasiyası;
- (ii) Əmlak və ya hüquqların alınması, və ya ekspropriasiyaya bərabər məhdudlaşdırma, o cümlədən iştirak payı və ya əmlaka sahib olmaq vasitəsi ilə ekspropriasiya; və
- (iii) ayrı-ayrılıqda ekspropriasiya təşkil etməyə də bilən, lakin birlikdə götürüldükdə ekspropriasiyaya bərabər olan tədbir və ya təsirlər; və

“Obyektlər” Təbii qazın Ərazi daxilində, Ərazidən, Ərazi vasitəsilə və/yaxud Əraziyə tranziti, qəbul edilməsi, nəqli və daşınması üçün Layihə iştirakçıları tərəfindən və ya onların adından CQBK layihəsi ilə əlaqədar olaraq tikilən, quraşdırılan, saxlanılan, təmir edilən, əvəz olunan, genişdirilən, uzadılan, mülkiyyətdə olan, nəzarət olunan və/yaxud istismar olunan əsas magistral boru kəməri ötürücü sistemi, onun qoşsaqları, və bütün yeraltı və yerüstü və ya dənizdibi qurğular və köməkçi avadanlıq, müvafiq Layihə sazişlərində təmin olunan əlaqədar torpaq sahələri, bütün qəbuləldici, daşıyıcı, temizləyici, təzyiq azaldıcı, kompresləşdirici, ölçü, nümunə götürən, sınaq və yoxlama qurğuları, dispeçer idarəetmə və məlumat toplamaq üçün SCADA avadanlığı, rabitə avadanlığı, telemetriya avadanlığı, tellərdən ibarət (fibraoptik) və digər kabellərin şəbəkəsi və bunlara bənzər yalnız CQBK Sisteminin istismarı, monitorinqi və ona texniki xidmət göstərilməsi zamanı işlədilən (və/yaxud BTC Layihə sazişlərində təsvir edilən layihə ilə əməkdaşlıqda işlədilən) müasir rabitə sisteminin tələblərinə cavab verəcək avadanlıqlar, boru kəmərini təmizləyen və məlumat alan elektron ərsinlerinin bütün göndərici və qəbuləldici qurğuları, boru kəmərində təzyiqin saxlanılması üçün işlədilən təbii qaz, nasos və/yaxud kompressor stansiyalarının işlədilməsi yaxud digər sistem tələbləri üçün lazım olan maye yaxud qaz formasında olan yanacağın və/yaxud elektrik enerjisinin ötürülməsi üçün istifadə edilən bütün boru kəmərləri, keçiricilər və digər müvafiq avadanlıq, o cümlədən xətəri, katod üsulu ilə mühafizə cihazları və avadanlıq, bütün izləmə nöqtəleri, işare nişanları və anod protektorları, bütün terminal obyektləri, anbarlar və onlarla bağlı qurğular və müvafiq zamanlarda onların ayrı-ayrılıqda və birlikdə lazımı işləməsi üçün və bütün bunlar ilə əlaqədar olan fiziki fondlar və köməkçi avadanlıqlar (yollar və müvafiq olaraq çıxış və əməliyyat dəstəyi üçün digər vasitələr də daxil olmaqla) deməkdir; və Layihə sazişinin müddəələrinə əsasən dəyişdirilə, genişləndirilə (o cümlədən əlavə boru kəməri halqları vasitəsilə) və ya uzadıla (o cümlədən şaxələr vasitəsilə) bilər.

«Ədalətli bazar dəyəri» işləyən müəssisə timsalında nəğd pulun diskontlaşdırılmış axınları metodundan istifadə edilməklə, sağlam mühitdə müvafiq surətdə almaq və satmaq istəyində olan şəxslərin olması fərz olunmaqla, Layihə iştirakçısının işlərinin Layihə ilə bağlı və ya Layihənin təsirinə məruz qalan vəziyyəti və sərmayələrini nəzərə alaraq, və Ekspropriasiya ilə nəticələnə bilən və ya onunla əlaqədar olan bütün qeyri-keyxirxah şərtlər (o cümlədən dəyərin hər hansı azalması) nəzərə alınmamaqla hesablanan və Ekspropriasiya nəticəsində alınan,

azaldılan, zərərə məruz qalan, dəyeri azalan, ziyan vurulan yaxud digər mənfi təsirə məruz qalan Layihə iştirakçısının maraqları, sərmayeleri, emlakı, kommersiya xarakterli səvdələşmələri, hüquq, imtiyaz və azadolmalarının dəyeri deməkdir. Bu dəyeri təyin edərkən itkilərin əvəzi ödənilmesi prinsipi tətbiq edilir, belə ki, dəyer Ekspropriasiyadan bilavasitə əvvəlki zaman üçün müəyyən edilir.

"Əsas fond" Ərazidə yerləşən və ya CQBK üzrə fealiyyət ilə bağlı olan və hamiliqliq qəbul edilmiş beynəlxalq vergi uçotu prinsiplərinə uyğun olaraq məsəflər çəkildiyi zaman əsas və ya duyulmayan fond hesab olunan və dəyeri on beş min (15000) Dollardan (və ya müvafiq saziş və ya sazişlər bağlanan zaman bazar mübadilə məzənnəsinə əsasən digər valyutada ekvivalent dəyərdən) artıq olan hər hansı fond deməkdir.

«Xarici valyuta» Dollar da daxil olmaqla, Dövlət hakimiyyət orqanlarından başqa digər milli hökumət tərəfindən tədavüle buraxılmış və buraxan ölkənin konvertasiya və ya valyuta mübadiləsinə dair ümumi məhdudiyyət və qadağalarına məruz olmayan hər hansı valyuta deməkdir.

«Xarici işçi» Layihə üzrə fealiyyət aparan Şəxsin Dövlətin vətəndaşı olmayan hər hansı bir işçisi deməkdir.

"Qəsdən aldatma" Mənfəət vergisinin ödənilməsindən daimi yayınmaq məqsədilə gəliri gizlətmək niyyəti ilə Mənfəət vergisini bilerəkdən və qəsdən ödəməmək deməkdir.

"Qaz satın alma sazişi" tərifi 24.1(a) bölməsində verilmişdir.

"Qaz satış sazişi" tərifi 24.1(b) bölməsində verilmişdir.

"Qaz Təchizatı Şirkəti" Şah Deniz Təbii Qazının alınması və satılması, həmçinin müvafiq nəqliyyat sazişləri bağlamaq məqsədilə Podratçı tərəflər (ŞD HPBS çərçivəsində) və ARDNŞ tərəfindən təşkil olunmuş hər hansı təchizat şirkəti, onun hüquq varisleri və ya müvəkkilleri deməkdir.

«Hökumət» struktur, vaxtaşını forma və ya digər dəyişiklikləri nəzərə alınmadan, Dövlətin mərkəzi və federal hökuməti və (Yerli hakimiyyət orqanları və Dövlət müəssisələri istisna olmaqla) idarə etmək, nizamlamaq, vergi, rüsum, gömrük haqqları, tədiyyələr, ödənişlər və digər ayırmalar və ya digər oxşar ödəniş və haqqları qoymaq və yığmaq, lisenziya və ya icazə vermək, bilavasitə və ya dolayı ilə CQBK üzrə fealiyyəti və hər hansı Layihə iştirakçısının hüquq və ya öhdəliklərini təsdiq etmək və ya onlara hər hansı digər yolla maliyyə və ya başqa cəhətdən təsir etmək səlahiyyəti olan onun hər hansı və bütün idarə, bölmə, inzibati və digər qurum, və bütün və hər hansı icraedici və nizamlayıcı orqan, agentlik, departament, nazirlik, səlahiyyətli qurum və şəxslər deməkdir.

"Hökumətin CQBK nümayəndəsi" 2.2 Bölməsində müəyyən edilmişdir.

"Təminatlar" tərifi 24.1 Bölməsində verilmişdir.

"Pay sahibi" tərifi 8.2(xvi) Bölməsində verilmişdir.

«İCSID» İCSID Konvensiyasına müvafiq olaraq yaradılmış Sərmayə mübahisələrinin həlli üzrə beynəlxalq mərkəz deməkdir.

«İCSID Konvensiyası» Dövlətlər və digər dövlətlərin vətəndaşları arasında investisiya mübahisələrinin həlli haqqında 1965-ci il Vaşinqton Konvensiyası deməkdir.

“Aytı-ayrılıqda seçim” tərifi 8.2([db]) Bölməsində verilmişdir.  
«İlk Məntəq» Əlavə 2-nin 6-cı Maddəsində müəyyən edilmişdir.

«Sığortaçı» Layihə iştirakçısı, onun hüquq varisi və səlahiyyətli müvəkkillərinin CQBK sistemi, CQBK üzrə fealiyyət və digər risklərdən bütünlük və ya hər hansı bir miqyasda sığorta ilə təmin edilməsi ilə əlaqədar hər hansı sığorta şirkəti və ya digər Şəxslər deməkdir.

«Pay sahibi» hər zaman CQBK iştirakçısı, Əməliyyat şirkəti və ya Satış iştirakçısında hər hansı formada paya sahib olan Şəxs və onunla birlikdə onun bütün Ortaq şirkətləri, hüquq varisleri və səlahiyyətli müvəkkilləri deməkdir.

«Faiz müddəti» «Razılaşdırılmış faiz dərəcəsi» tərifinin məqsədləri üçün hər bir məbləğin ödənilməli olduğu gündən sonrakı gündə başlayaraq və 30 gün sonra başa çatan 30 (otuz) günlük bir müddət deməkdir ki, hər bir sonrakı Faiz müddəti ondan əvvəlki Faiz müddətinin sonuncu gündündə sonrakı birinci gün başlayır.

«Hökumətlərarası saziş» 27 iyul 2001-ci il tarixli «Təbii qazın Azərbaycan Respublikası və Gürcüstan əraziləri daxilində və ya bu ərazilərdən kənarda Cənubi Qafqaz boru kəməri sistemi vasitəsilə nəql edilməsinə, tranzitinə və belə Təbii qazın həmin Ərazilərdə və ya onlardan kənarda Satışına dair Azərbaycan Respublikası və Gürcüstan arasında Saziş», ona qoşulmuş əlavələr və bu sənədlərin onların müddəalarına müvafiq surətdə müddəti uzadılmış, yeniləşdirilmiş, əvəz edilmiş, düzəlişlər edilmiş və digər üsul və vasitə ilə dəyişikliklərə məruz qalmış formaları deməkdir.

«Kreditor» hər hansı CQBK iştirakçısı və ya Satış iştirakçısı və ya onun hər hansı Ortaq şirkəti və yaxud Pay sahibini CQBK sistemi, CQBK üzrə fealiyyət və ya hasilatla əlaqədar sərmayə qoyuluşu ilə bağlı borc pul vəsaiti, maliyyə xidmətləri, kredit xətti və ya digər üsul ilə maliyyə vəsaitləri ilə (yenidən maliyyələşdirmə daxil olmaqla) təmin edən maliyyə qurumları və ya digər Şəxslər və onların hüquq hər hansı varisləri və müvəkkilləri deməkdir.

«LIBOR» London şəhərində kliring banklarının bank əməliyyatlarının aparılması üçün adətən açıq olduqları hər hansı gün üçün Röyter agentliyinin LIBO səhifəsində istinad olunan London banklararası depozitlər bazarında üç aylıq Dollar depozitləri üzrə teklif dərəcəsi deməkdir. Röyter agentliyinin LIBO səhifəsinin fealiyyəti dayandırılsa və ya bu səhifə adı çəkilən məzənnəyə istinadı dayandırsa, Tərəflərin seçdikləri digər mənbə, nəşr və ya məzənnə tətbiq edilir.

«Yerli hakimiyyət orqanları» aşağıdakılara hər hansı zaman və ya vaxtaşırı edilən struktur, forma və ya digər dəyişiklikləri nəzərə alınmadan, Dövlətin bütün və her

hansi yerli, regional ve belediyye idareleri ve onlarin tərkib hisseleri, o cümlədən onun idarə etmək, məhkəmə qərar çıxarmaq, nizamlamaq, vergi, rüsum, gömrük haqqları, tədiyyeler, ödənişlər və digər ayırmalar və ya digər oxşar ödəniş və haqqlar qoymaq və yığmaq, lisenziya və ya icaze vermək, bilavasita və ya dolayısı ilə CQBK üzrə fealiyyəti və hər hansi Layihə iştirakçısının hüquq və ya öhdəliklərini təsdiq etmək və ya onlara hər hansi digər yol ilə təsir etmək (maliyyə və ya digər cəhətdən) səlahiyyəti olan onun bütün idareler, inzibati qurumlar və digər bölmələr və bütün və hər hansi icraedici, nizamlayıcı, bələdiyyə və yerli orqan, agentlik, departament, nazirlik, səlahiyyətli qurum və şəxslər deməkdir.

«Yerli valyuta» Dövlət tərəfindən tə davüle buraxılmış azad mübadilə edilən hər hansi valyuta deməkdir.

«İtki və ya Zərər» hər hansi Şəxs tərəfindən çəkilən və ya ödənilən itki, məsref, zədə, məsuliyyət, öhdəlik, xərc (o cümlədən faiz, cərimə, vəkil xidmətləri üçün münasib xərc və məsreflər), məhkəmə çəkişməsi, proses, iddia, qadağan, cərimə və ya zərər deməkdir. Müstəsna olaraq Dövlət hakimiyyət orqanı tərəfindən aparılan Ekspropriasiya halına münasibətdə, İtki və ya Zərər həmçinin dolayı, təsadüfi və vasitəli itkiləri (o cümlədən, hər hansi anlaşılmazlığın aradan qaldırılması məqsədi ilə, mənfeətin hər hansi bir itkisi, etimadın itirilmesi, nəticələrin yumşaldılması xərclərini, və üçüncü tərəflərə münasibətdə xərcləri də əhatə edə bilər.

“MKM” min kub metr Təbii qaz deməkdir. “Bir kub metr Təbii qaz” tam 1.01325 bar təzyiqdə 15 dərəcə Selsi temperaturda bir kub metr həcmi tutan Təbii qazın həcmində bərabərdir.

«ƏİKB iştirakçıları» Dövlət hakimiyyət orqanlarından (BTC TƏMÖHS-də müəyyənləşdirildiyi kimi) başqa BTC TƏMÖHS-ə qoşulmuş bir və ya bir neçə və ya bütün Tərəfləri (o cümlədən hər hansi bir Layihə sazişinə (orada müəyyənləşdirildiyi kimi) müvafiq olaraq bu Sazişin hüquqlarının örtürləməsi və/ya bu Sazişa qoşulma yolu ilə ƏİKB iştirakçısı statusunu əldə edən şəxslər də daxil olmaqla) və yuxarıda adları çəkilmiş hər hansi bir Tərəfin Ortaq şirkəti, hüquq varisi və səlahiyyətli müvəkkili deməkdir.

“Təbii qaz” xam neft ilə birlikdə və ya xam neftdən ayrılmış şəkildə hasil olunan tərkibində karbohidrogen və qeyri-karbohidrogenlər olan bütün qazlar daxil olmaqla əsasən metandan ibarət olan, təbii halda quyulardan hasil edilən buxar axını və qaz və ya neft quyularından hasil edildikdən sonra belə buxar axınlarının emalı nəticəsində qalan qaz deməkdir.

“Qeyri-CQBK obyektləri” mövcud olan və ya gələcəkdə istənilən vaxt inşa edilə, əvəz oluna, genişləndirilə bilən CQBK-dən başqa Yükgöndərənlər, Qaz Təchizat Şirkəti və ya onların alıcılarının Təbii qazı Ərazidəki çatdırma məntəqələrinə nəqli etmələri və/yaxud çatdırımları üçün istifadə edilə bilən və ya sonra istifadə olunmaq üçün mövcud olan Ərazidəki hər hansi Təbii qaz boru kəməri və köməkçi obyektlər deməkdir.



«Qeyri-dövlət torpaq mülkləri» Ərazidə Dövlət Mülkündən başqa olan torpaq sahələri və bu torpaq sahələrinə dair nə cür əmələ gəlməsindən və onlara münasibətdən ne cür seciyyələndirilməsindən asılı olmayaraq bütün müxtəlif tip və xarakterli hüquq və imtiyazlar deməkdir. Qeyri müəyyənlilikdən qaçınmaq üçün Qüvvəyəmimə tarixindən etibarən her hansı bir Şəxsin (Dövlət hakimiyyət orqanı istisna olmaqla) Dövlət Mülkü üzərində sahib olduğu bütün icarə, lisenziya və digər qeyri-mülkiyyət hüquqları bu Sazişə uyğun olaraq Qeyri-dövlət torpaq mülkləri üzərində olan hüquqlar kimi təsnif olunmalıdır (Əlavə 2 daxil olmaqla).

«İƏİT Müqaviləsi» 8.1(ii) Bəndində müəyyən edilmişdir.

«Əməliyyat şirkəti» CQBK iştirakçısı və ya onun Ortaq şirkət tərəfindən CQBK üzrə gündəlik fəaliyyətin bütün həcminin və ya bir hissəsinin, o cümlədən CQBK sisteminə dair fəaliyyətin bütün həcminin və ya bir hissəsinin, bir agent və ya müstəqil podratçı kimi CQBK iştirakçısı və ya Ortaq şirkət, habelə her hansı belə Şəxsin hüquq varisi və səlahiyyətli müvəkkili üçün yerinə yetirilməsi, idarə və koordinasiya edilməsi məqsədləri üçün təyin edilmiş və ya seçilmiş hər hansı bir və ya bir neçə Şəxs deməkdir.

“Digər gəlir” 8.2(vi) Bəndində müəyyən olunmuşdur.

“Sahiblər” tərifi 8.2(xvi) Bölməsində verilmişdir.

«Tərəflər» bu Sazişi imzalamış Hökumət və onun varisləri, habelə Sazişi imzalamış digər şəxslər və onların müvafiq hüquq varisləri və müvəkkilləri deməkdir.

«Daimi torpaq» Əlavə 2-nin 6-cı Maddəsində müəyyən edilmişdir.

«Şəxs» hər hansı bir fiziki yaxud Hüquqi şəxs deməkdir.

“Öncəki etraf mühit şəraiti” tərifi 7.2(vii)(12) Bölməsində müəyyən edilmişdir.

“Giriş nöqtəsi” Əlavə 2-nin 6-cı Maddəsində müəyyən edilmişdir.

“Çıxış nöqtəsi” tərifi Əlavə 2-nin 6-cı Bölməsində verilmişdir.

«Üstünlük verilən marşrut dəhlizli» Əlavə 2-nin 6-cı Maddəsində müəyyən edilmişdir.

“Sazişin əsasında CQBK sisteminə daxil olunması ilə əlaqədar prinsiplər” Əlavə 3-də göstərildiyi kimi CQBK iştirakçıları tərəfindən CQBK sistemi və obyektlərində xidmətlərin təmin olunması üçün Yükgöndərənlərlə müqavilə bağlanması ilə əlaqədar istifadə olunacaq siyaset və prosedurlar deməkdir.

«İlkin müddət» 3.1 Bəndində müəyyən olunmuşdur.

“Mənfəət vergisi” 8.2(i) Bəndində müəyyən olunmuşdur.

—> ↘

«Layihə» CQBK sistemine münasibətdə Ərazi daxilində CQBK sisteminin müvafiq zamanlarda qiymətləndirilməsi, inkişaf edilməsi, layihələşdirilməsi, alınması, tikilməsi, quraşdırılması, maliyyələşdirilməsi, siğortalanması, mülkiyyətdə olması, işlənməsi (sazışların, tranzit və nəqliyyat müqaviləlerinin və Təbii qaz boru kəməri sənayesi üçün xarakterik olan digər kommersiya müqavilələrinin bağlanması daxil olmaqla Təbii qazın hər hansı və ya bütün Yükgöndərənlər tərəfindən Təbii qazın CQBK sistemi, tranzit, nəqliyyat, qəbul etmə, çatdırma və digər CQBK sistemi xidmətləri vasitəsilə daşınması da daxil olmaqla), təmiri, əvəz edilməsi, təzələnməsi, saxlanması, keçirmə qabiliyyətinin genişləndirilməsi (o cümlədən, əlavə boru kəmərləri halqaları üsulu da daxil olmaqla), uzadılması (şaxələrdən istifadə üsulu da daxil olmaqla), mühafizəsi və Satış fealiyyətinin yerinə yetirilməsi deməkdir.

«Layihə üzrə fealiyyət» CQBK İştirakçılarının hər hansı Layihə sazişinin şərtləri altında hüquq və öhdəlikləri ilə əlaqədar onların hər hansı və ya bütün fealiyyətləri və ya Qüvvəyəminmə tarixindən qabaq Ərazidə yerinə yetirilən hər hansı belə fealiyyətlər daxil olmaqla, birbaşa və ya dolayısı ilə Layihə ilə bağlı və ya Layihə ilə əlaqədar meydana çıxan Ərazidə yerinə yetirilən hər hansı və ya bütün fealiyyətlər deməkdir.

«Layihə sazişləri» müddəti uzadıla, yeniləşdirilə, əvəz oluna, düzəlişlərə edilə və ya deyişikliklərə məruz qala bilən bu Saziş, Hökumətlərarası saziş və hər hansı CQBK üzrə fealiyyət ilə əlaqədar bir tərəfdən hər hansı Dövlət hakimiyyət orqanının və digər tərəfdən hər hansı CQBK iştirakçısının, Yükgöndərənin və ya Satış iştirakçısının tərəf olduqları və ya ola biləcəkləri bütün digər saziş, müqavilə və sənədlər deməkdir.

«Layihə iştirakçıları» hər hansı və bütün CQBK iştirakçıları və onların Ortaq şirkətləri, Pay sahibləri, Əməliyyat şirkətləri, Podratçılar, Yükgöndərənlər, Satış iştirakçıları, Kreditorlar və Sığortaçılar deməkdir.

«Torpaq hüquqları» bu Sazişə qoşulmuş Əlavə 2-də verilmiş Ərazi daxilindəki torpaqlara dair təhqiqat, sınaq, qiymətləndirme, təhlil, yoxlama, tikinti, istifadə, icarə, sahiblik, nəzarət, verılma, mülkiyyət və torpağa münasibətdə hüquqları yerinə yetirilməsi hüquqları deməkdir. Bu terifin mənası genişləndirilərək yalnız tamamilə quraşdırılmış Obyektlərin daxilində, üstündə və ya altında yerleşən Daimi torpaq mülkləri (həm Dövlət, həm də Qeyri-dövlət mülklərini əhatə etməklə) deyil, həmçinin CQBK iştirakçıları və ya onların Podratçıları tərəfindən CQBK iştirakçısının Obyektlər ilə əlaqədar olan Daimi torpaq mülklərini əhatə edəcəyi müvafiq mərşutun və yerin (yerlərin) qiymətləndirilməsi və seçilməsi məqsədleri ilə CQBK fealiyyətləri ilə əlaqədar olaraq belə bir və əlavə torpaqlara (dəniz dibi də daxil olmaqla) və Ərazi daxilində torpaq sahələrinə də şamil ediləcəkdir.

“Satış fealiyyəti” belə fealiyyətin Ərazidə və ya digər yerde yerinə yetirilib-yetirilməməsinə, Qüvvəyəminmə tarixində və ya həmin tarixdən sonra baş verib-vernəməsinə, fərdi və ya Satış iştirakçıları tərəfindən birgə icra olunub-olunmamasına baxmayaq CQBK sistemində və ya sistemi ilə nəql olunan və ya nəql olunacaq və ya Şah Dəniz təbii qazında və ya Şah Dəniz Təbii qazına müvafiq olaraq bilavasitə və ya Satış Nümayəndəsi tərəfindən və ya onun adından



bilvasite Təbii qazın marketinq, satış və ya alış (və ya marketinq, satış və ya alışına səyle) bağlı olan və ya onlara əlaqədar meydana çıxan hər hansı və ya bütün fəaliyyətlər deməkdir, bu şərtle ki, Təbii qazın Ərazidə satıldığı və istehlak olunduğu və ya satılacaq və istehlak olacağı təqdirdə, alıcı (və ya perspektiv alıcı) Dövlət, hər hansı Dövlət hakimiyyət orqanı və ya Dövlət hakimiyyət orqanı tərəfindən Təbii qazı satınalmaq üçün lazımi qaydada lisenziyalaşdırılmış və ya lazımi qaydada səlahiyyət verilmiş digər Şəxs olsun. Yuxarıda qeyd olunanları məhdudlaşdırmadan: (i) belə Təbii qazın və ya Şah Dəniz Təbii qazının satış və ya alış, (ii) (a) hər hansı belə sazişin müxtəlif şərt, mündəmə və ya şərtlərinin işlənməsi və ya bu barədə razılığın əldə olunması daxil olmaqla, belə Təbii qazın və ya Şah Dəniz Təbii qazının alış, satış, mübadilesi, verilmesi və çatdırılması və (b) (belə qəbul, nəql, tranzit, ötürülmə və ya çatdırılmanın Satış Nümayəndəsi (-ləri) və ya onun və ya onların aliciləri və ya nəqli ediciləri hesabına olub-olmamasına baxmayaq) belə Təbii qazın və ya Şah Dəniz Təbii qazının qəbulu, nəqli, tranziti, ötürülməsi və ya çatdırılması üçün vəlyaxud (c) Təbii qazın və ya Şah Dəniz Təbii qazının marketinqi ilə əlaqədar Təbii qaz sənayesi üçün tipik əə xarakterik olan sazişlərin şərtləri altında biznesin təklif olunması, qiymətləndirilməsi, işlənməsi, hazırlanması, biznes barədə danışçıların aparılması, icrası və yerinə yetirilmesi, biznes hüquqlarının mövcudluğunu və gücləndirilməsi və tamamlanması, yuxanda sadalanan sazişlərə uyğun olaraq hər hansı düzəliş, deyişiklik, genişləndirmə, əvəz olunma, xitmə verilmə və ya digər sazişlər barədə danışçıların aparılması və onların icrası, həmin sazişlərin şərtləri altında hüquq və öhdəliklərin təyin edilməsi, ötürülməsi və ya verilməsi (iii) hasılatın işlənməsi, boru kəmərləri və ya qeyri-CQBK obyektləri ilə əlaqədar belə Təbii qazın və ya Şah Dəniz Təbii qazının alış, satış, mübadilesi, təyin edilməsi, ötürülməsi və ya çatdırılması, belə Təbii qazın və ya Şah Dəniz Təbii qazının nəqli və ötürülməsi, belə hasılat işlənmələri, belə satış, mübadilə, təyin olunma, ötürülmə, çatdırma, nəql, ötürmə və ya digər Satış fəaliyyəti ilə əlaqədar əldə olunan siğorta, kredit və ya sərmayələri dəstekləyən saziş, müqavilə, siyaset, sənəd və digər sənədlərin hazırlanması və icrası ilə bağlı istifadə olunan və ya istifadə olunmaq üçün təklif edilən siğorta, kredit və ya sərmayə qoyuluşu təmin edən Borc sahibləri, Sığortaçılar və digər Şəxslerlə görüşülməsi və danışçıların aparılması; (iv) hər hansı Layihə sazişləri, alış, satış və ya mübadilə, neqliyyat və ötürülmə barədə saziş, belə Təbii qazın və ya Şah Dəniz Təbii qazının tranzit və ya nəqli vəlyaxud belə Təbii qazın və ya Şah Dəniz Təbii qazının Ərazi daxilində və ya Ərazidən kənardə bazarlarda marketinqi, nəqli, satış, çatdırılması və paylanması ilə bağlı sənəd və informasiyanın Dövlət orqanlarına təqdim olunması daxil olmaqla, hər hansı Layihə sazişinin şərtlərinə və ya belə Təbii qaz və ya Şah Dəniz Təbii qaz ilə bağlı satış və neqliyyat məsələlərinə uyğun olaraq hər hansı Hökumət orqanı ilə görüşmek, onların təsdiqinin əldə olunması, onların çağırışına cavab vermək, əlaqələr yaratmaq və hüquqları gücləndirmək; (v) belə Təbii qazın və ya Şah Dəniz Təbii qazının marketinq, qəbulu, nəqli, alış, satış, çatdırılması və paylanmasıının yerinə yetirilmesi və ya bütün bunlarla bağlı fəaliyyətlərin əlaqələndirilməsi ilə əlaqədar bağlanmış yuxarıda təsvir edilən hər hansı sazişlərin və digər saziş, müqavilə və ya sənədlərin şərtlərinə uyğun olaraq cari nominasiya, administrasiya, göndərmə, hesabat vermə, bildiriş göndərmə və istismar; (vi) tipik və xarakterik olaraq yuxarıda təsvir olunan fəaliyyətlə bağlı götürülen hər hansı digər tədbir və ya fəaliyyətlər; və (vii) yuxarıda qeyd olunanlarla əlaqədar bağlanmış bütün sazişlər və hər hansı belə sazişlərin şərtləri altında ödənilmiş ödənişlər daxildir.

“Satış iştirakçısı” hər hansı Yükgöndəren, Qaz Təchizatı Şirkəti, yuxarıda adları çekişlənlərin hər hansı agent və ya nümayəndəsi, hər hansı Filialı (belə ki, belə Filial yuxarıda adı çekişlərin agent və ya nümayəndəsi olmasın), müvafiq varis və ya icazə verilmiş müvəkkilləri deməkdir.

“CQBK üzrə fealiyyət” CQBK sisteminin qiymətləndirilməsi, işlənməsi, dizaynı, əldə olunması, inşası, quraşdırılması, maliyyələşdirilməsi, siğortası, sahibliyi, istismarı (müqavilələrin, tranzit və nəqliyyat sazişlərinin və Təbii qaz boru kəməri sənayesi üçün xarakterik olan digər digər kommersiya sazişlərinin bağlanması daxil olmaqla, Təbii qazın hər hansı və ya bütün CQBK iştirakçıları və/yaxud Yükgöndərenləri tərəfindən CQBK sistemi vasitəsilə nəqli və tranzit, nəqliyyat, qəbul etme, çatdırma və digər CQBK sistemi ilə bağlı xidmətlərin icrası), belə fealiyyətin Ərazi daxilində və ya Ərazidən kənarda baş verib-verməməsinə baxmayaraq, CQBK sisteminin təmiri, evez olunması, ona texniki xidmət göstərilməsi, nəqliyyat həcminin genişləndirilməsi (əlavə boru kəmərləri halqları yolu da daxil olmaqla), böyüməsi (şaxeler kimi) və mühafizəsi və Qüvvəyəminmə tarixindən əvvəl yerinə yetirilən hər hansı belə fealiyyət ilə bilavasitə və ya bilvasitə bağlı və ya onlara əlaqədar meydana çıxan hər hansı və ya bütün fealiyyətlər deməkdir.

“CQBK iştirakçıları” Dövlət orqanları istisna olmaqla bu Sazişin hər hansı bir və ya daha çox və ya bütün Tərefləri (hər hansı Layihə sazişinə uyğun olaraq CQBK iştirakçı kimi hüquqların ötürülməsi və/yaxud daxil olma üsulları daxil olmaqla) və yuxarıda qeyd olunanların hər hansı varis və ya icazə verilmiş müvəkkilləri deməkdir.

«CQBK nümayəndəsi (önümləndələri)» 2.3. Bəndində müəyyən edilmişdir.

“CQBK sistemi” Ərazi daxilindəki və Ərazidən kənarda yerləşən bütün digər belə müvafiq obyektlər daxil olmaqla istenilən vaxtda Cənubi Qafqaz Boru Kəməri sistemi və onunla əlaqədar sahibi olduğu və ya istifadə edilən bütün müvafiq mülkiyyət deməkdir.

“ŞD HPBS” 4 iyun 1996-cı ildə bağlanmış Xəzər dənizinin Azərbaycan sektorunda Şah Dəniz perspektiv ərazisinin Kəşfiyyatı, İşlənməsi və Hasılın Pay Bölgüsü haqqında Saziş deməkdir.

“Şah Dəniz kondensatı” ağırlıq qüvvəsindən asılı olmayaq, buxarlanma, kondensasiya və ya ekstraksiya yolu ilə təbii qaz və ya maye neftdən alınan xam mineral, kondensat neft və bütün digər maye karbohidrogen növləri, o cümlədən, Kontrakt ərazisində emal və ya hasil edilən yuxarıda adı çekişlərinin hər hansı birindən alınmış təbii maye qaz və ya hər hansı karbohidrogen məhsulu deməkdir.

“Şah Dəniz Təbii qazı” (i) Kontrakt sahəsindən (Şah Dəniz HPBHS-də verilmiş anlamda) hasil olunan, (ii) (i) yarımbəndində təsvir olunan Təbii qazın əvezinə belə Təbii qazın müvəqqəti olaraq mövcud olmaması nəticəsində müqavilə əsasında satılan və ya satılacaq Təbii qaz və (iii) Şah Dəniz kondensatı deməkdir.

**«Yükgönderenler»** CQBK sisteminin bütöv və ya hər hansı bir hissəsi vasitəsilə və ya ondan istifade olunmaqla Təbii qazın tranzit və nəqli üzrə xidmətlərin göstərilməsi üçün bilavasitə və ya bilavasitə müqavilələr bağlanmış, Təbii qazı Obyektlər vasitəsilə tranzit və ya nəqli (həmcinin, mövcuddursa, hər hansı müvafiq xidmətlər) üçün təqdim etmək hüquq olan Şəxslər (o cümlədən CQBK iştirakçıları) və onların belə hüquqlara dair müvafiq hüquq varisləri və səlahiyyətli müvəkkilləri deməkdir.

«Təyin edilmiş dəhliz» Əlavə 2-nin 6-cı Maddəsində müəyyən edilmişdir.  
«Dövlət» suveren Azərbaycan Respublikası dövləti deməkdir.

**«Dövlət hakimiyyət orqanları»** metnin və müxtəlif Hökumət bölmələrinin səlahiyyəti tələb etdiyi kimi (i) Hökumət, (ii) hər hansı və bütün Dövlət müəssisələri, (iii) hər hansı və bütün Yerli hakimiyyət orqanları və (iv) yuxarıda adı çəkilənlərin hər hansı birinin və ya hamisinin adından çıxış edən Şəxslər və ya onların hüquqi varisləri və səlahiyyətli müvəkkilləri deməkdir.

**«Dövlət müəssisəsi»** tərkibində birbaşa və ya dolayısı ilə Dövlətin və ya Hökumətin payı və ya oxşar iqtisadi marağı olan, yaxud Hökumət, o cümlədən Hökumətin müvəkkil və nümayəndələri tərəfindən birbaşa və ya dolayısı ilə nəzarət olunan hər hansı Hüquqi şəxs deməkdir. Bu tərifdə istifadə edildikdə «nəzarət» səsvermə hüququ verən qiymətli kağızlar sahib olma, müqavilə, qanun və ya hər hansı digər yolla hər hansı bir Şəxsin fəaliyyətini idarə etmək və ya bu Şəxsin fəaliyyətinin istiqamətlərini və onun siyasetini müəyyənen və temin etmək hüququna bilavasitə və ya dolayısı ilə sahib olmaq deməkdir; bir şərtlə ki, həmcinin CQBK iştirakçısı ola bilən hər hansı Dövlət müəssisəsi CQBK iştirakçısı rolundan çıxış etdiyi müddət ərzində Dövlət müəssisəsi olmamalıdır.

“Dövlət Vergi Mütəttişliyi” Azərbaycan Respublikasının Vergilər nazirliyi və onun hər hansı hüquq varisi deməkdir.

“Tarif gəliri” 8.2(v) Bəndində müəyyən olunmuşdur.

**“Vergilər”** Dövlət hakimiyyət orqanlarına ödənilən, yaxud onlar tərəfindən qoyulan bütün mövcud və ya geləcək vergi, çıxılma, rüsum, gömrük haqları, tədiyyə, ödənişlər pensiya fondu, məşğulluq fondu, sosial sigorta fondu və sigorta ödənişləri kimi hər hansı ayırmalar və ya digər oxşar ödəniş və haqlar, o cümlədən onlara tətbiq edilən müvafiq faiz, müamile və cərimələr (maliyyə sanksiyaları və inzibati cərimələr də daxil olmaqla) deməkdir, “Vergi” isə yuxarıda sadalanılanlardan hər hansı biri deməkdir.

“Ərazi” Dövlətin daxili suları, Xəzər dənizinin Dövlətə aid olan sektor, Dövlətin üzərindəki hava məkanı, həmcinin beynəlxalq hüquqa və Dövlətin milli qanunvericiliyinə uyğun olaraq müəyyən olılmış (və ya geləcəkdə müəyyən olunacaq) hüdudlarının daxilindəki torpaqın təki, dəniz dibi, kontinental şelf və təbii ehtiyatlar üzərində Dövlətin öz suveren hüquqlarını həyata keçirdiyi hər hansı digər ərazi daxil olmaqla Dövlətin ərazisi deməkdir.

— 5 —

«ƏDV» elavə dəyer Vergisi və mallar (o cümlədən, Torpaq Hüquqlarına, Təbii qaza və Şah Deniz Təbii Qazına), işlər, xidmətlər və texnologiyaların təqdim olunmasına tətbiq edilən hər hansı digər analoji Vergi deməkdir.

«İl» Qriqorian təqviminə müvafiq olaraq bir il deməkdir.

## ƏLAVƏ 2

### LAYİHƏ İLƏ ƏLAQƏLİ ƏRAZİDƏ TORPAQ HÜQUQLARI

#### 1. TORPAQ HÜQUQLARI

1.1 Bu Əlavə 2 Ərazi daxilində Layihənin mərhələli şəkildə (o cümlədən Obyektlərin sonrakı təmiri, dəyişdirilməsi, keçirmə qabiliyyətinin genişləndirilməsi və artırılması mərhələləri üzrə) yerinə yetirilməsi məqsədi ilə Dövlət hakimiyət orqanları tərəfindən Azərbaycan Respublikası Qanunvericiliyinə müvafiq surətdə alınaraq CQBK iştirakçılarının müraciətinə əsasən onlara (CQBK iştirakçılarının xahiş etdikləri formada) verilən torpaq hüquqlarını və bunlarla əlaqədar hüquqları (o cümlədən müstəsna istifadə, yiyələnmə və nəzareṭ, giriş və çıxış hüquqları, torpaq üzərində və/yaxud altında tikinti aparmaq hüququ, üçüncü tərəflərin torpaq mülklərinə daxil olmaqla CQBK üzrə fealiyyəti həyata keçirmək üçün lisenziya və Ərazi daxilində bütün digər hüquqları) əhatə edir.

1.2 Dövlət hakimiyət orqanları tərəfindən CQBK iştirakçıların verilən Torpaq hüquqları CQBK iştirakçıları tərəfindən Dövlət hakimiyət orqanları və üçüncü tərəflərə münasiibətdə icbari surətdə yerinə yetirilsə bilər.

1.3 CQBK iştirakçıları Dövlət torpağı ilə bağlı hər hansı torpaq və ya Torpaq hüquqları ilə əlaqədar Dövlət orqanlarına kompensasiya ödəmək öhdəliyinə malik deyildir; bu şərtlə ki, CQBK iştirakçıları kənd təsərrüfatı və meşəçilik məqsədləri ilə (belə Qiymətləndirmə Qaydalarında müəyyənmişdir idiyi kimi) belə Dövlət Torpağının əvəz edilməsi üçün kompensasiya kimi (i) belə Dövlət torpağının Tikinti dəhlizi və/yaxud Daimi torpağın bir hissəsi olduğu, (ii) 31 iyul 2001-ci il tarixindən etibarən Dövlət torpağının müvafiq Dövlət kadastrında kənd təsərrüfatı və meşəçilik kimi müəyyənleşdirildiyi, və (iii) Layihə fealiyyətinin neticəsində bütün ılıkin müddət ərzində belə Dövlət torpağının kənd təsərrüfatı və ya meşəçilik məqsədi ilə istifadən çıxarıldığı halda Dövlət torpağı ilə bağlı hər hansı torpaq və ya Torpaq hüquqları üçün müvafiq Dövlət orqanına (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş və 31 iyul 2001-ci ildən güvvədə olan) Kənd Təsərrüfatı və Meşə Məhsulları İtki və Zərərlərinin Qiymətləndirilməsi və Kompensasiyası Qaydalarına istinadən və ya müvafiq olaraq müəyyənleşdirilmiş məbləği ödəməyə borcludurlar.

1.4 Dövlət hakimiyət orqanları bütün müvafiq mülkiyyət və torpaq sahələri sahiblərini və/yaxud torpaq hüquqları sahiblərini Dövlət hakimiyət orqanları tərəfindən alınmış və CQBK iştirakçılarına daimi, müvəqqəti əsasda və ya vaxtaşırı olub-olmamasına baxmayaraq verilən Torpaq hüquqlarına Obyektlərin tikintisi və istismarına və CQBK üzrə digər fealiyyətin həyata keçirilməsinə şərait yaratmaq məqsədi ilə hörmətlə yanaşmasını təmin edirlər. Yuxarıda verilmiş müddəələrin və bu Əlavənin

qoşulduğu Saziş müddəalarının mənasını məhdudlaşdırmadan, Dövlət hakimiyyət orqanları CQBK iştirakçılarına onlar tərefindən Torpaq hüquqlarından istifadəye və onların yerinə yetirilməsinə, o cümlədən Daimi torpaq mülklərini təsis edən və ya Obyektlər ilə əlaqədar olan sahələrə, torpaq sahibləri və təsirə məruz qalmış mülkiyyət yaxud torpaq hüquqlarına malik şəxslər daxil olmaqla üçüncü tərəflərin müdaxiləsindən yan keçmək və ya onun təsirini aradan qaldırmaq məqsədi ilə kömək göstərirlər.

1.5 Yuxarıdakı müddəalara əsasən və bu Əlavənin qoşulduğu Saziş müddəalarının mənasını məhdudlaşdırmadan, CQBK iştirakçılarının bir və ya daha çox Maraq dəhlizində bir və ya daha çox əsas ötürücü kəmərin Obyektlərin əsas ötürücü hissəsindən (hissələrindən) uzanan bir və ya daha çox şaxələrin işlənməsi hüququ daxil olmaqla Torpaq hüquqları Layihənin mərhələlər ilə həyata keçirilməsi məqsədi ilə bu Əlavədə nəzərdə tutulmuş hüquqları da əhatə edir.

## 2. BİRİNCİ MƏRHƏLƏ — TİKINTİDƏN ƏVVƏLKİ DÖVR (MARŞRUTUN SEÇİLMƏSİ)

### 2.1 Maraq dəhlizi

Marşrutun seçilməsi məqsədi üçün lazıim olan və bu vəzifəni yerinə yetirmək məqsədi ilə verilən hüquqları məhdudlaşdırmadan, tikintidən əvvəlki dövr ərzində Maraq dəhlizinə münasiibətən aşağıdakı hüquqlar telesb ediləcək və bu hüquqlar Dövlət hakimiyyət orqanları tərefindən alınıb, Azərbaycan Respublikası Qanunvericiliyinin milli təhlükəsizlik, müdafiə, ictimai asayış və məlki aviasiyaya dair müddəalarına əsasən təmin edilib və CQBK iştirakçılarına verilməlidir:

- (i) Ərazi daxilində və onun sərhədləri üzərində təyyarə və ya vertolyotla müşahidə heyetlərinin uçması və onların yere enməsi hüququ.
- (ii) Maraq dəhlizi daxilində hər hansı əmlaki videolentə və ya fotolentə almaq və ya onların xəritələrə çəkilişini aparmaq hüququ.
- (iii) Maraq dəhlizi üzrə tərtib edilmiş müfəssəl çertyoj və xəritələrdən, eləcə də fotolardan, digər qiymətləndirmə işləri ilə yanaşı, marşrutun nəzəri şəkildə öyrənilməsi məqsədi ilə istifadə etmək hüququ.
- (iv) Yerin keşfiyyatını aparmaq məqsədi ilə nəqliyyat vasitələri üçün ümumi şosse və yollardan və bu şosselərin və yolların xaricində Ərazinin hüdudları daxilində və bu hüdudlar üzərində serbest və təhlükəsiz giriş və keçid hüququ, habelə həmin ərazinin video/foto çəkilişinin aparılması hüququ.

Tərəflər bu sənədlə Əlavə 5-də təsvir edildiyi kimi ilkin Maraq dəhlizini təyin edir və təsdiqleyirlər. CQBK iştirakçıları özlərinin müstəsna fikir nöqtəyi-nəzərindən Obyektlərin əvvəl müəyyən olunmuş Maraq dəhlizi daxilində tikilməsinin və quraşdırılmasının mümkün olmaması qərarına gəldiyi təqdirdə, CQBK iştirakçıları müvafiq surətdə Dövlət hakimiyyət orqanlarını bu barədə məlum edir və CQBK iştirakçıları yuxarıda sadalanmış yolla mövcud Maraq dəhlizini dəyişdirmək və ya yeni dəhlizlər müəyyən etmək hüququna malik olur.

### 2.2 Üstünlük verilən marşrut dəhlizi

Maraq dəhlizi qiymətləndirildikdən və Dövlət hakimiyyət orqanlarına bildiriş verilməsi yolu təsdiqləndikdən sonra, CQBK üzrə fəaliyyətin həyata keçirilməsi məqsədləri üçün lazımlı olan və təqdim edilən hüquqları məhdudlaşdırmadan, bütün Maraq dəhlizinə dair aşağıdakı hüquqlar tələb ediləcək və belə hüquqlar Dövlət hakimiyyət orqanları tərəfindən əldə edilib təmin edilərək CQBK iştirakçıları tərəfindən Üstünlük verilən marşrut dehлизinin seçilməsi üçün CQBK iştirakçılarına verilmelidir:

- (i) bu sənədin 2.1 Bəndində müəyyən edilmiş hüquqlar və, əlavə olaraq, CQBK iştirakçılarının müstəsnə fikir nöqtəyi-nezərindən müfəssəl marşrut kəşfiyyatı məqsədi ilə nəqliyyat vasitələri ilə ümumi şosselərdən və yollardan və bu şosselərin və yolların xaricində Ərazinin hüdudları daxilinə və bu hüdudlar üzərindən giriş və keçid hüququ:
- (ii) Aşağıda göstərilən fəaliyyət növləri üçün mərkəzi, regional, rayon və yerli səviyyəli Dövlət hakimiyyət orqanlarında saxlanılan bütün müvafiq məlumatdan tam istifadə etmək hüququ:

- (1) – geologiya
- (2) – hidrologiya və torpaq drenajı
- (3) – arxeologiya
- (4) – ekologiya
- (5) – qazma, mineral yataqlar və tullantıların emalı
- (6) – şəhər və kənd yerlərinin planlaşdırılması və inkişafı
- (7) – ətraf mühit
- (8) – seysmologiya
- (9) – şosse və naviqasiya
- (10) – kommunal və kommersiya aparatı, o cümlədən, boru kəməri keçidləri üzrə qeydlər
- (11) – hərbi obyektlər, sahələr və ya daha əvvəl mövcud olmuş hərbi və/yaxud hərbiləşmiş fəaliyyət, yaxud əməliyyatlar
- (12) – siyasi struktur və inzibati tələblər
- (13) – kənd meşə təsərrüfatı və park sahələri
- (14) – torpaqların cari və əvvəlki inkişafı, onlara sahiblik, onlardan istifadə və onlarla əlaqədar məşğulluq
- (15) – meteorologiya

(16) – okeanoqrafiya.

(iii) CQBK iştirakçıları özlerinin müstesna fikir nöqteyi-nəzərindən Obyektlərin (və ya onların bir hissesini) əvvəl müəyyən olunmuş üstünlük verilən marşrut dəhlizi daxilində tikilməsinin və quraşdırılmasının mümkün olmaması qərarına gəldikləri təqdirdə, CQBK iştirakçıları müvafiq suretdə Dövlət hakimiyyət orqanlarını bu barədə məlum edir və CQBK iştirakçıları yuxarıda sadalanmış fəaliyyətin aparılması üçün mövcud Üstünlük verilən Marşrut dəhlizini dəyişdirmək və ya yeni üstünlük verilən marşrut dəhlizləri müəyyən etmək hüququna malik olur.

2.3 Müəyyən edilmiş dəhliz

(i) Yuxarda göstərilən 2.1 və 2.2 Bəndlərindəki məlumatə əsasən, Müəyyən edilmiş dəhliz CQBK iştirakçıları tərəfindən müəyyən ediləcək və Dövlət hakimiyyət orqanlarına bildirilecəkdir. Müəyyən edilmiş dəhliz daxilində CQBK iştirakçıları və onların Podratçıları burada qeyd edilən gələcək işləri aparacaqlar.

(ii) Müəyyən edilmiş dəhlizlə əlaqədər Dövlət hakimiyyət orqanları yuxarıdakı 2.1 və 2.2 Bəndlərində qeyd edilmiş hüquqlara əlavə olaraq, labüb olan əlavə Torpaq hüquqlarını əldə edib təmin etməli və CQBK iştirakçılarına onları aşağıdakı fəaliyyət növürləri məqsədi ilə Müəyyən edilmiş dəhlizə daxil olmaq və onun içərisində keçmək üçün tam hüquqa malik olmalarını təmin edəcək hüquq vermelidir:

(1) CQBK iştirakçıları mühafizəsi əsasında piyadaların və şose üzərində və şosedən kənarda hərəkət edən nəqliyyat vasitələrinin Ərazi daxilinə və onun hüdudları üzərindən girişini tələb edən topoqrafik keşfiyyat. CQBK iştirakçılarının bildirişinə əsasən bu hüquqlar keşfiyyat aparılması üçün zəruri olan sahəni əhatə edir və Müəyyən edilmiş dəhlizin hüdudları kənarına uzana bilər.

(2) Geotexniki yoxlama — nəqliyyat vasitələrinin, avadanlığının və xidmət heyətinin torpaq sahəsinə daxil olmaq və xəndeklər, yaxud quyular qazmaq və məlumatı qeydə almaq, o cümlədən zəruri olan materialları həmin sahədə çıxarmaq hüququ.

(3) Gələcək təhlil üçün torpaq nümunələrinin götürülməsi məqsədi ilə nəqliyyat vasitələrinin və piyadaların torpaq sahəsinə girişini tələb edən katod mühafizəsinin xüsusi müqavimətinin və torpaq nümunələrinin yoxlanılması.

(4) Torpaqdan və dəniz sahələrindən istifadə ilə bağlı bir və ya bir neçə yoxlama.

(iii) Yoxlama aparmaq hüququ sahədə lazımi məlumatın toplanması məqsədi ilə nəzarət avadanlığının orada saxlanılmasını da əhatə edir.

2.4 Bu Əlavə 2-nin qoşulduğu Sazişin 23.7 Bəndinə müvafiq olaraq, Marşrutun seçilməsi prosesində CQBK iştirakçıları və onların Podratçıları tərəfindən Əlavə 4-də öz əksini tapmış fəaliyyəti həyata keçirərkən əldə edilmiş məlumatdan istifadə etmək, aşkarlamaq və ixrac etmək hüququna malik olacaqlar.

2.5 CQBK iştirakçıları özlerinin müstesna fikir nöqteyi-nəzərindən Obyektlərin əvvəl seçilmiş Müəyyən edilmiş dəhliz daxilində tikilməsinin və quraşdırılmasının mümkün

olmaması qərarına gəldiyi təqdirdə, CQBK iştirakçıları müvafiq surətdə Dövlət hakimiyyət orqanlarını bu barədə məlum edir və CQBK iştirakçıları yuxarıda sadalanmış fealiyyətin aparılması üçün yeni Müəyyən edilmiş dehлиз müəyyən etmək hüququna malik olur.

### **3. İKİNCİ MƏRHƏLƏ — OBYEKTLƏRİN TİKINTİSİ VƏ QURAŞDIRILMASI MƏRHƏLƏSİ**

CQBK iştirakçıları özlerinin müstəsna fikir nöqtəyi-nəzərindən Obyektlərin tikintisi və quraşdırılmasının hər hansı əvvəl seçilmiş Müəyyən edilmiş dehлиз daxilində aparılmasını mümkün sayıqla, CQBK iştirakçıları bu barədə Dövlət hakimiyyət orqanlarına müvafiq məlumat verməli və Tikinti dehлизi müəyyənəşdirilməlidirlər. Tikinti dehлизinin müəyyən edilməsindən sonra emeli cəhətdən en qısa tarixdə, Dövlət hakimiyyət orqanları aşağıdakı Torpaq hüquqlarını eldə edərək təmin edir və CQBK iştirakçılarına verir:

**3.1** Tikinti ilə bağlı bütün materialları və avadanlığı heç bir məhdudiyət olmadan Ərazi daxilində və onun sərhədləri üzərində quru və ya hava ilə daşımaq, o cümlədən CQBK iştirakçıları tərəfindən vaxtaşırı müəyyən edilən aerodromlardan istifadə etmək və daimi və müvəqqəti yolları tikib qurmaq və onlardan istifadə etmək hüquqları.

**3.2** CQBK üzrə fealiyyətin yerinə yetirilməsi üçün təklif edilən Obyektlərin həm yaxınlığında, həm də onlardan uzaq məsafədə borularının saxlanması, yer sahələrinin hasara alınması, tikinti düşərgələri, yanacaqın saxlanılması, avtomobil dayanacaqları, yollar və digər sahələrin müəyyən və istifadə edilməsi hüququ.

**3.3** Yeni generasiya və ötürmə avadanlığı quraşdırmaq, hər hansı mövcud elektrik təchizatı mənbəyinə birləşdirmək və zəruri halda belə mənbədən Tikinti dehлизinə kabellər çəkmək hüququ.

**3.4** Obyektlərin tikintisi və quraşdırılması üçün labüb olan müvafiq Obyektlərin çəkilib tikintisi və sonradan istifadəsi, saxlanması, mühafizəsi, temiri, dəyişdirilməsi, yenilənməsi, böyüdülməsi, genişləndirilməsi, yoxlanılması, çıxarılması və ya istifadəyə yararsız olunması məqsədi ilə belə quruda və dənizdə yerləşən müvafiq sahələrə bütün lazımı material və avadanlıq ilə birlikdə giriş və tikintini və quraşdırmağa başlayıb həyata keçirmək hüquqları.

**3.5** Dövlət hakimiyyət orqanları vasitəsi ilə CQBK iştirakçılarının aldığı hüquqlar barədə hər hansı bir müvafiq torpaq sahibinin və ya istifadəcisinin məlumat edilməsi və onun buna razılıq verməsi və/yaxud Azərbaycan Respublikası Qanunvericiliyinə müvafiq olaraq kompensasiya almasına dair təsdiq almaq hüququ.

**3.6** Dövlət hakimiyyət orqanlarından torpağa sahiblik və ondan istifadə ilə bağlı müfəssəl məlumatın, o cümlədən sahiblərin adı və ünvanları və Müəyyən edilmiş dehлизin hər iki tərəfindən iki yüz əlli (250) metrədək uzanan sahədə yerləşən hər cür əmlakla bağlı belə məlumatın göstəriridəyi planlarda müəyyən edilmiş torpaq sahibliyi ilə əlaqədar məlumatın eldə edilməsi hüququ.

**3.7** CQBK iştirakçıları və onların Podratçıları tərəfindən tələb edildiyi kimi Cənubi Qafqaz Boru kəmərinin tikintisi və təhlükəsiz işləməsi məqsədləri üçün hər hansı torpaq sahələrindən istifadə hüququ, o cümlədən Boru kəmərinin tikintisi və ya fealiyyəti ilə

əlaqəli olmayan ümumi şosse və Tikinti dəhlizi arasındaki sahəyə çıxış hüququ (o cümlədən daimi ve müvəqqəti yolların tikilmesi və işlədilməsi hüququ), belə bir şərt ilə ki, yolların tikintisindən və istifadədən qabaq belə marşrutlar CQBK iştirakçıları tərəfindən verilən bildiriş ilə müəyyən edilsin.

3.8 Belə Torpaq hüquqlarından heç bir məhdudiyyət və maneə olmadan müstəsna istifadə, yiylənmə və nəzarət hüququ, torpaq üzərində və/yaxud onun altında tikinti aparmaq hüququ və bu Torpaq Hüquqlarından heç bir müdaxilə və müqavimət ilə rastlaşmadan istifadə etmək hüququ.

3.9 CQBK iştirakçılarının hər hansı Şəxsin CQBK iştirakçılarının əvvəlcədən verilmiş yazılı razılığı olmadan aşağıdakı fəaliyyətinin qeyri-qanuni sayılmasını tələb etmək hüququ vardır:

(i) Obyektlərin hər iki tərəfindən beş yüz (500) metrədək uzanan sahədə partlayıcı maddələrdən istifadə halları.

(ii) Obyektlərin hər iki tərəfindən əlli (50) metrədək sahədə paya vurma işlərinin aparılması halları.

(iii) Tikinti dəhlizinə və ya digər CQBK üzrə fəaliyyət üçün CQBK iştirakçılarına ayrılmış sahələrə çıxılması halları.

(iv) hər hansı yol, dəmir yolu, elektrik xətti, kommunal xətt, boru kəməri və ya hər hansı ictimai obyektin («Kəsişən obyekt») tikiləsi yolu ilə CQBK iştirakçılarının Torpaq hüquqlarının tətbiq edildiyi sahəni kesməsi və ya bu hüquqlara hər hansı başqa cür mane olması halları. Bu təqdirdə, belə bir Kəsişən obyektiin aparılmasına dair edilmiş xahişə CQBK iştirakçıları tərəfindən yalnız və yalnız Dövlət hakimiyyət orqanları tərəfindən təklif edilmiş Kəsişən obyektiin təsdiq edilməsi və Kəsişən obyekti layihəsini irəli sürmüş şəxs (1) təklif edilən Kəsişən obyektle bağlı yalnız CQBK iştirakçılarının mülahizəsinə görə CQBK iştirakçılarının müstaqil rəyi əsasında Kəsişən obyekti təhlükəsiz, effektif və CQBK üzrə fəaliyyətə əsaslı müdaxilə etmədən aparılmasının məqsəd üyğunluğunu qiymətləndirmək imkanı yarada bilən detalları təqdim etdikdə və (2) CQBK iştirakçılarına onun Kəsişən obyektiin yerləşdirilməsinə imkan yaratması ilə bağlı çəkdiyi xərclərin kompensasiya edilməsi haqda zəmanət verdikdə baxıla bilər.

3.10 Azərbaycan Respublikası Qanunverciliyinə müvafiq surətdə, tikintinin aparılması məqsədi ilə yerli materialların çıxarılması və əldə edilməsi və CQBK üzrə fəaliyyətdən irəli gələn, o cümlədən tikintinin gedisi və hər hansı sonrakı təmir, əvəzətmə, keçirmə qabiliyyətinin genişləndirilməsi və ya uzadılma prosesində yaranan tullantıları yerləşdirmək hüququ.

3.11 Hər hansı əlavə tənzimləyici və digər müvafiq inzibati tələblər.

#### 4. ÜÇÜNCÜ MƏRHƏLƏ — TİKINTİDƏN SONRAKİ MƏRHƏLƏ

4.1 Obyektlərin tikintisi başa çatdıqdan sonra, CQBK iştirakçıları Dövlət hakimiyyət orqanları tərəfindən əldə edilib təmin edilən aşağıdakı Torpaq hüquqlarının CQBK iştirakçılarına verilməsini tələb edəcək:

- (i) Boru kəməri dəhlizi və digər Daimi torpaq mülklərindən müvafiq olaraq müstəsna istifadə, yiyələnmə, nəzarət hüquq, onlar üzərində və altında tikinti aparmaq hüquq.
- (ii) Əvvəller tikilmiş Obyektlərdən istifadəyə, Boru kəməri dəhlizi daxilində əlavə Obyektlərin tikintisi və onlardan istifadəyə tətbiq edilə bilən və digər Daimi torpaq mülkləri və belə bir Obyektlərin gələcəkdə saxlanması, mühafizəsi, təmiri, dəyişilməsi, yeniləşdirilməsi, böyüdülməsi, genişləndirilməsi, yoxlanılması, çıxarılması və istifadəyə yararsız sayılması üçün labüb olan bütün yuxarıda tərif edilmiş hüquqlar.
- (iii) CQBK iştirakçılarının zəruri saydıgı hər hansı yeni avadanlığı əlavə etmək hüququ.
- (iv) Obyektlərin təhlükəsiz və effektiv işləməsini temin etmək üçün Azərbaycan Respublikası Qanunvericiliyinə müvafiq surətdə Ərazinin hündürləri daxilində və bu hündürlər üzərindən Ərazinin yoxlanılması məqsədi ilə Obyektlərin yerləşmə marşrutu boyu ucuşlar keçirmək və zəruri hesab edilən hər hansı yerdə yerə enmək hüququ.
- (v) Obyektlərin, o cümlədən dispetçer idarəsi və məlumatların toplanması sistemi, marker dayaqlarının, katod mühafizəsi yoxlama dayaqlarının və CQBK iştirakçılarının zəruri hesab etdiyi yerdə havadan gününən işarə dayaqlarının və signal avadanlığının və ya CQBK iştirakçılarının Layihə üçün labüb digər avadanlığın və ya qurğuların CQBK iştirakçılarının zəruri sayıqları yerlərdə quraşdırılması və daha sonra saxlanması hüququ.
- (vi) Fövqəladə hallarda qabaqcadan xəbərdarlıq etmədən ümumi şosse ilə Boru kəməri dəhlizi və digər Daimi torpaq mülkləri arasındaki hər hansı torpaq sahəsi üzərində keçid hüququ.
- (vii) Layihə sazişlərinin şərtlərinə əsasən, CQBK iştirakçıları və Pay sahiblərinin müəyyənləşdiridiyi şərtlər əsasında Obyektlərin üçüncü tərəflərə istifadəyə verilməsi hüququ.

## 5. HÖKUMƏTİN BİLDİRİŞLƏRİ

- 5.1 Bu Əlavənin qoşulduğu Tranzit ərazisinə malik ölkənin hökuməti ilə sazişin Qüvvəyəminmə tarixindən sonra on beş (15) gün ərzində, CQBK iştirakçıları və Hökumət yazılı surətdə bir-birinə bu sənəddə göstərilən müxtəlif bildirişlərin verilməsi, eləcə də müxtəlif hüquqların təmin edilməsi və təsdiqi ilə bağlı onların hər birinin əlaqə saxlaya biləcəyi və nəzərdə tutu biləcəyi şəxslərin, idarələrin və tənzimləyici orqanların adını bildirəcəklər. Fövqaladə hallar istisna olmaqla, belə bir şəxs və ya idarələr vaxtaşını olaraq ən azı on beş (15) gün qabaqcadan bildiriş vermək yolu ilə dəyişdirilə bilər.

## 6. TƏRİFLƏR

Bu Əlavədə baş hərflərlə verilmiş bütün terminlər (onların başqa cür müəyyən edildiyi hallar istisna olmaqla) Tranzit ərazisinə malik ölkənin hökuməti ilə

sazişde gösterilen cyni mənaları daşıyır. Əlavə olaraq, aşağıdakı terminlər aşağıda gösterilən mənalarda işlənir:

“Maraq dəhlizi” bu Əlavə 2-nin müddəalarına uyğun olaraq müəyyənleşdirildiyi kimi Obyektlərin əsas ötürüçü hissəsi (hisseləri) ilə əlaqədar hər bir belə əsas ötürüçü hissə üçün İlkin nöqtədən Çıxış nöqtəsinədək uzanan on (10) kilometr və Obyektlərin əsas ötürüçü hissəsinin (hisselərinin) hər hansı şaxələri ilə əlaqədar təklif edilmiş terminal ilə bağlanaraq əsas ötürüçü nöqtədən başlayaraq uzanan beş (5) kilometr eni olan sahə deməkdir.

“Üstünlük verilən marşrut dəhlizi” Əlavə 2-nin müddəalarına uyğun olaraq müəyyənleşdirildiyi kimi Maraq dəhlizi daxilində (Obyektlərin hər bir əsas ötürüçü hissəsi ilə əlaqədar) İlkin nöqtədən Çıxış nöqtəsinədək uzanan beş yüz (500) metr eni olan və (Obyektlərin əsas ötürüçü hissəsinin (hisselərinin) şaxələri ilə əlaqədar) təklif edilmiş terminala birləşən əsas ötürüçü nöqtədən uzanan sahə deməkdir.

“Müəyyən edilmiş dəhliz” Əlavə 2-nin müddəalarına uyğun olaraq müəyyənleşdirildiyi kimi Üstünlük verilən marşrut dəhlizi daxilində (Obyektlərin hər bir əsas ötürüçü hissəsi ilə əlaqədar) İlkin nöqtədən Çıxış nöqtəsinədək uzanan yüz (100) metr eni olan və (Obyektlərin əsas ötürüçü hissəsinin (hisselərinin) hər hansı şaxələri ilə əlaqədar) Çıxış nöqtəsinə birləşən əsas ötürüçü nöqtədən uzanan sahə deməkdir.

«Tikinti dəhlizi» Üstünlük verilən marşrut dəhlizi dairəsində eni otuz altı (36) metr olan və Boru kəməri dəhlizinin mərkəzi xətti yerləşən Ərazida yerləşən Obyektlərin (Obyektlərin hər bir əsas ötürüçü hissəsi ilə əlaqədar) təklif edilən giriş nöqtəsindən başlayaraq təklif edilmiş terminala qədər uzanan və (Obyektlərin əsas ötürüçü hissəsinin (hisselərinin) hər hansı şaxələri ilə əlaqədar) təklif edilmiş terminala birləşən əsas ötürüçü nöqtədən uzanan və CQBK iştirakçıları tərəfindən onların müstəsna fikir nöqtəyi-nəzərindən Torpaq hüquqlarının bu əlavənin «İlkinci mərhələ» bəndində müəyyən edilmiş kimi CQBK üzrə fəaliyyət çərçivəsində tikinti və quraşdırma işlərinin aparılması üçün tətbiq edilən belə bir digər sahələr (və o cümlədən hər bir halda CQBK iştirakçıları tərəfindən təyin edildikdə müəyyənleşdirilən bu torpaq üzərindəki sahəyə müstəsna və qeyri-məhdud nəzarət) deməkdir.

«Ilkin Nöqtə» Sanqaçal terminalindəki çıxış flansı və ya Tərəflər arasında razılıqla bilən digər nöqtədir.

Boru kəməri dehlizi” hər bir halda Əlavə 2-nin müddəalarına uyğun olaraq müəyyənleşdirildiyi kimi Tikinti dəhlizi daxilində (hər bir halda CQBK iştirakçıları tərəfindən təyin edildikdə müəyyənleşdirilən torpaq üzərindəki müəyyən hündürlükdəki sahəyə nəzarət və torpağın müəyyən dərinlikdə yeraltı sahəsinə hüquqlar daxil olmaqla) (Obyektlərin hər bir əsas ötürüçü hissəsi ilə əlaqədar) İlkin nöqtədən Çıxış nöqtəsinədək və (Obyektlərin əsas ötürüçü hissəsinin (hisselərinin) hər hansı şaxələri ilə əlaqədar) birleşmə nöqtəsindən son nöqtəyədək uzanan səkkiz (8) metrlik eni olan sahə deməkdir.

«Daimi Torpaq» bu Sazişin 4.1(iii) Bəndində təsvir olunmuş hüquqların verilmesinə və 7.2(vii) Bəndində və bu 2-ci Əlavədə göstərilmiş qaydalara istinad edir, və Dövlət Torpağına və Qeyri-Dövlət Torpağına münasibətdə (i) Boru kəməri dəhlizlə və (ii) Layihənin bütün həyati boyu müvafiq zamanlarda üzərində və ya altında Obyektlərin mövcud olduğu yerlər kimi istifadə üçün bu Əlavə və həmin əlavənin qoşulduğu saziş müvafiq olaraq CQBK iştirakçılarına verilmiş və CQBK iştirakçılarının öz mülahizələrinə əsasən təyin etdikləri torpaq sahələri (bitişik və ya bitişik olmayan) deməkdir.

«Çıxış nöqtəsi» CQBK iştirakçıları tərəfindən seçilməklə Azərbaycan Respublikası və Gürcüstan arasında sərhəddəki nöqtədə yerləşən Obyektlərin bitmə nöqtəsi deməkdir.

## 7. DİGƏR MƏSƏLƏLƏR

Dövlət şosseləri vasitəsi ilə çıxışa istinad tikinti qurğu və avadanlıqlarının istifadəsi üçün yararlı olan və eni yeddi (7) metrdən az olmayan çıxış deməkdir.

— ,

### ƏLAVƏ 3

#### MÜQAVİLƏ ƏSASINDA CQBK SİSTEMİNƏ DAXİL OLMA İLƏ ƏLAQƏDAR PRİNSİPLƏR

Bu prinsiplər CQBK sistemində vaxtaşırı mövcud olduğu kimi Mümkün xidmətlərlə bağlı Mümkün istismar həcminə tətbiq olunur.

Müqavilə əsasında Mümkün xidmətlərlə bağlı Mümkün istismar həcminə daxil olma aşağıdakı prinsiplərlə həyata keçirilir:

- i. Bütün daxil olma prosesi şəffaf danışçılar vasitəsələ və Təbii qazın mənşəyi, göndərilməsi və ya sahiblik ilə əlaqədar ayrı-seçkiliyə yol vermədən yerinə yetirilir;
- ii. CQBK iştirakçıları, Pay sahibi və onların müvafiq Ortaq şirkətləri özlərinin gələcək istifadələri üçün istismar həcmini ağlabatan qaydada təmin etmək hüququna malikdirlər;
- iii. Xidmət üçün hər hansı yeni sifarişin qəbul edilməsi nəticəsində (faktiki olaraq sifariş verilmiş nəqliyyat həcminə əlavə olaraq) sistem daxilində digər xidmətlərin temin edilməsi üçün həcmiñ boş-boşuna nəqli ilə bağlı qəza hadisəsi ilə əlaqədar heç bir tələb qoyulmur. Məsələn, Təbii qazın kiçik yataqdan nəql edilməsinə razılıq verilmesi CQBK iştirakçılarının böyük yatağa xidmət göstərmək üçün danaşıqları tamamilamalarına şərait yarada bilər. Oxşar qaydada, həcmərin kiçik məsafəyə nəqlinə razılıq verilməsi ümumi sistemin daha böyük həcmindən istifadə edəcək uzun məsafəyə tranzit xidmətlərinin qarşısını ala bilər.
- iv. İstismar həcmi barədə qərar qəbul etdikdə CQBK iştirakçıları mövcud istifadəçilərə olacaq təsiri nəzərə almaq səlahiyyətnə malikdirlər. Məsələn, yeni istifadəçinin qəbul edilməsi kompressorün sorma təzyiqinin artmasına səbəb ola bilər ki, bu da mövcud yataqların tədarük qabiliyyətinə ciddi maddi zərər vura bilər.

Bu Əlavə 3-ün müddəalarına uyğun olaraq, "Mümkün istismar həcmi" Mümkün xidmətlərlə bağlı CQBK sisteminin (və ya müvafiq sistemin hissəsinin) ümumi fiziki istismar həcmi çıxılsın

- İ. hər hansı qüvvədə olan və hüquqi cəhətdən məcburi sazişlerin şərtləri (CQBK sistemi üçün xidmet sazişləri və borc və ya digər maliyyə sazişlerinin öhdəlikləri daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan) vəlyaxud tədarük təhlükəsizliyi ilə əlaqədar müddəalar uyğun olaraq cari və uzun müddəti öhdəliklərin yerinə yetirilməsi;
- ii. a) CQBK iştirakçılarının, Pay sahiblərinin və ya onların müvafiq Ortaq şirkətlərinin sahib olduqları və ya nəzarət etdikləri ehtiyatlardan və ya (b) CQBK sisteminin belə digər ehtiyatlardan Təbii qaz nəql etməsi xüsusi məqsədi ilə quraşdırıldığı və ya genişləndirildiyi dərəcədə Şəxslərin sahib olduqları və ya nəzarət etdikləri digər ehtiyaitlardan Təbii qazın nəqli üçün ağlabatan qaydada proqnozlaşdırılmış tələblərin nəzərə alınması;

iii. CQBK sisteminin və Mümkün xidmətlərin yerinə yetirilməsini təmin etmək üçün lazımlı olan borunun doldurulması üçün qaz həcmi, ehtimal olunan itki lər üçün rezerv və əməliyyatlar üçün yaradılan qaz rezervi təmin olunması daxil olmaqla, CQBK sisteminin təhlükəsiz və səmərəli istismarı; və

iv. Dəyişildiyi və ya əvəz edildiyi kimi müvafiq "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və BOTAS Petrolium Payplayn Konstrakşın arasında Təbii qazın satışı və alış-haqqında müqavilənin" şərtlərinin yerinə yetirilməsi üçün lazımlı olan fiziki istismar həcmi deməkdir.

Bu Əlavə 3-ün şərtlərinə müvafiq olaraq, Mümkün xidmətlər CQBK sistemində vaxtaşırı mövcud olan (xidmətlərin növləri daxil olmaqla) bütün xidmətlər deməkdir. Məsələn, bedə xidmətlərə CQBK iştirakçıları tərəfindən müəyyənləşdirildiyi kimi Ərazi vasitəsilə Təbii qazın tranzit xidməti, Ərazi daxilində xidmətlər, qəbul, nəql, çatdırılma və/yaxud yenidən çatdırma xidmətləri və yükün geriyə göndərilməsi, mübadilesi və ya oxşar və ya digər növ xidmətlər daxildir.

"Müəyyənleşdirilmiş texniki standartlar" bu sənədin 2.1 Bölməsində göstərilmiş mənəni daşıyır.

## 1. RAZILAŞDIRILMIŞ TƏDBİRLƏR

Boru kəməri fəaliyyətini yerinə yetirdikdə, CQBK iştirakçıları, hər hansı Əməliyyat şirkəti və onlar üçün və ya onların adından fəaliyyət göstərən hər hansı Şəxs:

- (i) Bu Əlavə 4-ün 2.2 Bölməsindəki mövcud Müəyyənleşdirilmiş texniki standartlara müvafiq olaraq Təbii qazın (temperatur və təzyiq üçün müvafiq qaydada kompensasiya edilmiş) həcminin və keyfiyyətinin (yəni, minimum tərkibini, hər bir İlkin məntəqədə suyun və karbohidrogenin şəhə çevrilmə nöqtəsi) daimi ölçüsünü aparmaq iqtidarında olan monitoring, sinəq və ölçü və standartlaşdırma cihazlarını və müəyyən edən nümunələrin götürülməsi üçün avadanlıqları Obyektlərin bir hissəsi kimi (a) hər bir İlkin məntəqədə, (b) Obyektlərin hər bir digər qəbul məntəqələrində, (c) Obyektlərin hər bir çıxış nöqtəsində quraşdırıb saxlayır, belə bir şərt ilə ki, belə bir avadanlıq CQBK iştirakçıları tərəfindən tikintinin qurtarması tarixindən etibarən iki (2) il müddətində hər təqvim ayında bir dəfədən az olmayıaraq, bundan sonra isə ümumi qəbul edilmiş təcrübə və normalara və belə bir avadanlığın təchizatçıları tərəfindən müəyyən edilmiş hər hansı bir qaydalara əsasən (və ya bu avadanlığın səliqəli işləməsinə daimi surətdə təmin etmək üçün zəruri olan hallarda) yoxlanılmalı və standartlaşdırılmalıdır;
- (ii) Obyektlər vasitəsi ilə nəql edilən Təbii qazın daimi olaraq həcmini ölçür, keyfiyyətə nəzarət edir və mütəmadi olaraq onlardan nümunələr götürür;
- (iii) nəql edilən mayenin ölçü cihazları vasitəsi ilə alınmış həcminə, ölçmənin təshih edilmesi faktorlarına, temperatura, təzyiqə, qazın keyfiyyətinə dair doğru və tam aylıq hesabatları tərtib edir; və
- (iv) hər bir təqvim ayının onuncu (10-cu) günü və ya daha əvvəl İlkin məntəqədə və ya digər çatdırma məntəqəsində (məntəqələrində) ölçüldüyü kimi Obyektlər vasitəsilə nəql edilən Təbii qazın ümumi həcmi bəzədə Hökumətin CQBK nümayəndəsinə bəyanat verilməsi və ya belə həcm mövcud olmazsa, belə informasiya mövcud olduğu təqdirdə və ya sonradan mövcud olduğu təqdirdə dərhal edilən düzəlişlərə uyğun olaraq onun təmiz vicdanla qiymətləndirilməsi. Hökumətin CQBK nümayəndəsi Azərbaycan qanunları ilə tələb olunan qaydada bu bəyanatın Hökumət orqanlarına paylanması üçün məsuliyyət daşıyır.

1.2 Əməliyyat şirkəti bütün mülkiyyət hüququnun ötürülməsi məntəqələrində, giriş və çıkış nöqtələrində, istilik töretnə qabiliyyətini müəyyənəşdirmək üçün quraşdırılmış mülkiyyət hüququnun ötürülməsi saygalarından keçən axın həcmini (ölçünün bir faiz (1%) ölçü daxilində düzgün olması məqsədilə), təzyiqi, temperaturu və Təbii qazın həcminin ölçür. Ölçü norma və qaydaları müvafiq beynəlxalq ölçü standartları kitabçasından götürülcəkdir.

## 2. TEKNİKİ STANDARTLAR

Boru kəməri fəaliyyətinin yerinə yetirilməsi zamanı razılaşdırılır ki, aşağıda Əlavə 4-ün 2.2 Bölməsində müəyyənleşdirilmiş verilmiş şərait üçün müvafiq olan təşkilatqurumlar

terəfindən qoyulan texniki standartlar ve təcrübeler ("Müəyyənleşdirilmiş texniki standartlar") və ya Müəyyənleşdirilmiş texniki standartların verilmiş şəraitdə passiv olduğu və ya tətbiq edilmədiyi hallarda hər hansı Sağlamlıq və Tehlükəsizlik standartlarında göstərilən, istisnad olunan və ya etibar edilən müxtəlif texniki standart və təcrübelerin mövcud olduğu hallar daxil olmaqla Layihə ilə müqayiseli Təbii qaz boru kəmərləri layihələri ilə əlaqədar beynəlxalq ictimaiyyət tərefindən (Kanada, Birləşmiş Ştatlar və ya Qərbi Avropana) ümumi olaraq istifadə olunan cari texniki standartlar və təcrübələr tətbiq edilir. Müvafiq texniki standart və ya təcrübə CQBK iştirakçısı tərefindən Layihənin tələblərindən asılı olaraq yuxarıdakılardan əsasında müəyyənleşdirilir və bu barədə Hökumətin CQBK nümayəndəsinə məlumat verilir. Belə bildirişdə yeni texniki standart və təcrübənin məqsədi qısaca açıqlanır və ya belə standart və təcrübənin tapıla biləcəyi yer göstərilir (əgər mövcuddursa), ya da onun nüsxəsi əlavə olunur (əgər mövcud deyildirsə). Bu 2.1 Bölmesində müəyyənleşdirilmiş texniki standartlar və təcrübə tərefində əlavə edildiyi kimi 2.2 Bölmesində göstərilən texniki standartlar və təcrübəyə bundan sonra "Tətbiq oluna bilən texniki standartlar" kimi istinad olunacaqdır.

Razılışdırılır ki, Boru kəməri fəaliyyətinin yerinə yetirilməsi məqsədilə belə standartlar ilə tələb olunan və ya onurlarla bağlı Obyektlərin yerin səthində yerləşən hissələri ilə bağlı müqayiseli layihələrə tətbiq edildiyi kimi Vahid Tikinti Qaydaları ("VTQ") və Obyektlərin yerin təkində yerləşən hissələri ilə bağlı Amerika Mülki Mühəndislər Cəmiyyəti və həmçinin aşağıdakı təşkilatlar tərefindən təqdim edildiyi kimi "Neft və Qaz Boru Kəməri sistemləri üçün Seysmik Layihələşdirmə barədə Təlimatlar" (1984) kimi standart və təcrübə texniki tələblərin gözlənməsi ilə əlaqədar bütün hallara tətbiq edilir, bu şərtlə ki, belə standart və təcrübələrin Birləşmiş Krallıqda belə standart və təcrübələr tətbiq olunan müqayiseli layihələrə tətbiq olunan standart və təcrübələrdən daha az ciddi olduğu hallarda Birləşmiş Krallığın mövcud standart və təcrübələri tətbiq edilsin. Müəyyən təşkilatın bir mövcud kodeks və standarta malik olduğu hallarda "müqayisə oluna bilən" boru kəmərlərinə daha çox tətbiq edilə bilən standartlardan istifadə olunur.

PQRS	Polad qurğuların rənglənməsi üzrə şura
AQA	Amerika Qaz Assosiasiyası
AMSİ	Amerika Milli Standartlar İstitutu
ANİ	Amerika Neft İstitutu
AMMC	Amerika Mexaniki Mühəndislər Cəmiyyəti
AQDSC	Amerika Qeyri-Dağdıcı Sınaqlar Cəmiyyəti
ASMC	Amerika Sınaq və Materiallar Cəmiyyəti
AMMA	Amerika Meşə Mühafizəsi Assosiasiyası
AQC	Amerika Qaynaq Cəmiyyəti
BSİ	Britaniya Standartlar İstitutu
ASK	Avropa Sintandartlaşma Komitəsi
AESK	Avropa Elektrotexniki Standartlaşdırma Komitəsi
ANI	Almaniya Normalar İstitutu
ATSİ	Avropa Telekommunikasiya Standartları İstitutu
BEK	Beynəlxalq Elektroteknika Komissiyası
EEMİ	Elektrik və Elektronika Mühəndisliyi İstitutu (ABŞ)
QMİ	Qaz Mühəndisləri İstitutu (BB)
Nİ	Neft İstitutu (BB)
AAC	Amerika Alətlər Cəmiyyəti
BST	Beynəlxalq Standartlar Təşkilatı
BTB	Beynəlxalq Telekommunikasiya Birliyi

İSC	İstehsalçıların Standartlaşdırma Cemiyeti
MKMA	Milli Korrozya Mühendisleri Assosiasiyesi (ABŞ)
MEIA	Milli Elektrik İstehsalçıları Assosiasiyesi (ABŞ)
MYQAA	Milli Yanığının Qarşısının Alınması Assosiasiyesi (ABŞ)
BKMİA	Boru Kemerlerinin Mübadiləsi İstehsalçıları Assosiasiyesi

### 3. ÖTRAF MÜHİTLƏ ƏLAQƏDAR STANDARTLAR

Boru kəməri üzrə fealiyyətin yerinə yetirilməsi zamanı CQBK iştirakçıları Ötraf mühitə, o cümlədən yer səthi, torpaq, dəniz, hava, göllər, fauna, flora, digər təbii ehtiyatlar və təbiətin tərkib hissələrinə potensial təsirin azaldılması üçün özlerinin Bütün səylərindən istifadə edəcəklər. Tədbirlərin həyata keçirilməsinin prioritetləri sırası həyatın, ekologiyanın və mülkiyyətin mühafizəsi kimi olacaqdır.

3.2 CQBK iştirakçıları Hökumətə Boru kəməri üzrə fealiyyətlə əlaqədar olan və ötraf mühitə və əmlaka əsaslı itkilər və ya zərər ilə nəticelənmiş və ya belə bir tehlükə yaratmış bütün fəvqələdə və digər hallar (o cümlədən, partlayış, axıntı və sızma) barədə dərhal məlumat verir. Belə bir bildirişə yaranmış vəziyyətin ümumi təsvili və vəziyyətin nəzarət altında saxlanması aradan qaldırılması üçün CQBK iştirakçıları tərəfindən yerinə yetirilmiş və nəzərdə tutulmuş addımlar haqqında məlumat daxildir. CQBK iştirakçıları Hökumətə onun belə hadisələr haqqında və gelecek itkilərin qarşısının alınması və bütün mənfi təsirlərin azaldılması üçün atılmış bütün addımlar barəsində tam məlum olması üçün belə əlavə hesabatlar təqdim edir.

3.3 Boru kəməri fealiyyətinin və ya Obyektlərin istismarının yerinə yetirilməsi üzərində yurisdiksiyaya malik her hansı regional və ya hökumətlərarası orqan təsire məruz qalmış Obyekt, Boru kəməri fealiyyəti və ərazilərə dair ötraf mühit normalarını və ya təcrübələrini tətbiq və müəyyən etdiyi təqdirdə, CQBK iştirakçıları və Hökumətin CQBK nümayəndəsi belə bir addımların Layihəyə mümkün təsirini müzakirə edəcək, lakin heç bir halda müqayisə oluna bilən layihələr üçün Beynəlxalq Təbii qaz boru kəməri sənayesində ümumi olaraq üstünlük təşkil edən standart və təcrübələrədən fərqli, ona əlavə və ya daha ağır olan ekoloji standartlar və təcrübələr bu Layihəyə şamil edilməyəcəkdir.

3.4 Obyektlərin yerləşəcək ümumi sahənin seçilməsi ilə əlaqədar, Boru kəməri üzrə fealiyyət ilə əlaqədar olaraq ötraf mühit şəraitinin təhlili və ötraf mühitə belə bir fealiyyətdən irəli gələn potensial risklərin öyrənilmesi başa çatdırılmalıdır. Bu, təhlil və ötraf mühitə riskin qiymətləndirilməsindən ibarət olacaq. Təhlil təmamlanaraq daha ətraflı olaraq bu sənədin 3.6 Bəndində öz əksini tapmış ƏMTQ-nin əsasını təşkil edəcək. Ötraf mühitə risklərin qiymətləndirilməsi potensial ekoloji risklərin və Layihənin mühəndis işlərinə dair qoyulan tələblərə çəkilecək xərclərin müəyyən edilməsinə xidmət edəcəkdir.

3.5 3.4 Bəndində istinad edilmiş ümumi təhlil və risk qiymətləndirilməsi başa çatdıqdan sonra, Boru kəməri üzrə fealiyyətlə əlaqədar olaraq, Layihə iştirakçıları Qüvvəyəminmə tarixinə mövcud olan Boru kəməri üzrə fealiyyət ilə əlaqədar olan ərazilərin çirkənməsinin keyfiyyətcə qiymətləndirilməsi məqsədi ilə çirkənmiş torpaqların öyrənilməsinin aparılmasını təmin edəcəklər. Bu təhlil aşağıdakılardı əhatə edəcəkdir:

- (i) müvafiq və mövcud məlumatın təhlili;
- (ii) müvafiq mövcud əməliyyatların və fealiyyətin yoxlanılması və Obyektləri əhatə edən sahələrdən ətraf mühitə dair müvafiq, o cümlədən, aşağıdakılara dair məlumatın toplanması:
  - (a) yer səthi və torpaq geologiyası,
  - (b) geomorfologiya,
  - (c) qayaların buraxıcı xüsusiyyətləri və torpağın su saxlayan təbəqəsi,
  - (d) torpaq sulannın mövcud keyfiyyətinin qiymətləndirilməsi,
  - (e) hər hansı mövcud çirkənmənin flora və fauna, landşaft və ekosistemə təsiri, və
  - (f) Obyektlərlə əlaqədar hər hansı çirkənmənin, ətraf mühitə zərərinin və çirkənmiş materialların keyfiyyətcə qiymətləndirilməsi.

3.6 3.5 Bəndində istinad edilmiş təhlil başa çatdıqdan sonra, boru kəməri üzrə fealiyyət ilə əlaqədar olaraq CQBK iştirakçıları Boru kəməri üzrə fealiyyətin və əlaqədar fealiyyətin ətraf mühitə potensial təsirinin qiymətləndirilməsinin aparılmasını təmin edirlər. Bura aşağıdakılardaxil olacaqdır:

- (i) layihənin təsviri;
- (ii) təsirə məruz qalacaq mümkün sahələrin ətraf mühitinin və sosial-iqtisadi təsviri;
- (iii) (misal üçün, əlaqəli hava, su və digər bərk tullantılar) ağlabatan qaydada əvvəlcədən proqnozlaşdırımla bilən ətraf mühitə atmosfer tullantıları və tullantıların qiymətləndirilməsi də daxil olmaqla, Obyektlərin təklif edilən tikintisi və istismarının təsiri və idarə olunmasının qiymətləndirilməsi;
- (iv) hər bir müəyyən edilmiş təsir faktorunun yumşaldılması üçün müvafiq fealiyyətin müəyyən edilməsi və həyata keçirilməsi; və
- (v) Boru kəməri üzrə fealiyyət ilə əlaqədar olan ətraf mühitə risklərin qiymətləndirilməsi;
- (vi) zərərin yumşaldılmasına yönəldilmiş tədbirlərin effektiv və ya müəyyən edilmiş müxtəlif yumşaltma tədbirlərinin yerinə yetirilməsinin təmin edilməsinə xidmət edən monitorinq programının formalasdırılması;

3.7 Obyektlərin tamamlanmasına qədər və Boru kəməri üzrə fealiyyət ilə əlaqədar olaraq, CQBK iştirakçıları tərefindən həyat və ya mülkiyyət üçün təhlükə yarada və Əraziyə mənfi təsir edə biləcək fəvqəladə hallara qarşı cavab planı («Fəvqəladə hallara qarşı cavab planı») tərtib edilib həyata keçirilecek. Fəvqəladə hallara qarşı cavab planına aşağıdakılardaxil olacaq:

- (i) Ümumi CQBK sistemi ərazisində potensial Təbii qaz axmasına qarşı həssas olan çanlıların müyyəyen edilməsi;
- (ii) yerli şərait nəzə alınmaqla, potensial axma, atmosfer tullantıları, partlayış, yanğın və tədbirlərlə əlaqədar senariyaları;
- (iii) fövqəldədə hallar üçün müvafiq avadanlıq və materiallar və xidmətlərin təchiz edilməsi planları;
- (iv) müvafiq avadanlığı istifadəsi və fövqəladə hallar haqqında bildirişlərin verilməsi və Təbii qaz sızması, atmosfer tullantıları, partlayış və yanğınlara qarşı tədbirlər görəcək təşkilatın detallarının müyyəyen edilməsi; və
- (v) zədələnmiş şəxslərin köçürülməsi və onlara qayğı göstərilməsi, zədələnmiş mülkiyyətin bərpası və hər hansı çirkənmiş materialların təmizlənməsi və istifadəsinə dair planların hazırlanması.

Layihə üzrə fealiyyət ilə əlaqədar olaraq baş vermiş hər hansı bir hadisənin nəticəsində hər hansı bir üçüncü tərəfə (Dövlət hakimiyyət orqanı və Dövlət hakimiyyət orqanının Ortaq şirkəti istisna olmaqla) zərər deydiyikdə və ya o itkilərə məruz qaldıqda, Hökumətin CQBK nümayəndəsinin xahişi ilə CQBK iştirakçıları belə bir İtki və ya Zərər məruz qalmış üçüncü tərəflərə maddi vəsaitlər ayırrılar. Belə bir vəsaitin bölüşdürülməsi Hökumətin CQBK nümayəndəsi ilə CQBK nümayəndəsi arasında eldə olunan razılışaymaya əsasen, yubanmaya yol vermədən yuxarıda istinad olunan tərzdə təsir məruz qalmış üçüncü tərəflərə kömək göstərmək məqsədi ilə həyata keçirilir, lakin, hər bir hala münasibətə belə bir ödəniş mebləği 50,000 ABŞ Dollarından artıq olmur. Belə bir ödəniş heç bir iddiya və ya hadisə ilə bağlı məsuliyyətə xələl götirmədən aparılır. CQBK nümayəndələrinin belə bir hadisə ilə əlaqədar İtki və ya Zərər üzrə heç bir məsuliyyətlərinin olmaması məlum olduqda, CQBK iştirakçıları bu 3.7 Bəndinin bu müddəasını müvafiq olaraq aparılan hər hansı ödəniş bu Müqavilə üzrə ödəməli olduqları hər hansı məbləğlərə (o cumlədən Vergilərə) qarşı bu Müqavilənin 23.12 Bəndinə müvafiq qaydada hesaba ala bilərlər. Hər hansı halda, bu 3.7 Bəndinin müddəası CQBK iştirakçıları tərəfindən müyyəyen olunduğu kimi təhlükəsizliyin pozuntusu nəticəsində yaranan İtki və ya Zərər hallarına tətbiq olunmur.

3.8 Hər hansı ümumi təhlil, risk qiymətləndirilməsi, Çirkənmiş torpaqların öyrənilməsi, ƏMTQ və Fövqəladə hallara qarşı cavab planı (birlikdə «Ətraf mühit strategiyası məhsulu») CQBK iştirakçıları tərəfindən seçilən bir və ya bir neçə beynəlxalq miqyasda tanınan ətraf mühitə dair məsləhətçi şirkətlər tərəfindən hazırlanır; Ətraf mühit strategiyası məhsulu ilə əlaqədar yerinə yetirilən işlərin qəbulu kimi Hökumətin belə ətraf mühitə dair məsləhətçi şirkəti təsdiq etməsi tələb olunmur. Ətraf mühit strategiyası məhsulunun hər hansı bir tərkib hissəsinə dair xərclər, habelə ƏMTQ və Fövqəladə hallara qarşı cavab planında öz əksini tapmış ətraf mühit strategiyasının yerinə yetirilməsi ilə əlaqədar olan xərclər CQBK iştirakçıları tərəfindən çekilir, bir şərtlə ki, Hökumətin CQBK nümayəndəsi Hökumət və ya Hökumətin CQBK nümayəndəsinin rəsmi və texniki nümayəndəleri ilə bağlı xərcləri özü ödəyəcəkdir.

3.9 Çirkənmiş torpaqların öyrənilməsi, ƏMTQ və Fövqəladə hallara qarşı cavab planı Layihəyə dair müvafiq ətraf mühit strategiyasının həyata keçirilməsini təmin etmək məqsədi ilə aşağıdakı şərtlərə cavab vermelidir:

- (i) Hökumətin CQBK nümayəndəsinin xahişinə əsasən məsləhətçi şirkət(lər) və CQBK iştirakçıları Hökumətin CQBK nümayəndəsinin rəsmi və texniki nümayəndələri ilə ağlabatan yer və vaxtda Çirkənmiş torpaqların öyrənilməsi, ƏMTQ və Fövqəladə hallara qarşı cavab planının hazırlanması müddəti ərzində məsləhətləşmələr keçirir.
- (ii) Çirkənmiş torpaqların öyrənilməsi, ƏMTQ və Fövqəladə hallara qarşı cavab planı Hökumətin CQBK nümayəndəsi tərəfindən aşağıdakı prosedurlara əsasən təsdiq olunmalıdır:
- (a) Çirkənmiş torpaqların öyrənilməsi, ƏMTQ (aşağıda verilmiş müddəələrə müvafiq olaraq ictimaiyyəti narahat edən məsələlərə müvafiq cavab tədbirlərinin xülasəsi ilə birlikdə) və Fövqəladə hallara qarşı cavab planı tamamlandıqdan sonra Hökumətin CQBK nümayəndəsinə təqdim olunur. Bu Əlavə 4-ün tələblərinə uyğun olaraq hazırlanıbsa, Hökumətin CQBK nümayəndəsi hər sənədlerin hər birini təsdiq edir.
- (b) Hökumətin CQBK nümayəndəsi tərəfindən Çirkənmiş torpaqların öyrənilməsi, ƏMTQ və Fövqəladə hallara qarşı cavab planının hər hansı bir müddəəsinin izah olunması tələb olunduqda, və ya Hökumətin CQBK nümayəndəsi müvafiq sənədin Əlavə 4-ün müddəələrinə müvafiq olaraq hazırlanmadığı haqqında qərar verdikdə, Hökumət özünün qeyd və suallarını müvafiq sənəd alındıqdan sonra otuz (30) gün ərzində CQBK iştirakçılarına yazılı surətdə təqdim edir.
- (c) Çirkənmiş torpaqların öyrənilməsi, ƏMTQ və Fövqəladə hallara qarşı cavab planı Hökumətin CQBK nümayəndəsi tərəfindən müvafiq sənəd alındıqdan sonra otuz (30) gün əzində CQBK iştirakçıları tərəfindən heç hansı bir yazılı qeyd və ya sual alınmadıqda Hökumətin CQBK nümayəndəsi tərəfindən təsdiq edilmiş hesab olunur. Hökumətin CQBK nümayəndəsi tərəfindən qeyd və ya suallar təqdim olunduqda, müvafiq sənəd CQBK iştirakçıları tərəfindən belə bir qeyd və suallara cavab verildikdən və otuz (30) gün ərzində belə cavaba heç hansı digər yazılı qeyd və ya sual alınmadıqda Hökumətin CQBK nümayəndəsi tərəfindən təsdiq edilmiş hesab olunur.
- (d) Hökumətin CQBK nümayəndəsi Çirkənmiş torpaqların öyrənilməsi, ƏMTQ və Fövqəladə hallara qarşı cavab planını təsdiq etmədikdə və CQBK iştirakçılarının mülahizəsinə görə Hökumətin CQBK nümayəndəsi bunu əsassız etdikdə, CQBK iştirakçıları Hökumətin CQBK nümayəndəsinə müvafiq bildiriş təqdim etməli və Tərəflər mübahisənin danışqlar yolu ilə həll edilməsinə nail olmağa cəhd göstərməlidirler. Hökumətin CQBK nümayəndəsi tərəfindən bildiriş alındıqdan sonra mübahisə on beş (15) gün ərzində həll olunmadıqda, CQBK iştirakçıları mübahisənin bu Sazişin 17-ci Maddəsinə müvafiq surətdə həll edilməsi hüququna malik olacaqlar.
- (iii) ƏMTQ aşağıdakı prosedurlara müvafiq surətdə ictimaiyyət tərəfindən nəzərdən keçirilir və müzakirə olunur:
- (a) müvafiq ictimaiyyət nümayəndələri və qeyri-dövlət hakimiyət orqanlarına görüş və sərgilər keçirməklə yayılan məlumat vasitesi ilə ilkin ƏMTQ-nin həyata keçirildiyi dövr ərzində Obyektlərin fəaliyyəti barəsində bilgi çatdırılacaq.
- (b) İlkin ƏMTQ sənədi tamamlandıqdan sonra, müvafiq qeydləri təqdim etmək üçün şərait yaratmaq məqsədi ilə ictimaiyyətə Layihənin ətraf mühit ilə əlaqədar olan

aspektlerine dair məlumat çatdırılacaq. Bu məqsəd ilə ilkin ƏMTQ və onun xülasəsi (her ikisi azərbaycan və incilis dillərində hazırlanır) ictimaiyyət tərəfindən nəzərdən keçirilib qeydlər təqdim etmək üçün müvafiq bir sahədə açıq şəkildə nümayiş etdirilecək; buna əlavə olaraq xülaşa eyni zamanda həmçinin Hökumətin CQBK nümayəndəsinə çatdırılacaq.

(c) İctimaiyyət tərəfindən qeydlər ən çoxu altmış (60) gün ərzində təqdim olunmalı və belə bir altmış (60) günlük müddət bitdikdən sonra otuz (30) gün ərzində Hökumətin CQBK nümayəndəsi tərəfindən CQBK iştirakçılarına çatdırılmalıdır. CQBK iştirakçıları tərəfindən ictimaiyyətin qeydlərinin nəzərə alınması (son ƏMTQ sənədinin verilməsi yolu ilə) öz tezahürünü Hökumətin CQBK nümayəndəsinə təqdim ediləcək yekun xülaşədə tapacaqdır.

3.10 Ətraf mühitə dair strategiya məhsulunun yaradılması və bu sənəddə öz əksini tapmış ətraf mühitə dair strategiyanın həyata keçirilməsi Beynəlxalq Təbii qaz boru kəməri sənayesində ümumi üstünlük təşkil edən standart və təcrübələr və müvafiq Mövcud texniki standartlara uyğun gəlməlidir.

3.11 Hökumətin CQBK nümayəndəsi tərəfindən təsdiq olunduqdan sonra, ƏMTQ-də əksini tapmış təsirin azaldılması və nəzarətinə dair fəaliyyət CQBK iştirakçıları tərəfindən həyata keçiriləcəkdir. Bu fəaliyyətin nticələri ictimaiyyət üçün açıq hesabatlıarda çap olunmalı və Hökumətin CQBK nümayəndəsinə təqdim olunmalıdır. ƏMTQ-nin nəzarət dair programı üzrə fəaliyyətin gedisi baresində müntəzəm olaraq məlumat verilməlidir. ƏMTQ-nin nəzarət programının müddeaları ilə və ya onun həyata keçirilməsindən yaranan hər hansı bir mübahisə Sazişin 17-ci Maddəsinə əsasən həll olunmalıdır.

3.12 Ətraf mühitə dair strategiya məhsulunda öz əksini tapmış hər hansı ətraf mühit strategiyasının həyata keçirilməsi ilə bağlı olan hər hansı mübahisə ilə əlaqədar olan Sazişin 17-ci Maddəsinə əsasən həll olunmalıdır.

3.13 Sazişin 10-cu və ya 12-ci Maddələrinin ümumiliyini məhdudlaşdırmadan, CQBK iştirakçıları və digər Təsirə məruz qalmış Layihə iştirakçıları əgər Qüvvəyeminmə tarixində ətraf mühitə münasibətdə mövcud olarsa və ya mövcud olduğu təqdirdə heç hansi çirkəlnəmə və ya zibillənmə, zərər və digər şərtlərə görə maddi məsuliyyət daşılmayacaqlar və belə şərtlər sırasına həmçinin Çirkələnmiş torpaqların öyrənilməsində əks edilmiş bütün şərtlər də daxildir. Yuxarıda verilmiş müddeələr CQBK iştirakçılarını sonradan Çirkələnmiş torpaqların öyrənilmesinə tətbiq edilen prosedurlara uyğun olaraq hazırlanmış bir və ya daha çox ardıcıl təhqiqat keçirməklə Çirkələnmiş torpaqların öyrənilməsində öz əksini tapmamış şəraiti aşkar etmək hüququndan məhrum etmir, və Tərəflər hər hansı təhqiqat nticəsində bütün mövcud şərtlərin aşkarlanması qeyri - mümkin olmasına anladıqlarını bildirirlər.

#### 4. TƏRK ETMƏ

4.1 Bu Sazişin qüvvəsinə xitam verildikdən sonra ən gec otuz (30) gün sonra CQBK iştirakçıları Obyektlərin azad olunması və ya digər vasitə ilə atılması ilə əlaqədar təklif olunan fəaliyyətə dair yazılı planı («Tərk etmə planı») Hökumətin CQBK nümayəndəsinə təqdim edəcəklər. Digər

məsələlər ilə bərabər Tərk etmə planında həmçinin aşağıdakı maddələrə də yer verilməlidir:

- (i) bütün yerüstü qurğuların sökülməsi;
- (ii) bütün su yollarının və dəniz sahələrinin gəmiçiliyə təhlükə yaradan material və avadanlıqlardan təmizlənməsi;
- (iii) Obyektlərdə qalan Təbii qazın boşaldılması və müvafiq surətdə ondan azad olma;
- (iv) CQBK iştirakçıları boru kəmərlərini söküb sahədən aparmağı planlaşdırmadıqda, yerə basdırılmış boru kəmərlərinin və bunlara bənzər qurğuların bütün Təbii qaz mənbələrindən ayrılması və onlar arasında əlaqənin kəsilməsi və onların olduqları yerdə saxlanılması və ya sahədə qalma halında bu boru kəmərləri və digər qurğular ətraf mühitə digər vasitələr ilə aradan qaldırıla bilməyen xüsusi zərərin mənbəsi ola biləcək əsaslı risk yaratdıqları şəraitdə, onların digər yerə aparılması, bütün bu hallar Beynəlxalın Təbii qaz boru kəməri senayesində ümumi üstünlük təşkil edən standart və təcrübələr, Sağlamlıq və Təhlükəsizlik standartları və lyaxud mövcud olduğu kimi Mövcud Texniki standartların tətbiq olunmaq şərti ilə müyyəyan edilməklə;
- (v) CQBK iştirakçıları boru kəmərlərini söküb sahədən aparmağı planlaşdırmadıqda, su qatı altında yerleşən atılmış boru kəmərlərinin su və ya digər inert maddə ilə doldurulması və sonlarının möhürülməsi və hər hansı azad olunmuş obyektlərin ətraf mühit üçün təhlükəsiz vəziyyətdə qalması ilə nəticələnməsi üçün ağlabatan qaydada görüləməsi lazımlı ola bilən belə digər tədbirlər;
- (vi) yerüstü avadanlıqların sökülməsi və CQBK iştirakçıları tərəfindən aparılmaq məqsədi ilə yeralı boru kəmərlərinin və qurğuların çıxarılması nəticəsində yaranmış bütün boşluq, boruların və digər torpaq çöküntülerinin doldurulması; və
- (vii) Boru kəməri dəhlizi torpaq sahəsinin xüsusiyyətləri və digər üstün şərtlər nəzərə alınmaqla sahələrin yenidən əkilməsi.

Tərk etmə planı Hökumətin CQBK nümayəndəsi tərəfindən təsdiq olunmalıdır və belə təsdiq üzürlü bir səbəb olmadan gecikdirilə və ya onun verilməsindən imtina edilə bilməz. Tərk etmə planı CQBK iştirakçıları tərəfindən Hökumətin CQBK nümayəndəsinə təqdim olunduqdan sonra otuz (30) gün ərzində heç bir yazılı etiraz və ya sual alınmadıqda Hökumətin CQBK nümayəndəsi tərəfindən təsdiq olunmuş sayılır. Hökumətin CQBK nümayəndəsi tərəfindən xüsusi qeyd və ya suallar təqdim edildiyi təqdirdə, CQBK iştirakçıları bu qeyd və suallara yazılı surətdə cavab verməli və belə olan halda dəyişikliklərə məruz qalmış və ya təkmilləşdirilmiş Tərk etmə planı müvafiq sual və qeydlərə cavab Hökumətin CQBK nümayəndəsinə təqdim olunduqdan sonra otuz (30) gün ərzində CQBK iştirakçıları tərəfindən heç hansı əlavə sual və qeyd

alınmadıqda qüvvəyə minir. Hökumətin CQBK nümayəndəsi Tərk etmə planını təsdiq etmədikdə və CQBK iştirakçılarının mülahizəsinə görə Hökumətin CQBK nümayəndəsi bunu əssəsiz etdikdə, CQBK iştirakçıları Hökumətin CQBK nümayəndəsində müvafiq bildiriş təqdim etməli və Tərəflər mübahisəni danışqlar yolu ilə həll edilməsinə nail olmağa cəhd göstərməlidirlər. Hökumətin CQBK nümayəndəsi tərəfindən bildiriş alındıqdan sonra mübahisə otuz (30) gün ərzində həll olunmadıqda, CQBK iştirakçıları mübahisənin bu Sazişin 17-ci Maddəsinə müvafiq surətdə həll edilməsi hüququna malik olacaqlar. Adıçəkilən Plan təsdiq olunduqda və ya bütün yaranmış mübahisələr öz həllini tapdıqda, iki hadisədən, yəni Sazişin qüvvəsinə xitam verildiyi tarixdən yaxud Hökumətin CQBK nümayəndəsi tərəfindən Tərk etmə planının təsdiq edildiyi tarixdən, hansı birinin daha gec baş verməsindən asılı olaraq otuz altı (36) ay ərzində CQBK iştirakçıları Tərk etmə planını hayata keçirməyə borclu olacaqlar. Bu öhdəliklər bundan sonra «Tərk etməyə dair öhdəliklər» deyilərək istinad olunacaq.

#### 4.2

Əlavə 4-ün 4.1 Bəndində verilmiş müddəələrə əsasən Hökumətin CQBK nümayəndələrinin Tərk etmə ilə əlaqədar bu sənəddəki öhdəliklərini maliyyə cəhətdən və həmin öhdəlikləri yerinə yetirmək öhdəliyinə zərər getirmədən təmin etmək üçün Tərk etmə planı Hökumətin CQBK nümayəndəsi tərəfindən təsdiq edildikdən sonra otuz (30) gün ərzində CQBK iştirakçıları Hökumətə bir yaxud bir neçə geri çağırılmayan birbaşa Zəmanət məktubu (birlikdə "Zəmanət məktubu") təqdim edirlər. Zəmanət məktubu (i) Hökumətin CQBK nümayəndəsi ilə CQBK iştirakçıları arasında ağlabatan şəkildə razılaşdırılmış və Tərk etmə planının bir hissəsini təşkil edən ümumi məbləğdə olur, (ii) Hökumətə AA yaxud McGraw-Hill Companies şirkətinin bölməsi olan Standart & Poors Corporation tərəfindən müəyyən edilən dərəcə, və ya AA2 yaxud Moodys Investors Services, Inc. tərəfindən müəyyən edilən dərəcə səviyyəsində uzun müddətli yüksək kredit reytinqinə malik olan bir maliyyə qurumu və ya Hökumətin CQBK nümayəndəsi tərəfindən qəbul edilən digər bir qurum ("Zəmanət məktubunu təqdim edən şəxs") tərəfindən verilir, (iii) Hökumətin CQBK nümayəndəsi üçün məqbul bir forma və həcmində olur, (iv) minimum bir (1) il müddətinə etibarlı olaraq qalır, (v) Hökumətin adına verilir, (vi) avtomatik surətdə bir (1) müddətinə yaxud CQBK iştirakçıları tərəfindən Tərk etməyə dair öhdəliklər əsaslı şəkildə yerinə yetiriləcək tarixə qədər uzadılır və (vii) Hökumətə Zəmanət məktubunun qüvvəsinə xitam verilməsi və ya uzadılmasına haqqında azı otuz (30) gün əvvəlcədən yazılı bildiriş təqdim edilməsini bir şərt kimi qoyur. Müvafiq Zəmanət məktubunun qüvvədə olma tarixinin sonuna çoxu on beş (15) gün qalmış Tərk etməyə dair öhdəliklər yerinə yetirilmədikdə və hər hansı mövcud Zəmanət məktubu CQBK iştirakçıları tərəfindən yuxarıda müəyyən edilmiş tələblərə əsasən deyişdirilmədikdə (belə bir yeni Zəmanət məktubu məbləği müvafiq olaraq artıq yerinə yetirilmiş öhdəliklər həcmində yaxud Zəmanət məktubunun ilk əvvəl endirilmiş məbləği həcmində azaldılmaqla), Tərk etməyə dair öhdəliklərin yerdə qalan hissəsinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə, Hökumət, bu on beş (15) günlük başlandıqdan sonra, lakin Zəmanət məktubunun

qüvvəsinə xitam verilməsi anına qəder, CQBK iştirakçılarının Tərk etməyə dair öhdəliklərinin özünün mülahizəsinə əsasən müəyyən etdiyi qalan hissəsi məbləğinə münasibətdə bir məbləğ həcmində Zəmanət məktubdan istifadə etmək hüququna malik olacaq, lakin bir şərtlə ki, her hansı tamamlanmamış Tərk etməyə dair öhdəliklərin Hökumət tərəfindən yerinə yetirilməsi üçün çəkilmiş xərclər onun tərəfindən alınmış məbləğdən aşağı olduqda, Hökumət belə bir fərqi CQBK iştirakçılarına qaytarsın.

4.3 Bu Sazişə xitam verildikdən sonra CQBK iştirakçılarına məxsus ətraf mühitə və Tərk etməyə dair öhdəliklərə münasibətdə aşağıdakı müddəələr tətbiq olunacaq:

- (i) Azad etməyə dair öhdəliklər yerinə yetirildikdən sonra CQBK iştirakçıları Torpaq çırklənməsinin öyrənilməsinə şamil edilmiş standartlarla eyni standartlar əsasında və məzmunca ona uyğun gəlməkə CQBK iştirakçıları tərəfindən seçilen beynəlxalq səviyyəli müstəqil məsləhətçi şirkət tərəfindən ətraf mühitin qiymətləndirilməsi («İllkin çıxış öyrənilməsi») hazırlanacaqdır. İllkin çıxış öyrənilməsi yuxarıda göstərilmiş qaydada Hökumətin CQBK nümayəndəsinin xahişinə müvafiq olaraq hazırlanıqdır, müvafiq sənəd Tərk etməyə dair öhdəliklər yerinə yetirildikdən sonra yüz sekən (180) gün ərzində Hökumətin CQBK nümayəndəsinə təqdim olunacaqdır.
- (ii) Müvafiq sənəd hazırlanıb Hökumətin CQBK nümayəndəsinə çatdırıldıqdan sonra, o, Hökumətin CQBK nümayəndəsi tərəfindən təsdiq olunmalıdır və belə təsdiq üzürlü bir səbəb olmadan gecikdirilə və ya onun verilməsindən intina edilə bilməz. İllkin çıxış öyrənilməsi CQBK iştirakçıları tərəfindən Hökumətin CQBK nümayəndəsinə təqdim olunduqdan sonra otuz (30) gün ərzində heç bir yazılı etiraz və ya sual alınmadıqda Hökumətin CQBK nümayəndəsi tərəfindən təsdiq olunmuş sayılır. Hökumətin CQBK nümayəndəsi tərəfindən xüsusi qeyd və ya suallar təqdim edildiyi təqdirdə, CQBK iştirakçıları bu qeyd və suallara yazılı surətdə cavab verməli və belə olan halda dəyişikliklərə məruz qalmış və ya təkmillesdirilmiş illkin çıxış öyrənilməsi müvafiq sual və qeydlərə cavab Hökumətin CQBK nümayəndəsinə təqdim olunduqdan sonra otuz (30) gün ərzində CQBK iştirakçıları tərəfindən heç hansı əlavə sual və qeyd alınmadıqda qüvvəyə minir. Hökumətin CQBK nümayəndəsi Tərk etmə planını təsdiq etmədikdə və CQBK iştirakçılarının mülahizəsinə görə Hökumətin CQBK nümayəndəsi bunu əsassız etdiyidə, CQBK iştirakçıları Hökumətin CQBK nümayəndəsinə müvafiq bildiriş təqdim etməli və Tərəflər mübahisəni danışıqlar yolu ilə həll edilməsinə nail olmağa cəhd göstərməlidirlər. Hökumətin CQBK nümayəndəsi tərəfindən bildiriş alındıqdan sonra mübahisə otuz (30) gün ərzində həll olunmadıqda, CQBK iştirakçıları mübahisənin bu Sazişin 17-ci Maddəsinə müvafiq surətdə həll edilməsi hüququna malik olacaqlar.
- (iii) İllkin çıxış öyrənilməsi təsdiq edildikdən və ya bütün mübahisələr həll edildikdən sonra, Layihə üzrə fəaliyyət ilə bağlı olmaqla sonradan yaranan bələcək ətraf mühitə təsirləri müəyyənləşdirib aradan qaldırmaq məqsədi

ile CQBK iştirakçıları Layihə üzrə fəaliyyət aparılmış sahələrinin monitoringini davam etdirəcəklər. Bu qəbildən olan fəaliyyət iki (2) il müddətində davam edəcək və bu müddət ərzində Yekun çıxış öyrənilməsi hazırlanacaq və ona 4.3 Bəndində İlkin çıxış öyrənilməsinə şamil olunan müddəələr tətbiq olunacaq. Yekun çıxış öyrənilməsi hazır olduqdan, Hökumətin CQBK nümayəndəsi tərəfindən təsdiq edilmək üçün təqdim edildikdən və Hökumətin CQBK nümayəndəsi tərəfindən təsdiq olunduqdan sonra, bu iki (2) illik müddətin sonundan və Yekun çıxış öyrənilməsi ilə əlaqədar olub mövcud ola bilecək fəaliyyətin başa çatmasından etibarən CQBK iştirakçıları Layihə nəticəsində ətraf mühitə dəyən zərər və ziyanı görə maddi məsuliyyətdən azad olunur və Hökumət hər hansı üçüncü şəxs tərəfindən qaldırılan müvafiq iddiaları ödəməyə və CQBK iştirakçılarını bunlardan müdafiə etməyə dair öhdəliyi öz üzərinə götürür.

- (iv) Yekun çıxış öyrənilməsi həyata keçirildikdə və Hökumətin CQBK nümayəndəsi tərəfindən təsdiq olunduğu şəkildə bu öyrənilmə Əlavə 4-ün müddəələrinə əsasən aradan qaldırılmamış və digər vasitə ilə diqqət yetirilməmiş təsirin olmadığına və ya müyyəyen olunmuş təsirin müvafiq qaydada aradan qaldırılmasına və ya digər vasitə ilə diqqət mərkəzində olduğuna istinad etdiķdə və bu öz əksini Yekun çıxış öyrənilməsinə dair fəaliyyət gedisi xüluşasəsində öz əksini tapdıqda, (tamamlanmış) Yekun çıxış öyrənilməsinin Hökumətin CQBK nümayəndəsinə təqdim edildiyi tarixdən etibarən CQBK iştirakçıları Layihə nəticəsində ətraf mühitə dəyən zərər və ziyanı görə maddi məsuliyyətdən azad olunur və Hökumət hər hansı üçüncü şəxs tərəfindən qaldırılan müvafiq iddiaları ödəməyə və CQBK iştirakçılarını bunlardan müdafiə etməyə dair öhdəliyi öz üzərinə götürür.
- 4.4 CQBK iştirakçılarına tətbiq olunmasına əlavə olaraq, bu Əlavənin 4-də göstərilmiş standartları həmçinin CQBK iştirakçısı olmayan hər hansı digər Layihə iştirakçısına və onun göstərdiyi fəaliyyət Boru kəməri üzrə fəaliyyət təsis etmek şərti ilə onun fəaliyyətine şamil edilir.

## 5. SAĞLAMLIQ VƏ TƏHLÜKƏSİZLİK STANDARTLARI

CQBK üzrə fəaliyyətə cəlb olunmuş Şəxslərlə əlaqədar standartlar daxil olmaqla, Obyektlər və CQBK üzrə fəaliyyət ilə bağlı sağlamlıq və təhlükəsizlik standartlarının genişləndirilməsi ilə əlaqədar CQBK iştirakçıları Layihə ilə müqayisəli Təbii qaz boru kəməri layihələri ilə əlaqədar beynəlxalq cəmiyyətin ümumiyyətlə əməl etdiyi sağlamlıq və təhlükəsizlik standartlarına və təcrübəsinə əməl etməlidirlər, lakin belə sağlamlıq və təhlükəsizlik standartları və təcrübələrinin Birləşmiş Krallıqda tətbiq olunan müvafiq standart və təcrübələrdən az ciddi olduğu hallarda CQBK iştirakçıları sonuncu standart və təcrübələrə ("Sağlamlıq və Təhlükəsizlik Standartları") əməl edirler; belə Sağlamlıq və Təhlükəsizlik Standartları Layihənin STE planına birləşdirilir.

5.2 Əgər yurisdiksiyaya malik hər hansı bələdçi və ya hökumətlərarası orqan Obyektlər, Boru kəməri fəaliyyəti və Boru kəməri fəaliyyətinin baş verdiyi ərazilərlə əlaqədar sağlamlıq və ya təcrübələrə qəbul edərsə və

yayarsa, CQBK iştirakçıları ve Hökumətin CQBK nümayəndəsi onun Layihəyə mümkün təsiri bərədə danışqlar aparırlar, lakin heç bir halda Ekoloji standartlardan fərqli, ona əlavə və ya daha ağır olan ekoloji standartlar və təcrübələr bu Layihəyə şəmildə edilməyəcəkdir.

5.3 Bərk sükurların partladılması üçün partlayıcı maddələrdən istifadə edilməsini tələb edən hər hansı iş aparıldığı təqdirdə, CQBK iştirakçılarının ağlabatan rəyinə görə bu cür işlərin təsirinə məruz qala biləcək bütün şəxslərə bildiriş veriləcək və müvafiq təhlükəsizlik tədbirləri görülməcəkdir. Partlayıcı maddələrdən istifadə gün işi olduğu saatlarda həyata keçiriləcəkdir.

5.4 Əgər hər hansı sahə karantin həyata keçirilməsini və ya hər hansı bu kimi tədbirin görülməsini tələb edən və qeydə alınmalı olan hər hansı insan və ya heyvan xəstəliyi nəticəsində yolu xırda olan edilirsə, həmin torpaq sahəsinə giriş tələb edən Layihə üzrə fəaliyyət ilə bağlı olan hər hansı iş, ilk növbədə Dövlət hakimiyyət orqanlarının müvafiq nazirliyinin razılığını tələb edən xüsusi hallar istisna olmaqla, dayandırılacaqdır. Bu Bəndin heç bir müddəası CQBK iştirakçılarının boru kəmərindəki hər hansı çatın və ya sizmanın aradan qaldırılması məqsədi ilə sahəyə dərhal və bildiriş vermədən və ya hər hansı təsdiqi almadan girişini məhdudlaşdırılmamalıdır.

CQBK iştirakçıları CQBK üzrə işlərin bilavasitə təsirinə məruz qalan torpaq sahibləri və torpaq istifadəçiləri ilə birgə sahəyə girişdən əvvəl torpaq sahibi və ya torpaq istifadəçisi və ya Hökumət orqanları tərefindən CQBK iştirakçılarına bildirilen qeydə alınmalı torpaq parazitləri və xəstəliklərin və başqa torpaq parazitləri və xəstəliklərin qarşısının alınması məqsədi ilə əsaslandırıla bilən təhlükəsizlik tədbirlərini həyata keçirəcəkdir.

## 6. SOSİAL TƏSİRİN QİYMƏTLƏNDİRİLMƏSİ

CQBK üzrə fəaliyyəti həyata keçirərək, CQBK iştirakçıları ətrafda olan cəmiyyət üzvlərinə və onların əmlakına təsiri mümkün qədər aşağı səviyyədə saxlamaq üçün özlərinin Bütün Səylərindən istifadə edəcəklər.

Əgər hər hansı yurisdiksiyaya malik yerli və ya hökumətlərarası orqan CQBK üzrə fəaliyyətin baş verdiyi əraziyə tətbiq olunan sosial qayda və təlimatlar qəbul edir və yayırsa CQBK iştirakçıları və Hökumətin CQBK nümayəndəsi onun layihəyə olan mümkün təsiri bərədə danışqlar aparırlar, lakin heç bir halda müqayisə oluna bilən Layihələr üçün beynəlxalq Təbii qaz sənayesində yayımlmış Ekoloji standartları və təcrübələrdən fərqli, ona əlavə və ya ondan daha ağır olan ekoloji standartlar və təcrübələr bu Layihəyə şəmildə edilməyəcəkdir.

Obyektlər üçün ümumi sahə seçilməsi ilə əlaqədar müvafiq ərazidə tədqiqat və riskin qiymətləndirilməsindən ibarət olan sosial vəziyyətin ümumi icmali başa çatdırılmalıdır. Bu iki fealiyyət növü birlikdə CQBK iştirakçıları tərefindən Əraziyə sosial təsir ilə əlaqədar (Ərazi daxilində və ya kənarda CQBK üzrə fealiyyət ilə əlaqədar olub-olmamasına baxmayaq) yerinə yetirilecək CQBK üzrə fealiyyətin sosial təsirinin qiymətləndirilməsi üçün mövzu və strukturun və müvafiq istismar növlərinin ("STQ") əsasını təşkil edir. Belə STQ sənədinin mövzusu ümumiyyətlə Dünya Bankının standartlarına (Dünya Bankının STQ ilə əlaqədar nəzərdən keçirmə və məsləhət üçün hər hansı zaman müddətləri istisna olmaqla) uyğun olaraq yerinə yetirilir.

## **7. DİGƏR MƏSƏLƏLƏR**

Tikinti işləri və Torpaq hüquqlarından istifadə zamanı hər hansı daşlaşmış əşyalar, sikkələr və digər qiymətli şeylər aşkar edilərsə, bu cür əşyalara sahiblik Azerbaycan Respublikası Qanunvericiliyinə uyğun şəkildə müəyyən ediləcəkdir.



## **ƏLAVƏ 5**

### **MARAQ DƏHLİZİ**

Dövlət orqanları tərafından təsdiq edilmiş Maraq dəhlizinin xəritəsi bu sənədə əlavə edilir. Bu Əlavə 5-də Maraq dəhlizinin müəyyənləşdirilməsi Sazişin Əlavə 2-nin 2.1 Bölməsində təsvir edildiyi kimi hər hansı bir qaydada CQBK iştirakçılarının seçilmiş Maraq dəhlizini dəyişmək və ya yeni Maraq dəhlizi təyin etmək hüquqlarını məhdudilaşdırır.



## **ƏLAVƏ 6 ÜSTÜNLÜK VERİLƏN MARŞRUT DƏHLİZİ**

Nəzərdən keçirmək üçün Dövlət orqanlarına təqdim olunmuş təklif olunan Üstünlük verilən marşrut dəhlizi təsvir edilən xəritə bu sənədə əlavə olunur. Bu Əlavə 6-də Üstünlük verilən marşrut dəhlizinin müəyyənleşdirilməsi Sazişin Əlavə 2-nin 2.2(iii) Bölməsində təsvir edildiyi kimi hər hansı bir qaydada CQBK iştirakçılarının seçilmiş Üstünlük verilən marşrut dəhlizini dəyişmək və ya yeni Maraq dəhlizi teyin etmək hüquqlarını məhdudlaşdırır.

